

ƏZİZ ƏLİJEV

QLINIK ANALIZLƏR



AZƏRBAYCAN DƏVLƏT NƏŞRIYYATI


D-r ƏZİZ ƏLİJEV

*az 1934
683*

QLINIK ANALIZLƏR

HƏKİM VƏ TƏLƏBƏLƏR YCYN

98420



МУЛАНӘЗӘ.

Doqtor Әziz Әlijevin „Qlinik analizlər“ adlı əsəri, ən coq işlənilən laborator miyajənələrin (morpholozi və kimicəvi) qəbsə təsvirini həvidiş; kimicəvi analizlərdən başlıca olaraq təsvifi analizlər təsvir olunur. Kitəbsanın tə'jini tələbə və gənç təsibə laboratorijada ilk addımlarında jadıb olmaqdır. Həcmi o qədər böyük olmamaqla böyük, jazılmasın tam və ajdındır. Kitəbsanın tyrk dilində nəşri olduqça nəf'li sajmalıbdır.

Professor Q. A. Jegorov.

МУЗЕДДЕМӘ

Xəstəni myajənə etmək ucun tətbiq edilən ysulların ıttifum sistemində laborator tədqiqat ysullarının rolu getdikcə artmadadır. Bunlarla sajəsində həkim, xəstəni doqrudan-döqruya myajənə və xəstəlikin çərəjənənin müşahədə, etdikdə, qarsıyəndə duran bir coq suallara cavab tapa bilir. Xəstəni doqrudan-döqruya myajənə ysulları (anamnesis, palpation, percussio və auscultatio) laborator ysullarla ilə səqsəv bir təbətədə bulur duqlarından xəstəni myajənə etdikdə bu ysullarla bığ-birindən ajrymaq hec də doğru deyildir. Təbii hər bir təbii xəstəliklə dejl, xəstə ilə işi olduqunu hec vaxt unutmağlıbdır və buna görə də diaqnozu, bütün myajənə ysullarla vasitəsilə alınpüş neticələri bir-birlərlə dutuşdurduqdan sonra qoymalıbdır.

Əldə tyrk dilində qlinik mikroskopijaya və laborator tədqiqi ysullarına ajid hec bir əsər olmadıqçılın nəzərdə dutarəq, tədrisə jarğomda məqsədilə, qısa bir şəkildə də olsa qlinik mikroskopijaların və myhym laborator tədqiqat ysullarının nəşrinə təşəvvüs etdim. Myxtəsər formada nəşr edilmiş bu kitəbdə bir təqəm noqsanlarının olmasası təbiiidir, cynky kitabının heçmindən vəjytmək istəmədiyimdən və əsər, ehtiyaça gerə tə'cili bir surətdə nəşr edildiyindən, jaılınz praqtıqada, qliniqada həm də xəstəxana şərajiində və təbii min-təqənlərdə ən coq lazımlı olan ysulların gəstərməklə kifajət etdim. Baqteriolozik və seroloziq tədqiqat haqqında hec bir şej sejlemədim. Zənn edirəm ki, əsər, əslə bir qısa formada da tələbələrə tədrisdə, gənc təbəsələrə isə əz gyndəlik praqtıqlarında fajda gəstərə bilər.

Əziz Əlijev.

15/IX—33 il

Bakı

I FƏSİL

Q A N.

1. Ümumi mə'lumat.

Xəstəliklərin coqu hansı bir vasitə ilə olursa-olsun qanda miqdardır və tevsifi dəjişikliklər əmələ gətirdikləri kib, mystəqil olaraq qanda əmələ gəlmış ejni dəjişikliklər də orqanizmin bir coq patolozi hallarına səbəb ola bilirlər. Bundan başqa qan, içərisinə dyşşmiş yzvi və qejri yzvi zə-hərləri və bə'zi xəstəliklərdə isə, bu xəstəlikləri tərədən miqroorganizmləri vycudun hər bir tərəfinə jaşıb. Bunuñ ucun bir coq daxili orqanlar xəstəliklərinin doğru diaqnozunda və həmcinin qan xəstəliklərinin mahiyyət və etiologisini myəjjən etmək işində qanın tədqiqi edilməsinin coq vəjyk əhəmiyyəti vardır. Qanın yc çihətdən tədqiq etmək olar; 1) Baqteriolozi tədqiq, 2) fiziki-kim-jəvi tədqiq və 3) qan morfolozi elementlərinin tədqiqi.

Bu kicik və myxtəsər kitabcada qanın hər yc çihətdən tədqiq olunmasından vəhs etmək mymək olmadıqçılın ucun, biz jaılınz qanın morfolozi elementləri tədqiqindən vəhs edəcəgiz. Bu ən coq jaşılmış və qəbul edilmiş bir ysuldur. Qanın morfolozi elementləri tədqiqinin nə qədər əhəmiyyətli olduqu ondan vəlli dir ki, bə'zi xəstəliklərin, məsələn, lejkemija, pernitsioz anemija və sajirələrinin təşxisi, jaılınz qanın morfolozi çihətdən tədqiqi yzrə qurulur. Qan morfolozisi haqqındaki mə'lumatın təşxisi əhəmiyyətindən başqa proqnoz ucun də əhəmiyyəti vardur. Məsələ: qrupoz pnevmənija, difteriya və sajir bu kib, jo-luqma xəstəliklərdə lejqositozun mevcud olub olmaması, symyk iligi tərəfindən bir reaqsiya, bir əksil-əməl olduqunu gəstərib, symyk iliginin funqsiyasını tə'jin edir, başqa tə'birlə symyk iliginin vəzifəsini kafi və ja qejri kafi də-rəçə ifa etdigini bildirir ki, xəstəligin sonradan nə su-rətlə davam edəcəgi əksəriyyətlə bundan asılı olur.

2. Qan almaq (getyrmək) texniqası.

Həzm kefijjətilə əlaqədar olan dəjişikliklər, tədqiqatın nəticəsinə tə'sir etməmələri ucun myajenə ediləcək qan xəstədən səhər aç qarşına alınpalmağdır. Qanda parazitləri aqtarmaq lazımlı gedikdə (*plasmodium malariae*, *filaria sanguinis hominis* və digərləri) qanın gynun hər bir saatında almaq olar. Hər dəfə ejni bir nəticə əldə etmək ucun qan da ejni bir jerdən alınpalmağdır. Qanın barmaqlı ucundan və ja qulaqın sıqalıq yerindən almaq məsləhətdir. Bə'zi avtorlar qanın barmaqdan, bə'ziləri də qulaqın sıqalıqından almaq tevsiyə edirlər. Qanın getyrmədən əvvəl qan getyryləcək jeri və qan getyren alatı spirit və eter ilə jaxş təmizləmeli. Hamydan jaxşlaş qanın *Franç* ijnəsi vasitəsilə getyrməli (şəkil №1).

Bu ijnə olmadıqda *Cenner* ijnəsi (şəkil №2) və ja da iti bir lansetdən istifadə etmək olar, bunlar da olmasa onda sprits *Franç* ijnəsi. (şərpənqa) ijnəsilə qanın getyrmək olar.

Şəkil 1. *Cenner* ijnəsi.
Şəkil 2. *Cenner* ijnəsi.
Ijnəni, batırılan jerdən rahatlıqla kafi miqdarda qan cıxan qədər batırımlaş. Ijnəni həddən artıq dərin batırıbdəndə, qan artıq syr'ətlə cıqar və jaxş preparat hazırlamaq təyin olmaz. Qanın qət'iyyətini vəsətən cıqartmamalı, cynky qanın vəsətən cıqardıqda limfa jollarından limfa cıxıv qana qarışır və bununla da qanın tərkib dəyişilir. Ijnəni batırıbdəndən sonra cıqırmış qanın birinci damçəsəsə silib atıqlar; sonradan vəsət almışsa sərvəstçəsinə ijnənin jerindən cıqan qan tədqiqat ucun getyrylyr.


3. Hemoqlobin (Hb) miqdaryının tə'jini.

Hemoqlobinin miqdaryını tə'jin etmək ucun bir soq metodlar mevcuddur. Bunlardan qliniq təçribəsində ən soq qalorimetri metodları, başqa tə'birlə, qanın vojağına qızıvatını tə'jin etmək yzrə əsaslanmış metodlar tətbiq edilir. Bunlardan əsan, əsasit və kafi dərəcədə doğru olduğunu gərə qlinik məqsəd ucun Sali (*Sahli*) hemometrini tevsiyə etmək olar (şəkil №3).



Sahli hemometri lehimlənmiş və içi hematin xlorid məhlulu ilə dolu bir və ja iki borudan və bir dana da 140 a qədər dərəcələrə əslynmiş mixvər borudan ibarətdir, bunlar hamıtsı bir qara taxta futljardır. Futljardan dal divarlarında sys rəngində şişə vardıq. Qanın sormaq ucun isə 20 mm³ dutan qapıljar pipetdən istifadə edilir.

a) Myajənə ysulu. Çizgili mixvər borusuna 10 ələməjə qədər desinormal duz turşusu məhlulu təkməli. Qapıljar pipet vasitəsilə 20 mm³ qan sorulur. Pipetin xarici divarlarından qanın sildikdən sonra pipeti ehtiyatla desinormal duz turşusu məhlulu olan mixvər borusuna yfləjirlər. Pipetin üçunu majein tam icinə salma və qanın yflədigdən sonra bir necə dəfə ejni turşu məhlulu ilə jaqaləməli. Qanın turşuda əriməsi ucun məxlütə calxalamalı. Ərinmə nəticəsində qanın hemoqlobini düz-turşulu hematinə çevirilir. Qan məxlutu tədriçən dartsıv rəng alır. Bir dəqiqədən sonra, bir qədər böyük pipet ilə, mixvər boruya, məhlul standart şışə icərisində olan duz turşulu hematinin rənginə ujqunlashana qədər, destilənmiş su ilavə etməli. Su ilava etdikdə məhlulu şışə cıvaq ilə qarşıdırma. Qan məhlulunun rəngi standart borudakı qontrol məhlulun rəngilə dzy gəldikdə mixvərdəki majein səvijjəsi şqalanın hansı ələməsində olduğu joqlanılyır. Bu ələmə tədqiq olunan qandak hemoqlobinin miqdarını fajiz surətində gestərir. Qontrolların rəngi zamanla olduqca dəyişə bilər (rəngi gedir) bunun ucun ara bir qontrolların joqlamalı və lazımlı olduqda təshihlər etməli.



Şəkil 3.

Sahli (sali) hemometri.

4. Rəng gestəriçisinin (Farse Index'in-F. I.) tə'jini.

Rəng gestəriçisi vasitəsilə hemoqlobinin hər bir eritrositdəki miqdarını tə'jin edirlər. 100% hemoqlobinli və 1 mm³-da 5.000.000 eritrositi havi qanın hər bir eritrosittindəki hemoqlobinin miqdari vahid hesab olunur, jə'ni norma yzrə rəng gestəriçisi birə mysavidir. Rəng gestəri-

çisi belə hesablanır. Tapşırıq təzəz hemoqlobin miqdaranın normal hemoqlobin miqdaranın olan nisbəti, tapşırıq təzəz eritrosit miqdaranın normal eritrosit miqdaranın olan nisbəti kibidir. Məsələn, xəstənin qanının myajənə etdikdə, dutalıbm, 1 mm^3 -qanda 2,000,000 eritrosit və 80% hemoqlobin—Hb—olarsa *Färbe Index'i* (F.I.) tə'jin etmək üçün aşağıdakı proporsiyən qurmalı:

$$\frac{80}{100} : \frac{2,000,000}{5,000,000}, \quad \text{buradan} \quad F. I. = \frac{80}{100} \cdot \frac{5,000,000}{2,000,000} = \frac{400}{200} = 2.$$

Buradan gərynr ki, F.I. 2-jə mysavidir, jə'nı vahiddən coqdur, belə vəzijət pis xasiyətlə anemijada olur ki, onda eritrositlər normal eritrositlərdən həcmə vəjyk və artıq hemoqlobinli olurlar. Bir coq əsasqa xəstəliklərdə o səradan xloroz və ikinci anemijalarda isə rəng gəstəriçisi—F.I. vahiddən az olur. Məsələn, dutalıbm ikinci anemijədə jaqalanmış xəstəni myajənə etdikdə qanında 30% hemoqlobin (Hb) tapşırımdır, eritrositlərin miqdari isə ejni xəstədə 1 mm^3 -da 3,000,000 dır. *Färbe Index'i* tə'jin etmək üçün jenə aşağıdakı proporsiyən qurmalı:

$$\frac{30}{100} : \frac{3,000,000}{5,000,000}; \quad \text{buradan} \quad F. I. = \frac{30}{100} \cdot \frac{5,000,000}{3,000,000} = \frac{15}{30} = 0,5$$

jə'nı F.I. burada vahiddən azdır.

Artıq hemoqlobini havi eritrositlər, jə'nı F.I. vahiddən coq olanlar, hiperoxrom adlanırlar, hemoqlobini az olan eritrositlər, jə'nı F.I. vahiddən az olanlar isə hipoxrom adınp daşıyırlar.

Asanlıq üçün təcərribədə *Färbe Index'i* (F.I.) tə'jin etmək məqsədilə tapşırılan hemoqlobinin miqdarnı 1 mm^3 qanın daqıq eritrositlər ədədinin 2-jə zərb edilmiş iki birinci rəqəminə bəlyirlər.


5. Qanın formal elementlərinin (kyrəciklərinin) sajılması.

Qan kyrəciklərini (eritrositlər və lejqositləri) sajmaqdən etriy saj qamerəsə, qarışdırıcıya maje'lər və qan qarışdırıcıya iki pipet lazımdır (şəkil №4). Kyrəcikləri sajmaq üçün qanın qarışdırmaq lazıbm gəlir, cynky onları (eritrositlərin və lejqositlərin) miqdardı olduqça jiksəkdir və bu səvəbdən də qarışdırılmış qanda onları sajmaq qejri myumkyndır. Pipetlərin birisi eritrositləri, o birisi isə, lejqositləri sajmaq ycindır. Bunlar, bəlmələri və soran üçündə deñil, o biri üçündə bir genişliyi havi qapılıjar pipetdən ibarətdirlər. Soran üçdəki bəlmələri bu qajda ilə gəlir:


əvvəlcə 0,5; sonra gəniş jerdən dərhal juqarışja eritrositlərə məxsus pipetdə (qarışdırıcıya) 101 rəqəmi, lejqositlərə məxsus olanında isə, 11 rəqəmi durur. Qarışdırıcıya lağın yst, nisbətən qısa və myştyk ilə nihajətlənən üçü isə, sormaqda məxsus olub rəzin boru ilə əlaqələndirilmişdir.

Son zamanlarda qan kyrəciklərini sajmaq üçün bir neçə saj qameraları vardır, amma ən gəniş qollanılanı, ən sadəsi və ejni zamanda ən rahatı *Thoma-Zeiss* qamerəsə sajıylar. *Bürker* qamerəsə da bundan az rahat olmağıv, hal hazırda nisbətən gəniş qollanılyar.

a) *Thoma-Zeiss* qamerəsə (şəkil №4). Bu qamera, qalın şışədən və bunun üzərinə nisbətən kicik və bir qədər nazik, ortasında girdə cuqurluq olan dərtvücaqlı şışə jarpışdırılmış alətdən ibarətdir. Bu cuqurluğun ortasında bir girdə səfhəcik vardır; bu səhfəcığın kənarları cuqurluğun kənarlarına catmaçılg, bunun üçün bunlar ilə divar arasında ortaçıq səfhəni ihmət edən calavarı cuqurluq qalmış olur. Ortalıq səfhənin yst səthi, juqarışda gəstərdigimiz dərtvücaqlı şışə səthinə $\frac{1}{10} \text{ mm}$ cat-



Şəkil 4. *Thoma-Zeiss* qamerəsə.




Şəkil 5. *Thoma-Zeiss* setqəsə.

majır. Demək, dərtvücaqlı şışənin ystynə o biri şışə qojuduqda, girdə şışənin ystində $\frac{1}{10} \text{ mm}$ hündürlüyüdə jaqıq əmələ gələcəkdir ki, bu da saj qamerəsənin hündürlüyü gətərir. Girdə səfhədə mikroskopik dərəcədə xırda tor vardır ki, bu da cızgilərlə mikroskopik kvadratlara bəlynəmişdir. Bytyn tor, ikisər cızgilər ilə bəlynəmiş 16 dənə vəjyk kvadratdan ibarətdir. Hər vəjyk kvadratda cızgilərlə 16 dənə kicik kvadratçılara bəlynır. (şəkil №5) Hər kicik kvadratçığın diaqonalı $\frac{1}{20} \text{ mm}$ -dir. (şəkil №5) Qanın formal elementləri (eritrositlər və lejqositlər) bu torun üzərində sajılırlar. Hər kicik kvadratçığın diaqonalı $\frac{1}{20} \text{ mm}$ bəlavər olduğundan, səthi $\frac{1}{20} \times \frac{1}{20} \text{ mm}^2$; jə'nı $\frac{1}{400} \text{ mm}^2$ bəlavər olaçaq-

dır, hyndyrlıgy isə juqarlıda gəstərdigimiz kivi $\frac{1}{10} \text{ mm}$. dir; demək hər bir kiçik qvadratçığın həcmi $\frac{1}{400} \times \frac{1}{10} = \frac{1}{4000} \text{ mm}^3$ varabardır. (şəkil №5). Qan kyrəciklərini sajanda həmin ədədi jadda saqlamalı.

Qan kyrəciklərini—eritrosit və lejqositləri—sajmaqa baş- lajanda qarışdırılmış qandan bir damçəsənə torun ystynə qojurlar, sonra təmiz silinmiş qalın ərtiyk şişəni pinset ilə gətyryb javaş-javaş dərt buçaqlı şişə yzərinə qojurlar. Dıqqət etməg lazımdır ki, damçə soq vəjyk olmasın və ja torda hava qavarcıqların qalması. Sonra ərtiyk şişəni Njuton halqaların əmələ gələnə kivi, vərk basma. Bu halqaların əmələ gəlməsi ərtiyk şişənin




Şəkil 6. Bürker qamerası.

alt səthi ilə ortaibə səthinin arasındakı məsafənin doğrudan da $\frac{1}{10} \text{ mm}$ -a varavar olduğunu gəstərir.

b) Bürker qamerası (şəkil №6). Qalın əşja şişəsi yzərinə yc şişə səfhəcigi jarpışdırılmışdır. Bunların ikisi dyz-buçaqlı olub qameranın ərtan ərtiyk şişəsi ycyn dajaq vəzifəsini daşrı- jırlar, ycunçy səfhəcik uzun, nisbətən nazik, uçlarıq girdənləmiş, eninə qanal ilə iki hissəjə ajrylmış və iki birincişilərin arasında jerləşmişdir. Mərkəzi səfhəcigin hər iki yarıysında torlar vardır. (şəkil №7)

Bürker qamerasının əsas xysusijjeti bundan ibarətdir ki, bu qamera Thoma-Zeiss'in 9 qamerasına myxavidır və bu qamera hər iki tərəfdən açıq olduqundan əvvəlcə ərtiyk şişəsini qojuv dajaq səfhəciklərə vərk basaraq Njuton halqaların alınpıq, bundan sonra qame-



Şəkil 7. Bürker setqası.

raja qan doldurulur. Bürker qamerası ucər cizgilər ilə doqquz vəjyk qvadrata bəlynəmişdir. Hər vəjyk qvadrat da əz nevbəsində 16 kiçik qvadrata bəlynər.

c) Qarışdırılmış məhlullar. Qanın qarışdırılmış maxsus maje'lər eritrosit və lejqositlər ucyn ajyv-ajyrdır. Eritrositləri sajmaq ycyn onları vitynlykde saqlajan maje' gətyrylyr. Bunun ycyn jemək düzunun fiziol zi məhlulu gətyrylyr, və'zən də vuna bir necə damçə metil violet ilavə edilir Hayem majeini işlətmək daha jaxşırıq, cynky eritrositləri daha gəzəl myhafizə edir və ezy də xərəv olma- jırg. Hayem majeinin tərkibi belədir:

Rp:	Hydrarg. bichlorat	0,5
	Natri Sulf	5,0
	Natri Chlorat	1,0
Aq.-destill. ad		200,0

Lejqositləri sajmaq ycyn eritrositləri pozan lejqositləri isə myhafizə edən maje' gətyrməg lazımdır. Bunun ycyn $\frac{1}{3}$ %-li sirkə turşusu məhlulu gətyrylyr. Bu məhlulu gensian violet ilavə olunarsa lejqositlərin nyvələri ajdən vojanmış olar.

d) Qırmızı və aq qan kyrəciklərinin sajılma texniqası. Barmaq və ja qulaq üçünə ijnə vətərgırg (qan təzliq-siz cəqmalıbdır). Sonra qanın eritrositlərə maxsus qarışdırılmışça 0,5 vəlməjə qədər sorurlar. Dərhal qarışdırılmışça-nın üçunu qarışdırılmış maje salıb eñtijat ilə 101 vəlməjə qədər sorurlar. Sonra 2-3 dəqiqə icərisində məxlutu qarışdırılmışça-nın icindəki şişə kyrəcik vasitəsilə məhkəm calxalağırlar. İlk damçaların, jaılınz qarışdırılmış maje'dən ibarət olduğunu yfləjib cəqaralar, sonrakı damçılardan isə eritrositləri sajmaq ycyn istifadə etmək olar. Thoma-zeiss-in saj qameranın vətərgyidə qarışdırılmışdan bir damçə məxlut qameranın dibinə qojuv ərtiyk şişəcigi ilə ətərək, Njuton halqaların əmələ gələnədək vəsətlər. Sonra saj qameranın miqroskop altına kecirək sajmaqa başlayırlar.

Eritrositləri hec olmazsa beş vəjyk qvadratlarda, jə'nı 80 kiçik qvadratlarda sajmalı. Sajın çəsdərgmamaq ycyn və ejni eritrositi iki dəfə sajmamaq məqsədilə, hər qvadratın juqarlısında, səlunda və ortasında olan eritrositləri sajmaq məsləhət gərylyr. 5 vəjyk, jə'nı 80 kiçik qvadratlardakı eritrositlər sajıldıqdan sonra, belə haq hesab edirlər: dotalım 5 vəjyk qvadratda 400 eritrosit sajı-

төшса, onda hər əejyk qvadratda eritrositlərin miqdari $\frac{400}{5}$, hər bir kicik qvadratda isə 16 dəfə az, jə'ni $\frac{400}{5 \cdot 16} = \frac{1}{4}$ vəravər olaçaqdır. Hər kicik qvadratın qavərgəsən juqarında gəstərdigimiz kibi, $\frac{1}{20} \text{ mm}$ olduqundan sahəsi $\frac{1}{20} \times \frac{1}{20} = \frac{1}{400} \text{ mm}^2$ olaçaqdır, həndyrligi isə $\frac{1}{10} \text{ mm}$ olduqundan həcmi $\frac{1}{400} \times \frac{1}{10} = \frac{1}{4000} \text{ mm}^3$ olmalıdır. Juqarında gəstərildi ki, hər bir kicik qvadratda, jə'ni $\frac{1}{4000} \text{ mm}^3$ -da $\frac{400}{5 \cdot 16}$ eritrosit sajıltısdır, onda 1 mm^3 -da 4000 dəfə coq, jə'ni $\frac{400 \cdot 4000}{5 \cdot 16} = 80$ olmalıdır. Eritrositlərə məxsus qarışdıcıya qanın 200 dəfə qarışdıcıya qanın nəzərdə dutaraq, tam xalis qanda eritrositlər 200 dəfə coq olmalıdır, jə'ni $\frac{400 \cdot 4000 \cdot 200}{5 \cdot 16} = 80 = 4.000.000$. Demək, hər bir qub milimetr qanda (1 mm^3) 4.000.000 eritrosit vardır. Texniki olaraq 1 kəq-hesabın vələ aparıqları: hər bir əejyk qvadrata dyşən eritrositlərin miqdaryń 50.000-ə zərbə edirlər.

Lejqositləri sajmaq üçün də qan eritrositlər üçün gətyrdiyi kibi getirilir. Lejqositlərə maksus qarışdıcıya ilə 0.5 vələməjə qədər qan gətyrdikdən sonra 11-ə kibi qarışdıcıya maje ilə qarışdıcılarıdır. Eritrositləri sajmaq üçün səjlədigmiz vətyn qajdaları nəzərdə dutaraq Thoma-Zeiss qamerasına bir damçə aqədylər; lejqositləri vətyn əejyk qvadratlarda və ara cizgilər üzərində sajırlar. Datalım ki, vətyn əejyk qvadratlarda 50 lejqosit sajıltısdır. Thoma-Zeiss qamerasında ara cizgilərlə birlilikdə 400 kicik qvadratçıq olduqundan, hər bir kicik qvadratçıqa $\frac{50}{400}$ lejqosit dyşəcəkdir; 1 mm^3 -da isə, $\frac{50 \cdot 4000}{400} = 500$ olaçaqdır. Qan, qarışdıcıya 20-dəfə qarışdıcıya qanın 20-dəfə coq, jə'ni: $\frac{50 \cdot 4000 \cdot 20}{400} = 10.000$ olaçaqdır. Nəticədə 1 mm^3 qanda 10.000 lejqosit tərtib olacaq. Praqtiki olaraq vətyn əejyk qvadratlarda olan lejqositlərin miqdaryń 200-ə zərbə etməli.

e) **Qırmızı və aq qan kyrəcikləri miqdaryń artıv əksilməsi.** 1 mm^3 qanda eritrositlərin miqdaryń norma yzrə orta olaraq 4.000.000—5.000.000 dir. Eritrositlərin miqdardında təməjil həm onların artıqlıq (polycythaemia)

həm də azlıq (oligocythaemia) tərəfə ola bilər. Polycythaemia ja nisbətən az təsadif olunur; bu coq vəqt əsas qan tərədiyi yzdə anatomik dəjişiklər və symyk iligi funqsiyasının şiddetlənməsi nəticəsi olaraq mejdana çıxar. Bundan başqa eritrositlər miqdarinin coqlaması nisbi bir hadisə olaraq ishallar vəqtində qanın qəlizlənməsi nəticəsində və yrək qsurularında istisqa (odem) tərəməsin-dən əmələ gelir.

Həyatda eritrositlərin azalması hadisələrinə olduqca tez-tez təsadif olunur. Jaralanmaq, vəvəbasil, uşaqlıqdan qan aqma və eritrositlərin yzvi və qejri yzvi hemolitik zəhərlər ilə, qan parazitlərilə (malarija, leşmanija), vəqterialar toqsınları ilə pozulması nəticəsində eritrositlərin miqdary azalır. Etiolozi momentin zərərliliğindən və eritrositlərin azalmasından asılı olaraq symyk iliginin funqsiyasının şiddetlənə bildigi kibi toqummasının da artıv bitməsi və symyklər diafizləri sarı iliginin qırmızı ilijə cevrilməsi myşahədə oluna bilər. Eritrositlər miqdarinin çiddi azalması xysusijjətlə pis xasijjəti azqanlılıqda və symyk iliginin vəladə hipoplaziasında myşahədə olunur. Bu kibi xəstəliklərdə eritrositlərin miqdari 1 mm^3 -da bir necə jyz minə qədər jenə bilər.

Lejqositlərin miqdaryń 1 mm^3 -da 5000—8000 olur. Lejqositlərin miqdari ən az aç qarnına olur. Əyda qəbulundan asılı olmajaq lejqositlərin miqdaryń fiziolozi səvəv-lərdən də bir coq dəjişikliklərə ugrayıb. Lejqositlərin bir qədər azalması hipolejqositoz (hypoleucocytosis), bir coq azalması isə leiqopeniya (leucopenia) adınp alıltısdır. Hipolejqositoz və leiqopeniya patolozi ittifaqlarda qarın jatala-qıñnda, malarijada, pis xasijjəti və aplastik azqanlılıqda, miliar tuberquljorda, Banti xəstəligində və qejrədə myşahədə olunur. Lejqositlərin coqlaması lejqositoz (leucocytosis) adlanır. Lejqositoz patolozi bir hadisə olaraq symyk iliginin qıçqıqlanması nəticəsində bir coq joluqma xəstəlik-lərdə (grupoz pnejmomija, qızılı jel, məxmərək, cicek, difteria, qajıtmə jatalaq) və irinli proseslərdə myşahədə olunur.

Bəzə ittifaqlarda lejqositlərin miqdaryń 1 mm^3 qanda 20—30 minə qədər satır. Lejkemijada isə lejqositlərin miqdari on minlərdən jyz minlərə qədər artır (çədvəl № 1 şəkil № 4-ə vəq).

6. Təzə qan preparatının hazırlanması və myajənəsi.

a) **Hazırlama texniqası.** Axbır zamanlarda təzə qan preparatından az-az istifadə olunur, amma buna əlaqədən qərəbənən gətirmək lazımdır ki, vəzi vəqət qanın təzə hazırlanmış preparatının myajənəsi olduqça qiymətli diaqnostik nəticələr verir.

Təzə qan preparatının hazırlanmaq üçün təmiz, pijdən sərvəst ərtiyk və əşja şışələri olmalıdır. İjnə batırılan jerdən cıqan qan damçısına ərtiyk şışənin alt səthi ilə, ehtiyatla, doqunaraq sişə qan damçısını ilə barabar əşja şışəsi yzərinə kecirilir. Damçə əşja və ərtiyk şışələri arasında myitəcanis jayılmalıdır. Qan damçısını nə coq vəjyik, nə də coq kicik olmalıdır. Myajənə uzun zaman syrəçəksə, preparat qurumamaq üçün, ərtiyk şışəsinin kənarlarında vazelin syrtırılar. Təzə damçada eritrositlərin manat sıtunçulu hysulunu, bunları vəzi morfolozi xysusijjətlərini, rənglərinin ciddiliğini myahədə etməklə, lejqositlər miqdarını də təxminən qiymət vermək olar.

b) **Təzə preparatda qanın mikroskopik şəkli.** Juqarında gətərlidigi kibə normada eritrositlər ərtiyk şışəsilə əşja şışə arasında manat sıtunçularına toplaşırlar və jaňıñ vəziləri ajrı-ajrı dururlar. Patolozi hallarda isə belə olmayırlar.

Vəjyk adamın normal qanında eritrositlər nyvəsiz, girdə, sarı rəngli, disqvari, diametri 7,0—7,5 mikronundan ibarət hycərələrdir (Çədvəl № 1 şəkil № 1-ə vəq).

Qejri normal olaraq, eritrositlərin həm elcyləri, həm də şəkilləri nisbətən dəjişilə bilər. Patolozi ittifaqlarda qanda olduqça kicik, diametrləri 3, 4, 5, 6, mikrona qədər eritrositlər (mikrositlər) təsadif olunduğu kibə, olduqça vəjyklərinə də (diametrləri 12—15 mikrona varan) maqrosit, meqalositlər də myahədə olunur. Qanda, normal elcylər eritrositlər—normositlər ilə birlikdə olduqça vəjyk meqalositlər və olduqça kicik mikrositlər də olduq təqdirdə qanın belə halə *anisocytosis* (aniżositoz) adınp alınış olur. (Çədvəl № 1 şəkil № 2-ə vəq).

Patolozi hallarda eritrositlərin şəkilləri də olduqça myxtəlif ola bilər. Girdə şəkilli eritrositlər ilə birlikdə, qolba-var, arımyəvar və qejri şəkillər də olunur. Belə eritrositlər pojkilosit adlanırlar; qanın bu patalozi halə isə

poikilocytosis (pojgilositoz) adınp alınışdır. (Çədvəl № 1 şəkil № 2-ə vəq). Belə hallar myxtəlif dərəcəli və myxtəlif səvəblərdən tərənmış azqanlılıqlarda myahədə olunur. Eritrositlərin rəngləri də dəjişə bilər. Bir coq patolozi hallarda qanda hemoglobinləri az ja coq azalmış, solmuş eritrositlərə də təsadif olunur. (Çədvəl № 1 şəkil № 2-ə vəq).

Niyəli eritrositlər-eritroblastlar—normada symyk iligində olurlar. Patolozi hallarda isə qan tərəməsinin aqyr pozulmalarında bunlar ymumi qan devranınpa də kecə viliərlər. Eritroblastların elcyləri adı eritrositlər elcysyndən vəjyik olmaz isə, normoblast adlanırlar. (Çədvəl № 2 şəkil № 1-ə vəq) Belə niyəli eritrositlər ilə birlikdə kicik elcylər eritroblastlar (mikroblastlar) və vəjyik elcylər eritroblastlar (meqaloblastlar) da ola bilər. (Çədvəl № 2 şəkil № 2-ə vəq).

Meqaloblastlar, aplastik azqanlılıqdan ajrlaraq, periferik qanda şiddətli dərəcəli az qanlılıqda mejdana çıxarlar (eritrositlərin hemolitik zəhərlərlə pozulması) o zaman symyk iligi meqaloblastik deqenerasiya halında olur. Belə hal pis xasijjəli anemiadan doğur.


Təzə qan preparatlarının myajənə etdikdə eritrositlərə lejqositlərin biri-birinə olan nisbətini də nəzərdə tutmalıyız. Normal qanda mikroskop altında hər gergy sahəsində 2-4 və vəzən bundan da az aq qan kyrəçikləri-lejqositlər gərynyr. (Çədvəl № 1 şəkil № 1-ə vəq). Lejqositlərin miqdari coqaldıqda—lejqositlarda-aq qan kyrəçiklərinin miqdari hər gergy sahəsində 5—10-a cata viliər; lejqomijada isə demək olar ki, bytyn gergy sahəsi lejqositlər ilə dolmuş olur. (Çədvəl № 1 şəkil 4-ə vəq). Mikroskop altında təzə preparatda lejqositlər, rəngsiz, şəffaf, eritrositdən vəjyik çisimçiklər kibə gərynyv, dənəçikligi və bir ja bir necə nyvəjə malik olur. (Çədvəl № 1 şəkil № 1-ə vəq).

7. Quru, vojanmış qan preparatlarının hazırlanma və myajənəsi.

Qan şəkilini qət'i tə'jin etmək ucun quru və vojanmış preparatlarla myajənə etmək lazımdır.

a) **Qan jaxmasının hazırlanması.** Qan jaxmalarının hazırlanmaq üçün bir necə təmiz və piyi efirlə alınış vəjyik şışələri lazımdır. Daha ince myajənələr ucun jaxmalarla ancaq ərtiyk şışələri yzərində hazırlanırlar (şə-


kil № 8). Ijnəni baťırdaqdan sonra sъqtmış qanın birinci damçasına syrtıb getyryrlar, sonrakı damçasına ertık şışesinin yzərinə alaraq ehtijat ilə o biri ertık şışesi ystynə qojurlar. Ərtık şışelərini əl ilə dejil xysusi pinsetlər vasi-təsilə getyryrlar. Qan hər iki ertık şışeləri arasında nəzik qatılə mytəçanis ja-jılyar; sonra ehtijat ilə, təzjiq etmədən, hər-ikisinə hərəkət verərək syrtırlar. Biribirindən syrtılyb ajrılımsız ertık şışələri tez qurujurlar. Ərtık şışələri yzərində jaxmalar hazırlamaq ucun myəjjən adət lazımdır. Coq vəjyk damçə coq qanın qan qatı verər ki, bu da mikroskopik myajənə ucun olduqça əlverişli dejildir. Jaxmaların əşja şışələri yzərində hazırlamaq əsandır. Bunun ucun taraş əşja şışəsi və ja ertık şışesinin kənarılə ijnə jerindən sъqtmış qan damçasına doqunaraq, təxminən 40° – 50° buçaq altında diğər əşja şışəsi yzərinə qojurlar. Əncaq qan damçasını, hər iki şışənin təşkil etdiyi iti buçaq tərəfində olmalıdır (şəkil № 9). Damçə dərhal şışənin kənarılə ja-jılyar. Ehtijat ilə,



Şəkil 8.

Qan jaxmasının hazırlanmasında ertık şışələrin vəziyyəti

myajənə ucun olduqça əlverişli dejildir. Jaxmaların əşja şışələri yzərində hazırlamaq əsandır. Bunun ucun taraş əşja şışəsi və ja ertık şışesinin kənarılə ijnə jerindən sъqtmış qan damçasına doqunaraq, təxminən 40° – 50° buçaq altında diğər əşja şışəsi yzərinə qojurlar. Əncaq qan damçasını, hər iki şışənin təşkil etdiyi iti buçaq tərəfində olmalıdır (şəkil № 9). Damçə dərhal şışənin kənarılə ja-jılyar. Ehtijat ilə,



Şəkil 9.

Qan jaxmasının hazırlanmasında əşja və ertık şışələrin vəziyyəti.

təzjiqsiz, jonulmuş əşja və ja ertık şışəsini o biri şışənin o biri ucu istiqamətilə jeridirlər. Myəjjən adət təqdirində mytəçanis nazik qan jaxmasası alıpmış olur. Bu surətlə hazırlanmış qan jaxmalarını havada qurudub, sonra təsbit edirlər.

b) **Qan jaxmasının təsbiti.** Präparatın təsbiti qan jaxmasına şışə yzərində məhkəmlətməg ycyndır. Təsbit isti ja məhkəmləndiriçi 'majə'lərlə edilir. Qanın formalı elementlərinin morfolozisini ejrənmək ucun qan jaxmalarını məhkəmlədiçi majə'lərlə vərkitmək daha jaxşdır. Bəzən qan preparatını həm təsbitini həm də vojanmasını ejni zamanda edirlər. Bir coq kimjəvi təsbit ysulları vardır ki, bunlardan aşağıdakılardır göstərəcəyik.

Metil alqohol ilə təsbit. Mykəmmət qurumuş qan jaxmasının metil-alqohol ilə vər qavın icinə 3 dəqiqələigə qo-jurlar. Qavın aqzına ertylər. Qan jaxmasına Petri fin-çalına qoymaq olar. Uzərinə yc dəqiqələigə metil alqohol təkys, qaraqlı ertylər.

Nikiforov yolu. Qan jaxmasına 20–30 dəqiqəjə mytə-ləq alqohol ilə elir məxəlutuna qojurlar. (Alqohol əlvətə mytələq olmalıdır)

Aseton ilə təsbit. Qan jaxmasına 20–30 dəqiqələigə 96% li spirt ilə təsbit. Qan jaxmasına 20–30 dəqiqələigə 96% li spirt ilə idəm bir qava qojurlar.

Aseton ilə təsbit. Jaxmaların icində aseton olan bir qava 5 dəqiqələigə qoymaq olar.

c) **Qan preparatlarının vojanması.** Qan preparatlarının vojanmaq ucun bir coq yusular vardır ki, onlardan aşağıdakılardır göstərik:

Gimza (Giemsa) yzre vojama. Qurudulmuş və təsbit edilmiş qan jaxmasının yzərinə qarşıdəyiməs Gimza vojasına təkyrlər (hər $1 - \frac{1}{2}$ damçə Gimza vojasına 1 sm^3 həlitrəi destillat su getyryiyr) və ja-jəm saat myddətində vojanırlar; sonra vojaçı aqşab, prəparat destillat su ilə jujuv havada qurudurlar. Eritrositler qırmızı rəngə vojanılgı, nejtrofillərin nüvələri – vənəfşə rənginə, bazofillərin danəcikləri – avş rəngə vojanılgı, vənəfşə rənginə salılgı; eozinofillərin danəcikləri – tynd qırmızı rəng, nejtrofillərin danəcikləri – vənəfşə rənginə, limfositlərin protoplazması gej rəngə, azurofil danəciklik – qırmızı rəngə, monositlərin də protoplazması – tysty rənginə vojanılgı. (Çədvəl № 1, şəkil № 3-ə vəqf).

Pappenhejm yzre vojama. Qurudulmuş və təsbit edilmiş, qan jaxmasına 3 dəqiqə zərfində May Grünwald vojası təkyrlər. 3 dəqiqədən sonra May-Grünwald vojasına aqşamajaraq 1 dəqiqələigə bir o qədər destillat sujundan təkyrlər, şışəni jyngyl-jyngyl tərpədərək qarşıdəyrlərlər, sonra bunlarıñ hamısına aqşab və sur ilə jaqalajaraq jaxmaların yzərinə qarşıdəyiməs Gimza vojasından ($1 - 1 \frac{1}{2}$ damçə Gimza vojasına 1 sm^3 destillat suju) 15–20 dəqiqələigə təkyrlər. Sonra qarşıdəyiməs prəparat destillat suju ilə jaqalajılgı, havada qurudurlar.

Manson yzrə vojama. Bu vojama soq vaqt malarija plazmodisi myajənəsində qan preparatı hazırlajanda işlənilir. Qabaqcə təsbit edilmiş qan jaqməsənən yzərinə 1 dəqiqələgə aşaqıdakı resept yzrə hazırlanır *Borax-methylenblau* təkyrlər.

Rp. Methylenblau . . . 2,0
Borax 0,5
Aq. destillat. . 100,0

Preparat mat jaşlı rəng alana kibit su ilə jujurlar. Eritrositlər jaşlı rəngə vojanlır, lejqositolerin nyvələri—avb, malarija plazmodiləri—avb, plazmodilərin pigmenti isə—sarbıja darcınlı rəngə vojanlır.

8. Qalın damçılıpən hazırlanma və vojanması.

Periferik qanda malarija plazmodilərindən az olduqda təqdirdə və vojanlış qan jaxmalarında arajıv tərəfən cətin olduqda, qalın damçılıpən hazırlanıb myajənə etmək daha əlverişlidir. Qalın damçılıpən hazırlanmasının texniqası və vojanmasası asandur. Təmiz və piydən sərvəst əşya şüşəsi yzərinə bir damçılıpən qan getirirler (şüşəni ijnənin batdbiqəyin jərə doqundurməqla da olar). Lanset və ijnənin ucu ilə damçılıpən bir qədər vəjydlər (10 qəpikligə qədər), bir neçə saat, daha jaxşısbı vər gyn zərfində jaxşılıq qurudurlar. Sonra təsbit edilməmiş preparat ystynə 10 damçılıpən Gimza məhlulundan təkyrlər (1 damla Gimza vojası 1sm³ destil. sujuna) 2—3 dəqiqədən sonra hemoliz hysulə gəlir ki, bu da jaşllaşmış sarbıja hemoglobinin tystysyn qalın damçılıdan ajrlıv voja ilə qarışmasındandır; bundan sonra vojanlı aqbdalar bir dəfə də 30—45 dəqiqəliyə, juqardıda gestərdigimiz kibit hazırlanmış təzə Gimza vojasından 10 damçılıpən təkyrlər. Sonra vojanlı aqbdalar, preparat, ehtiyatla horizontal vəzijjətdə destillat su ilə jujaraq, vertical vəzijjətdə də havada qurudurlar.

9. Qan levhəciklərinin—trombositlərin—saçılması.

Trombositlər qanın ləxtalanmasında olduqca vəjyek rol oynayırlar. Bunlar, girdə oval, ijavər şəkilində olub, əlcyləri 2—3 miqrona qədərdir. (Çədvəl № 1 şəkil № 3-ə vəqf).

Normada trombositlərin miqdari 1 mm³ qanda 250,000—300,000/-dir. Patolozi hallarda trombositlərin miqdari ja arta bilər (trombositoz-trombocytosis) xloroz, ikinci anemjalar, xərcənk, mijeloid lejkemija və qejrilərində və

ja azala bilər (tromboopeniya-trombopenia) pernisioz anemijada, malarijada, *Morbus maculosu Werlhofii* və qejrində. Hal-hazırda trombositləri sajməq üçün ən əzələ ysul *Fonio*-nın ysuludur. Qanlı barmaqdan getirirler. Ijnəni bətərməqdan qavaq ijnə jerini lazımlıqda spirit və efirlə təmizləjib, sonra oraja 14% maqnezium sulfatdan (trombositlərin bir-birinə jarpışmasına man'e olur) 1 damçılıpən aqbdalar və maqnezium sulfat məhlulu yzərindən ijnəni bətərgərlər. Cəqməş qan damçılıpən reaktiv ilə qarışır. Sonra bu məklətdən əşja şüşəsi yzərində jaxma qajıv, vər necə saat zərfində quruduqdan sonra, 3 dəqiqə icində metil alqohol ilə təsbit edərək, adı Gimza ysululə vojujurlar. Miqroskop altında 1000 dənə eritrosit və bunlara paralel burada təsadif olunan trombositlərin miqdareni sajırlar; sonra 1 mm³ qandan nə qədər trombosit olduğunu hesablaşırlar. Dütalıb ki, xəstənin 1 mm³ qanında 4.000.000 eritrosit təpəlməşdir, trombositləri sajanda isə hər 1000 eritrositə 5 trombosit dəyişməydir, onda trombositlərin miqdareni X ilə göstərəsək, belə proporsiya dəyişmək olar:

$$\frac{x}{5} = \frac{4.000.000}{1000}, \text{ buradan}$$


$$x = \frac{4.000.000 \cdot 5}{1000} = 200.000; \text{ je'ni!}$$

bu xəstənin 1 mm³ qanında da trombositlərin miqdari 200.000 dyr.

Miqroskop altında eritrosit və trombositləri sajməq asan olmaq üçün Erlix oqlıjarınp işlətmək jaxşdır ki, bunda bytyn gergi sahəsi horizontal və vertikal xəttlə 4 kvadrata bəlynır. Erlix oqlıjarı olmamanda gergi sahəsinə başqa bir şeklär azaltmalaş (şəkil № 10).

10. Retikulositlərin saçılması.

Normal qanda hər 1000 eritrositə, demək olar ki, həmisi bir-iki elə eritrositlərə təsadif olunur ki, bunlarda miqroskop altında (*Birillant-Gresyl* ilə vojanbıqdan sonra), danəcikli saplardan ibarət avb tor gərynyr. Bunlar substansiya qranulofilamentoza və ja retikulo filamentoza adınp almışlar. (Çədvəl № 2, şək. № 6-ə vəqf). Retikulositlər symyk iljinin regenerasiyasından asılı olub, eritrositlərin gəncilik, tamamilə jetişməmək əlamətlərin-



Şəkil 10.
Erlix oqlıjarı.

dəndyrlər. Anemijalarda və ejni surətlə də Rentgen şyalar və qvars lampası tə'sirindən retikulositlərin miqdardı coq vaqt olduqça jiksək olur.

Retikulositləri tapmaq və sajmaq ucun ən sadə və asan yolu aşaqda kılınır. Jaxşır təmizlənmiş və pijdən sərvəst əşya şüşəsi üzərinə bir damçır Brillant Cresyl-blau-n-p. 1%-li alqohol məhlulundan təkərək, şişə üzərində bundan jaxma həzırlajırlar. Boja dərhal qurur. Sonra bu şişədə qan jaxması hazırlajaraq, şişəni dərhal (nə qədər tez olsa bir o qədər jaxşdırur ki, boja quruması) 10 dəqiqələigə nəm bir qameranın icinə salırlar (nəm qamera Petri finçanından da ola bilər—onda finçanın dibinə işlanmış syzgəcə kaçırıb qojurlar), 10 dəqiqədən sonra preparat Petri finçanından çıxarılb, qurudurlar və mikroskop altına qojuv, vəqfırlar. Mikroskop altında retikulositləri trombositlər sajıldıqə kibisi sajırlar: 1000 eritrosit sajıv, bunların necəsi retikulosit olduqunu qejd edirlər. 1 mm^3 qanda eritrositlərin miqdardıńı bildikdə 1 mm^3 da retikulositlərin də miqdardıńı tə'jin etmək olar.

11 Eritrositlərin (qırmızı qan kyrəciklərinin) normal və patolozi morfolozisi.

Təzə qan preparatıńı myzakərə etdikdə gəstərildigi kibisi normal qanın qırmızı qan kyrəcikləri (eritrositlər) normasitlər, nyvəsiz, girdə, diametrləri 7,0–9,5 mikron, disqvarş hycəjrlərdərdir. Bunlar ancaq turş vojalar ilə qırmızı rəngə vojanırlar. Eritrositdə vojanan jaılız hemoqlobindır, stroması isə voja almazıb. (Çədvəl № 1, şəkil № 3-ə vəq).

Normaldan təməjyl eritrositlərin həm əlcycləri, şəkilləri dəyişdigi kibisi nyvəli eritrositlər də mejdana çıxır.

Bir coq patolozi hallarda qırmızı qan kyrəciklərinin əlcisy nihaјət dərəcə dəjişə bilər. Qanda mikrositlər maqno meqalositlər mejdana çıxar. Belə hal anizositoz adıńı almışdır. (Çədvəl № 1, şəkil № 2 jə vəq). Doqrudur. Bir qədər anizositoz (həm kiciklik, həm vəiyiklik tərəfə myxtəlif əlcyci) hər bir normal qanda vardır. Anizositoz dedikdə isə eritrositlərin əlcisy ciddi kicik, ja vəiyik olduqu nəzəre alınpı. Qırmızı qan kyrəcikləri—eritrositlər normal eritrositlərin dyzgyn girdə şəkilləri əvəzinə, başqa myxtəlif şəkillərdə—armıbd, cəki daşın və qejri şəkilləri ala bilərlər. Belə eritrositlərə juqarlıda dedigmiz kibisi poj-

kilositlər dejilir. (Çədvəl № 2, şəkil № 10 vəq). Bu hələn əzy isə pojkilositoz adlanır. Burasıńı nəzərdə dutmalı ki, eritrositlərin belə dəyişmiş şəkilləri—pojkilositlər, normal qanda da preparat xarab hazırlanıqda da əmələ gələ bilər. Anemija hallarında eritrositlərin hemoglobinini azaltır—hipoxromiya əmələ gelir, belə olanda mikroskop altında eritrositlər, bilaxassə mərkəzi hissələri avazlıq. (Çədvəl № 2, şəkil № 11-ə vəq). Bundan başqa qanda, turş voja ilə vojanan normal eritrositlərdən başqa qırmızı voja ilə vəbabar qələvi voja də qəbul edən eritrositlərə təsaduf olunur. Bunlar polixromatif adlanırlar. (Çədvəl № 2, şəkil № 5-ə vəq). Belə hal aqyr anemija, xysusi olaraq, *anaemia perniciosa* da müşahadə olunur. Qanın regenerasiyası hadisələrilə kecən xəstəliklərdə, qanda avş danəcikləri havi eritrositlər-bazofil neqtəli eritrositlər də gərsənə bilər. (Çədvəl № 2, şəkil № 7 jə vəq). Bu danəcikligi, dililikdə *Brillant-Cresul-slau* ilə vojadıqda təpə bildigimiz tor danəcikli substansiya ilə qarşılaşdırırmalı. Ba zofil danəciklik *Manson* yrə da vojadıqda jaxşır vojanı.

Qanın şiddətli regenerasiyasına əlamət olaraq, periferik qanda Zoli (*Howell-Jolly*) cisimləri təpəyər. Zoli cisimləri, girdə cisimlər olub coq vaqt tək-tək və az vaqt ikişər eritrositlərin mərkəzində ja mərkəzin jaqınlıqlarında yerləşərək intensiv nyvə vojasına vojanırlar. (Çədvəl № 2, şəkil № 3-ə vəq). Anemijalarda və zən eritrositlərdə *Gashot* (Ojabot) halqlarına da təsaduf olunur, bunlar ja halqa və ja (8) şəklində olurlar. (Çədvəl № 2, şəkil № 4-ə vəq). Eritrositlər normada periferik qanda nyvəsizdirlər, nyvəli eritrositlər ancaq symyk iligidə olur. Patolozi hallarda isə qanın regenerasiya prosesi surətlənəndə, eritrositlər nyvələrini itirməgə vaqt tapmajb, embrional hallarda periferik qanda mejdana çıxırlar. Belə hal symyk iligi qəçəqlənməsənən qejri adı surətlənməsində, lejəmija və sarqoma da symyk iliginin ezymyn xəstələnməsi səbəbindən də mejdənə çıxa bilər. Bu gəstərdigimiz hallarda coq vaqt periferik qanda əlcyci e'tibarılı normal eritrositlə—normasitlə vəbabar normoblast tapmaq olur; meqalobastlar (12 və bundan juqarlı mikron) az-az təsaduf olunur. Mikroskop altında normoblastların geniş ciddi qırmızı rəngə vojanıltış protoplazmaları və nisbətən kicik tynd vənəfşə rənginə vojanıltış nyvələri olur. (Çədvəl № 2, şəkil № 1-ə vəq). Meqaloblastların nyvələri

bir qədər aqsəq və strukturaların nazik olur. (Çədvəl № 2, şəkil № 2-ə wał).

12. Aq qan kyrəçiklərinin normal və patolozi morfolozisi.

Jeni bojama ysullarına istinadən 5 qəsəbə myxtəlif aq qan kyrəçikləri ajyrmak olar.

Qanda normada:

1) Bazofillar (Bas.)	0,5—1%	təşkil edirlər.
2) Eozinofillar (Eos.)	2—4%	" :
3) Nejtrofillar (N)	65—75%	" :
4) Limfositlər (L)	20—25%	" :
5) Monositlər (Mon.)	4—6%	" "

1. Bazofillər. Bazofillər 8—10 miq on elcydə; polimorf nyvə hycərələrdən izarətdyrlər. Protoplazmalarında coqlu iri əsas bojalar ilə tynd vənəfşə rənginə bojanan danəçiklik vardır. (Çədvəl № 3, şəkil № 7-ə wał). Bazofillərin artması—bazofilija-lejkemik mijelozda və bə'zi başqa xəstəliklərdə müşahədə olunur. Bazofillərin azalması isə cətin tə'jin edilə bilindigündən əhəmiyyəti hajiz dejildir.

2. Eozinofillər. Eozinofil lejqositlər nejtrofillərdən bir qədər vəjykdir, protoplazmalarında isə tünd qırmızı rəngə bojanan iri eozinofil danəçikligi havidir. Nyvəsi coq vaqt biri-birilə kəprycyık ilə baqlanmış iki seqmentdən ibarətdir. (Çədvəl № 3, şəkil № 8-ə wał). Qanda eozinofillərin coqlaması—ezoinofilija-bronxial astmada, qurt xəstəliklərində (*helmithiasis*) lejkemiq mijelozda, bəzi dəri xəstəliklərində və joluqma xəstəliklərinin saqalma devrində müşahədə olunur. Eozinofillərin azalması isə—ezoinopeniya kəsgin joluqma xəstəliklərin birinci devrində və pernisioz anemijada təsadif olunur.

3. Nejtrofillər. Nejtrofillərin vəjyklygy 9—12 miqrondur. Protoplazmaların aqsəq-cəhərəji rəngdə olub, nejtral bojalar ilə vənəfşə rənginə bojanan xırda danəçikligi havidir. Nejtrofil lejqositləri Silling: a) S-seqmentli (dəjmış), b) st—cubaq nyvəli və c) Jun-gənc nejtrofil lejqositlərə vəlir.

Seqmentli nejtrofil lejqositlərdən normada qanda 61—62% olur, cubaç nyvəlilərdən 3—5%; gənc nejtrofil lejqositlər isə normada qanda ja hec olmayırlar, olsa da 1%-dən juqarlı sıqmaçılar.

a) *Seqmentli nejtrofillər.* Seqmentli nejtrofillərin nyvəsi, biri birilə kəpriçiklərlə bağlanmış bir necə (2—5)

seqmentdən ibarətdir. Nyvəsində nyvəçiklər olmayırlar. (Çədvəl № 3, şəkil № 6-ja wał). Bunlar aməvarlı hərəkətlər və fəqəsitoz iqtidarına malikdirlər.

b) *Cubaq nyvəli nejtrofillər.* Cubaq nyvəli nejtrofillərin nyvəsinin seqmentləri olmayırlar, əjilmiş lent və ja nal şəklində olur. (Çədvəl № 3, şəkil № 5-ə wał). Cubaq nyvəli nejtrofillərin regenerativ və degenerativ şəkilləri olur.

c) *Gənc nejtrofillər.* Gənc nejtrofillər suçuqvarlı və ja loşvarlı, nisbətən az coq bojanan nyvə ilə xaraqterize edilir. Bunların danəçikligi o qədər ajdən olmayırlar. (Çədvəl № 3, şəkil № 4-ə wał). Qanda bunların artması sysmyk iliginin şiddətli fəaliyyətini göstərir.

4. Limfositlər. Limfositlərin elcysi 6—12 miqronda dərddir; iri və xırda limfositlər şəklində bulunurlar. Xırda limfositlər iri limfositlərdən coq olur. Limfositlərin bir dənə vəjyk, girdə, əsas bojalar ilə çiddi bojanmış nyvələri olur. Nyvə ilə protoplazma arasındakı perinuqlear zona vardır. Protoplazmaların bazofil olub gəl rəngə bojanır, coq-vaqt protoplazmalarında azurofil danəçiklik olur. (Çədvəl № 3, şəkil № 10-a wał). Qanda limfositlərin coqlaması (limfositoz) lejkemik və alejkemik limfadenozlarda,—malariajada, bə'zi joluqma xəstəliklərdən sonra saqalma devrində, Bozedov xəstəligində, qarın jatalaçığında, diabetdə və qejridə müşahədə olunur. Limfositlərin azalması isə—limfopeniya-limfatik toqumalı pozulmasında (limfoqranulomatoz, limfosarqomatoz), xlorozda, joluqma xəstəliklərin əvvəllərində və qejridə müşahədə olunur.

5. Monositlər. Monositlər normal qanda ən iri lejqositlərdir. Bunların elcysi 12—20 miqrondur. Monositlərin protoplazmaların geniş və tısty-gəl rəngə bojanmış olur. Gimza yzrə bojadıqda protoplazmada azurofil danəçiklik gərmək olar. Nyvələri girdə və ja qejri dyzgyn kənarları olur. Monositin perinuqlear zonası olmayırlar. Monositlərin coqlarının protoplazmasında xırda, azurofil qırmızımtıraq, vənəvşəvi danəçiklik olur. (Çədvəl № 3, şəkil № 9-a wał). Monositlərin coqlaması—monositoz malarijada, *endocarditis lenta* da, lejkemik monositozda, lejşmaniozda, limfoqranulomatozda, limfosarqomatozda və qejridə müşahədə olunur. Monositlərin azalması isə pernisioz anemijada, lejkemik limfoadenozda, joluqma xəstəliklərin ilk devrində və qejridə müşahədə olunur.

Aq qan kyraçıklarının patolozi dəjışkligi təkcə biri-birinə olan nisbətlərinə gərə deyildir. Böyük patolozi hallarda periferik qana lejqositlərin gəç, yetişməmiş formaları mieloblastlar, promielositlər, mielositlər daxil olur.

Mieloblastlar. Mieloblastlar qranulositlərin və ja osil lejqositlərin ulu vənasibdər. Bojalar 12-20 mikrondur, nyvələrinin strukturası tor ilgəgli nazik olur. Mieloblastların nyvələri girdə ja oval şəkildə olub, 2 dən 5-ə qədər nyvəciki havidir. Protoplazmaları bazofil olub, nyvəni mytəçanis ihadə edər. Protoplazmaları azurofil danəcikligi joqdur. (Çədvəl № 3, şəkil № 1-ə vəq). Perinuclear zonası da joqdur. Normada qanda mieloblast olmaşıdır. Bunnar periferik qanda kəsgin və xronik mielozlarda və sajirə də mejdana çıxırlar.

Promielositlər. Promielositlər, mieloblastların mielositlərə kecid formalarıdır. Protoplazmalarında yetişməmiş xırda azurofil danəcikligi vardır. (Çədvəl № 3, şəkil № 2-ə vəq).

Mielositlər-Mi. Mielositlərin vəiyklığı 15-20 mikrondur. Mielositlərin nyvəsi girdə ja lovvəvar şəkildə olub, nyvəcikləri joqdur. Protoplazmalarında nejtrofil, bazofil və eozinofil danəciklik olur. Protoplazma turş bojalar ilə vojanlıdır. (Çədvəl № 3, şəkil № 3-ə vəq). Qanda, aqyr lejqositlərlə və mieloid lejkemijada müşahədə olunur.

13. Plazmotik hycərələr – *Türk'in* qəçəqlanma hycərələri.

Plazmotik hycərələr – *Türk'in* qəçəqlanma hycərələri, patolozi və ançaq periferik qanda coq saat vəqt təsaduf olunan hycərələrdən ibarətdirlər ki, bunların protoplazmaları çiddi bazofil, danəciksiz olub, eqssentrik durmuş və tynd vənəfəsə rənginə vojanlış nyvəsi vardır. Protoplazmaları çiddi bazofil olub, tynd avşar rəngə vojanlıdır, icində də vəzən vaquolları olur. (Çədvəl № 3, şəkil № 11-ə vəq). Periferik qanda kəsgin joluqma xəstəliklərində (sərmə ja-talaqda, cicəkdə) və lejkemik mielozlarda olur.

14. Lejqositar formula.

Lejqositlər miqdardılarının təməjyly ilə vəzavər, bunlarıñ aýr-aýr şəkilləri arasında olan prosent mynasıbatının jəni lejqositar formulaları də dəjışkligi müşahədə olunur. Lejqositar formula beş elementin: bazofillərin, eozinofillə-

rin, nejtrofilərin limflasit və monositlərin biri-birlərinə olan mynasıbatlarından ibarətdir. Normada myxtəlif lejqositar nevəlinin (şəkillərinin) biri-birinə olan prosent nisbəti, jəni lejqositar formula, belədir:

Bas.	Eos.	N.					L.	Mon.
		Mi.	Jun.	St.	S.			
0,5-1,0	2-4	0	0-1	3-5	61-62	20-25	4-6	

Bu çədvəldən gəryndiygı kibi, mijolositlərin gəç və cüvəq nyvəliliyi, seqmentli nejtrofilərə olan nisbəti, jəni normal regenerasiya indeksi $\frac{1}{15}$ dır. Bu rəqəm belə alyanır: nejtrofilər icərisində gəç şəkillərin Mi, Jun, St, prosent miqdarını göstərən rəqəmləri toplayıb jekununu S-lərin prosent miqdardınpı göstərən rəqəmə bəyirlər.


$$\frac{Mi + Jun + St}{S}$$

Gəç netrofil Mi, Jun, St, miqdardınpı artmasınpı, jəni yüksək regenerasiya indeksini Arnet və Şiilinq sola tərpəniş adlandırmışlar; qoça nejtrofil şəkillərinin artmasına isə saqa tərpəniş adınpı vermişlər. Qoça nejtrofil şəkillərinə coq seqmentli 5 və bundan coq seqmentli nejtrofilər ajiddır.

Qanda nejtrofilər miqdardınpı coqalmasınpı jəni bir qədər sola tərpənişli nejtrofilija əlverişli çərəjan edən kəsgin infeqsijalarda appendisit, angina və qejridə müşahədə olunur. Sola nisəzətən coq tərpənişli nejtrofilija isə irinli appendisitlərdə, sepsisdə, tuberquljuzun eqsudativ de-qompensatlı şəkillərində və qejridə olur. Nejtropenija, jəni saqa tərpənişli nejtrofilər miqdardınpı azalmasınpı pis xasijjəli az qanlılıqda, ankilostomozda, sqorbutda, malarriyada və qejridə müşahədə olur.

Lejqositar formulaları mikroskop altındə vojanlış preparatda lejqositləri sajmaq vasitəsilə tə'jin edilər. Lejqositlərin myxtəlif şəkillərinin biri-birinə olan nisbəti haqqında az ja coq doğru mə'lumat əldə etmək üçün 200 lejqosit sajmalıb və aýr-aýr lejqositlərin alınpı təqəmələrini 2 jə bəlməli. Silling yzrə jaxmanın 4 kənar hissələrində Mean tr ysulu ilə lejqositləri 11-ci şəkildə göstəril-

diqi kibи sajyrlar. Preparatыn kенарындан baslajaraq, jaxmaja 3—4 geryg sahесинә dәrinә 50 lejqosit sajylana qадәr gedirlер. Bundan sonra miqrosqop altыna jaxma kенарынын o бiri hissесini alьrlar vә bu suretlә preparatыn o biri kенарындан da 2 hissесindә dә 50-шәр hamъsy isә 4 jerdә 200 lejqosit sajyrlar. Sajdъqça taryylan lejqositolari qejd edirlер.



Şekil 11. Meandr ysulu.

15. Malaria plazmodijalarynyн qanda aranыlmasy.

Bizim Azerbajçanda intisar tarpmyş içtimai xəsteliklər sırasında malaria birinci jer dutduqundan bu xəsteligi

ez vaqtında tanьmaq, bunun şəkillərini tә'jin etmek malaria ilə myvarəzə aparanlar ycyn məçvuridir. Malariajanыn qət'i diaqnozu qanыn miqroskopik myajənəsinə istinadən qojulur. Malariajada dәjışıklar həm qırmızı, həm dә aq qanda olur. Malaria plazmodiləri eritrositləri pozur, malariajanыn toqsını dә symyk iliginə sъeqپtь kibи tә'sir edir. Burada biz malaria plazmodilərinin jalыnъz diaqnostiqaşy yzərinde duraçaqız.

Malaria parazitlərinin inkişaf siqlının ətraflı vә myfəssəl tədqiqinə vә malariajale xəstelərin qlinik myajənələri nəticələrinə istinadən yc əsas malaria şəkili qəbul edilmişdir.

1. Malaria tertiana (yc gynlyk ысьтма)—Amili—*Plasmodium vivax*.

2. Malaria quartana (dөrt gynlyk ысьтма)—Amili—*Plasmodium malariae quartanae*.

3. Malaria tropica (tropik malaria)—Amili—*Plasmodium imaculatum*.

1. Plasmodium vivax: Miqroorganizmin tam inkişaf siqli 48 saat icərsində hysula gəlir. ысьтmanын ən niha-jet jiksək dərəcəsində bu parazitlər qırmızı qan kyraçıklarının icində, Gimza yzre avəmtraq rəngdə, az ja coq egsentirik vəzijjətdə, xırda həlqə şəklində olur. Həlqənin qalınlıqda hər jerdə vərəvər dejildir. Ən nəzik hissəsində qırmızı voja a vojanan nəqtəvarlı qalınlıq vardır. Həlqənin diametri təxminən eritrositin altıdan birinə vərəbardır. Parazit vəjydikcə qırmızı kyraçıkda həlqə əvəzində aməvvarlı kəmçyk əmələ gəlir ki, bu dә bytyn erit-

rostin icini dutan kibи olub eritrositdən, parazitn devirəsində jalыnъz dar qajma qalımyş olur. Bu vaqt eritrositin dә həcmi vəjymış vә rəngi qastımyş olur. Joluqmuş eritrositlərin coqusunda kərpici qırmızı danəçiklər şəklində xırda, mytəcanis toz olur (*Schüffner* tozu) parazitin icində az ja coq qədərdə piqment toplanır. Bu parazitin qejri çinsi inkişaf siqlidir. Bununla belə xəstənin qanında ысьтmanыn myxtəlif devirlərində çinsi fəndlərdə (qarnet) myşahədə olunur. Yc gynlyk ысьтma parazitləri (*plasmodium vivax*) qametlərinin boju normal qırmızı qan kyraçigindən 2 dəfə coqdur, bunlarda piqment bytyn protoplazma icərisində səpələnmişdir vә gənc fəndlərdə өlyynmə əlamətləri joqdur. (Çədvəl № 4, şəkil № 3-ə baq).

2. Plasmodium malariae quartanae. *Plasmodium malariae quartanae* bytyn inkişaf siqlini 3 gyn, jəni 72 saat icində kecirir, bu da yc gynlyk ысьтma paraziti kibи ejni inkişaf ysulunu kecirir. Həlqələr tertiana həlqələrinə oqşajıv; əvvəl eritrositdə qırmızı noqtəli avb həlqə əmələ gəlir ki, bu da coq vaqt sonra lenta şəklini alır. Malariaja dutulmuş eritrositin həcmi vəjymyr. (Çədvəl № 4, şəkil № 4-ə baq).

3. Plasmodium imaculatum. Tropik malaria paraziti, yc vә dөrt gynlyk ысьтma parazitlərindən kicikdir, inkişafın başlanqıçında bu da 1—2 xromatin nyvəli həlqəçik şəklində olur. Bə'zən ejni eritrositdə bir necə həlqə olur. Eritrositin boju artmağır. Tropik malaria parazitinin qametləri (çinsi şəkilləri) ajpara şəkildə olurlar. Bu ajparaların uzunluqu eritrositin diametrlerindən iki dəfə vəjyk olur. Ajparanın ortasında piqment kəsikləri olur. (Çədvəl № 4, şəkil № 5-ə baq).

II—FƏSİL

BƏLQƏM.

1. Ymumi mə'lumat.

Əksyrəmək və xajqırmaq vastəsilə tənəffys jollarından xariçə cıqarılan maddələrin hamısına bəlqəm deñilir. Bəlqəm tərkibcə bu maddələrdən ibarətdir: nəfəs jollarında əmələ gələn myxtəlif patolozi məhsulatdan, qonşu orqanlardan nəfəs jollarına dyşən myxtəlif patolozi məhsulatdan, aqzər boşluqu və udlaqdan kecdigi zaman bəlqəmə qarışan myxtəlif qılda maddələrindən və nəfəslə icəri alındıqdan hava vasitəsilə nəfəs jollarına daxil olan bir coq miqrəqanızmlərdən. Nəfəs borusu və aq çijsərlərdə hər hansı bir xəstəligin mevcudiyəti zənn olunursa, mytləq bəlqəmi myajənə və tədqiq etməli.

Bəlqəmin tədqiqi yc çyr ola bilər: maqrosqopik, miqrəqopik və kimjəvi.

Xəstəxana və qliniqaların gyndəlik təçribələrində bəlqəmin kimjəvi tədqiqi bir o qədər də tətbiq edilməjib vəsileçə olaraq maqrəqopik və miqrəqopik tədqiq ysulların işlənir. Coq zaman bəlqəmin jaılınzı bir tək maqrosqopik tədqiqi nəfəs jolları və aq çijsərlərin əsas xəstəliginin xaraqterini ajdənlaşdırır.

2. Bəlqəmin maqrosqopik myajənəsi.

Bəlqəmi adı gəzə—maqrosqopik ysulla tədqiq etdikdə bu çihsənlərə diqqət etməli:

a) **Bəlqəmin gyndəlik miqdarsı.** Bəzən bəlqəmin gyndəlik miqdarsı bir necə aqzər xajqırıqdan ibarət olur. Bəzəni xəstəliklərdə isə bir geçə-gyndyzdə ifraz edilən bəlqəmin miqdarsı bir litr və bəlkə də bundan artıq olur (bronxoeqtazijada, plevra boşluqundan irin-cirkin aq çijsərlərə kecməsində, aq çijsərlərdə qaverna olduqu hallarda və səjir bu kivi xəstəliklərdə).

b) **Bəlqəmin iji.** Təzə xajqırıltış bəlqəmin adəta iji olmayaq, lakin bununla vəgəvar vəzi xəstəliklərdə təzə xajqırıltış bəlqəmin də coq pis iji olur, məsələn, aq çijsərlər qanqrenasında, cyryjən bronxitdə.

c) **Bəlqəmin qonsistensiyası.** Bəlqəm yc çyr ola bilir: səlikli bəlqəm, səlikli-cirkli bəlqəm və xalis cirkli bəlqəm: bu halların hər birisi nəfəs jolları və aq çijsərlərin myəjənən xəstəliklərini tə'jin edir.

d) **Bəlqəmin rəngi:** bəlqəm adəta şəffaf və aq rəngdə olur. Kəmər mə'dənlərində işləjən şəxslərin bəlqəmi qara, ultramarin (boja) zavodlarında işləjənlərinki avb və ilax. rəngdə olur.

Bundan başqa nəfəs jollarından, aq çijsərlərdən, mə'də və jemək borusundan bəlqəmə qan qarışsa bilir. Qapıñ bəlqəmə qarışması onu qırmızı rəngli edir. Bəlqəmin al qan rəngdə olması jaralı tuberqulozda qan damarlarınpın yırtılmışından, aq çijsərlərdə qapıñ durmasından, hemorragik infarqtan və coq şiddətli anemijadan əmələ gələ bilir. Bəlqəmin pas rəngdə olması, bəlqəmə durmuş qapıñ qarışmasından iləri gəlir. Bu çyr bəlqəm aq çijsərlərin qrupuz iltihabında da olur. Ymumi sarıvəsələ olan xəstələrdə bəlqəmin rəngi sarı olur. Aq çijsərlərdə pis xassəli şişlərdən (qanser və sarqoma) olduqda bəlqəmə qarışan qapıñ rəngi qırmızımtıl-moruq rəngində olur.

3. Bəlqəmin miqrəqopik myajənəsi.

Bəlqəmi adı gəzə—miqrəqopik ysulla tədqiq etdikdən sonra onun miqrəqopik tədqiqinə kecməli. Bəlqəm elementlərini miqrəqop altında tədqiq etmək lızumu gəryidykədə təzə preparatlar hazırlayıb miqrəqop altında vəqərlər. Bəlqəmdə miqrəqorganizmləri tərəvə vəqəmaq ucun quru və vojanlış preparatlar hazırlamaq lazımdır.

Bəlqəmin tədqiqi edilməsi ucun alənması haqqında bir necə kəlmə seyləjəlim. Bəlqəmi təmiz və şəffaf bir şise qava toplayıb yzərini bir qapaqla ərtməli. Jeməkdən sonra aqzər boşluqunda qalmış qılda maddələrinin bəlqəmə qarışmasası ucun xajqırmaqdan qavaq aqzı jaqlamalı.

a) **Təzə bəlqəm preparatının hazırlanma və myajənəsi.** Bir ədəd təmiz əşya şişəsi gətyugub, yzərinə bəlqəmin şyəhəli jerindən (cirkli, qanlı) bir damç qoymalı, bunun

ystyny өрtyçy şışa ilə өрtyv, qazaqça az bəjydən objeqtiv (quru sistem) və sonra da coq bəjydən objeqtiv ilə miqroskop altında Bäqmalı.

1. Təzə vəlqəm preparatlarında təxminən hamısında miqroskop altında aq qan kyrəcikləri gərmək mümkündür; bunlar adətə kicik, jumru və ja just hycərələr şəklində olurlar; bunların nyveləri bir və ja bir neçə olmaqla barabar protoplazmalar da kicik danəcikli olur. Bə'zi hallarda aq qan kyrəcikləri danəcikli detrit əmələ gətirilər ki, o halda bunları nyvelərindən təxtəmaq olur. (Çədvəl № 5, şəkil № 1-a, a', a" vəq.)

2. Bəlqəmə qan qarışməş olursa miqroskop altında qırmızı qan kyrəciklərini gərmək olur; bunlar adətə bir-birinin ystyna toplanır, sarı rəngdə manat sütuncikləri əmələ gətirərək əzləri də nyvəsiz girdə levhə şəklində olurlar. (Çədvəl № 5, şəkil № 1-v vəq). Qan nəfəs jollarında uzun myddət durduqu hallarda qırmızı qan kyrəciklərin-dən piqment xariç olur; o halda bu kyrəciklər coq cətin seciə bilən birər halqa *Blütschatten* şəklini alırlar.

3. Təzə vəlqəm preparatlarında miqroskop altında həqiqi səs baqlarından və aqzər boşluqından qopmuş just epitelini bronxlardan ajrylmış kipriçikli—silindrvarı epithelini və alveola epithelisini gərmək olar. Alveola epithelisi ellips şəklində olan bəyik hycərələrdən ibarət olub bir dənə uzunsov və iri danəcikli nyvəjə malik olurlar. Bu hycərələrin protoplazması inçə danəcikli olub coq zaman icində pij danəcikləri və kəmyr, dəmir və sajirədən əmələ gəlmış qara və ja qonur qəhvəyi rəngdə piqment hissəcikləri bulunur. Bə'zən bu hycərələr tamamilə pij damçalarına denyrlər (Çədvəl № 5, şəkil № 1 və 2-jə vəq) Bir coq myelliflərin rəjinə gerə alveola epithelisinin vəlqəmdə bulunması xəstədə aq cijər tuberqulijozunun varlıqunu isbat edən bir əlamətdir; bununla barabar alveola epithelisi-nə bir coq sajir xəstəliklərdə dəxi təsaduf edilir (bronxitde emfizemdə, *vitium cordis* (yrək tənaqusu) xəstəligi nəticə-sində kicik qan dəvrənəndə qanın durmasında).

4. Jalınpəz *vitium cordis* xəstəligində və xysusilə sol vena dəliginin daralmasında (*stenosis ostii venosi sinistri*) vəlqəmdə tesaduf edilən yrək qysurluqu (*vitium cordis*) hycərələri xysusi diqqətə lajiqdirlər. Bu hycərələr aq cijərlər epitheliasının hycərələri olub icində danəcikli-

sarı-qırmızı və ja dutqun sarı rəngdə piqment bulunur. (Çədvəl № 5, şəkil № 1-m vəq).

5. Aq cijərlərdə tuberquljoz, akses və qarqrena vəlunduğu zaman aq cijərlərin toqumaları daqılırlar. Bu halda təzə vəlqəm preparatında miqroskop altında coq zaman elastiki liflər gərmək olur. Elastiki liflər bir coq qol-budaqlara ajrylan inçə saplardan ibarət olub yumumi gərynyşləri (qonturlar) ajdən və coq zaman da ikişər olur, bəzən isə birər-birər və ja dəstə kib və qarqrena vəlqəmədən əzələnmişdir. Nəvəti liflər daha joqunça, qava olub coq zaman birər-birər jerleşmiş olurlar. Bəlqəmdə elastiki lifləri təpmaq ucyn *Bizzozero* ysulundan istifadə etmək jaxşırıltır, Bundan etrə 1—2 xərək qasəqə miqdarda vəlqəmin ystynə ejni miqdarda 10% qalium-hidroqsid (KOH) məhlulu ilavə edirlər. Bunların hər iksini bir şışa qava təkyub calqalajırlar, sonra bunu spirit lampası üzərində vəlqəm tamamilə ərijinçəjə qədər qajnadırlar. Bundan sonra bunun hamısını sentrifuqa mixvərinə təkyub daha jəxş olmaq ucyn, ystynə 5—6 damçə 10% spiritli eozin məhlulu ilavə edirlər; 2—3 dəqiqə ərzində bunu sentrifuqada dolandırırlar, sentrifuqa olmadıqə təqddirdə isə bunu dibi dar bir mixvərə təkyub, dibə cekmək ucyn bir geçə-gyndyz ərzində buraqırlar. Burada ejni zamanda həm cekynti əmələ gəlir və həmdə elastiki liflər parlaq narıncı-qırmızı rəngdə bojanırlar; bunun yst qatdakı maje qısmına atıb cekyntisyndən bir damçə alırlar; damçınə əşja işləsi ystynə qojuv üzərini ərtyçy şışa ilə ərtyv miqroskopla vəqfırlar.

6. Aq cijərlərdə akses və qarqrena olduqu zaman təzə vəlqəm preparatında miqroskopla vəqdeqdə aq cijərlər toqumasınpən qırmızı qırmızı jumaq halında gərmək olur; bunlar, alveola quruluşlu olub, icində kylli miqdarda qara rəngdə danəcikli aq cijər piqmenti bulunur. (Çədvəl № 5, şəkil № 2-jə vəq).

7. Bə'zi xəstəliklərdə (aq cijərlərə su gəlmə, qripoz pnevmoniya və sajirədə) və xysusu ilə bronxlar astmasında xəstələrin vəlqəminə miqroskopla vəqdeqdə, hələzunvari qıvırılmış inçə saplar gərmək olar ki, bunları tam ortasında joqunça və parlaq bir sap bulunur; buna *Curschmann* hələzuni degilir. *Curschmann* hələzuni uzununa dərliyim və əz uzunlama mehvəri ətrafında bir coq də-

fe burulmuş səlikli-cirkli vəlqəm parçalarından ibarət ol-
duqu zənn edilir. (Çədvəl №5, şəkil №4-ə vəq).

8. Bronxlar astmasında vəlqəmdə Charcot-Leyden qristallar tərəfən olur. Bunlar mikroskop altında rəngsiz-şəffaf və uçları iti birər oqtaedr şəkilində gərynyrlər. (Çədvəl №5, şəkil №4-ə vəq). Boquçu eksyrək başlanan kibit hajqərgitməş təzə vəlqəmdə bu qristallar tərəfən vəzən təyin olmağırsa, onda vəlqəm ərtiyü şəhərində 24-48 saat ərzində qaldığıdan sonra bu qristallar kylli miqdarda əmələ dədir.

9. Aq cijərlərdə exinoqoqq olduqda xəstələrin vəlqəmində exinoqoqqun qarmaqlarınp və onun divarlarınp parçalarınp gərmək olur. Exinoqoqq qovuqu divarlarınp parçaları mikroskop altında paralel qatlar şəkilində bilindig kibit exinoqoqq qarmaqları da əzərinə maxsus qaraqter gərynyşlərindən bilinir. (Çədvəl №5, şəkil №5-ə vəq).

Bəzi xəstəliklərdə, xəstələrin vəlqəmində hematooidin, xolesterin, lejsin və pij turşuları qristallar, kif gəvələkləri və mikroorganizmlər - sarsınlər, cubuqcuqlar, qoqqalar gəryndiyg kibit aq cijərlər aqtinomiqozunda da aqtinomiqoz dənəcikləri gərynr. Aqtinomiqoz dənəciglərinin quruluşları belədir: dənəciklərin icində qalın sap şəbəkələri kicik dənəciklər şəkilində səpilmişdir, ətrafında isə surah və baş jumru sançaq şəkilində isimciklər olur ki, bunlar qolonjanınp ortasından cıqır və ja dixotomik şəkildə qoldubadıqlaraq və vəzən də cubuqcuq və surahçıqlara ajylan çısimlər bulunur. (Çədvəl №5, şəkil №6-ja vəq).

8) Quru və vojanməş vəlqəm preparatınp hazırlama və myajənəsi.

1. Hazırlama və təsbit. Vəlqəmdə hər bir patoqen mikroorganizmləri arajıb bulmaq ucyn quru və vojanməş preparatlar hazırlamaq lazımdır. Bunun ucyn iki ədəd əşja şüşəsi alıb, birisinin ystynə odda qızdırılmış pinset ilə sançaq baş vəjiklyyndə bir parça vəlqəm qojurlar, bu vəlqəmin ystynə o biri əşja şüşəsinə qojuv bu iki şüşə arasında vəlqəmi əzib syrtırılar; sonra ejni surətlə jenə də şişələri bir birinə syrtırılar, hər iki şüşənin yzərində myntəzəm bir vəlqəm qatı əmələ gələnə qədər bu əməlijat təkrar edirlər; sonra bu şişələri havada jaxşırca qurudurlar; bundan sonra bunları vəlqəm syrtıly tərəfi juqaz olaraq, spirit lampasınp alav ystydə yc-dərt dəfə gəzdirirlər. Bunu qejd etməlidir ki, əgər pre-

parat alavın ystydə həddindən artıq saqlanarsa onda şüşənin ystynə syrtılmuş vəlqəm qatı janıb kəmyrə de-nər. Əgər həddindən az saqlanarsa onda təsbitləmə kafi dərəcədə olmayıb preparatla sonrak əməlijatda vəlqəm qatı şüşənin ystydən jujulub tamamilə gedər. Təsbitləmə bittidkən sonra, preparat vojanmaq ucyn həzırlanmış hesab olunur. Vəlqəm preparatında hansı bir patoqen mikroorganizmin təpəlməsi ilə ələqədar olaraq vəlqəm preparatlarınp myxtəlif surətdə vojağırlar.

2. Tuberquljoz basillərini tərəfən ucyn quru vəlqəm preparatınp vojanma və myajənəsi. Tuberquljoz basillərini tərəfən ucyn vəlqəm preparatınp vojanməsi bir soq ysullarla ola bilir. Bu ysulların ən jaxşısı Ziehl-Neelsen ysuludur ki, o da bundan ibarətdir: təsbit edilmiş quru vəlqəm preparatınp dətyryub ystynə bir parca syzgəc kaqızı qojurlar, bunun ystynə fuqsinin qarbol məhlulundan ibarət olan Ziehl vojası təkyrlər (Ziehl vojası = 1 qram fuqsin (turş olmasın) 10 qram 95°-li alqoholda əridib, bunu 100 qram 5%-li qarbol turşusu məhlulu ystynə təkyrlər), sonra preparat spirt lampası alavınp ystydən preparatdan vüq cıqana qədər gəzdirirlər; bundan sonra pinset vasitəsilə syzgəc kaqızınp preparatın ystydən cıqardırlar, vojanın artıqçınp preparatın ystydən təkyrlər. preparat su ilə jujurular ($\frac{1}{2}$ -1 dəqiqə sujuv altında saqlayırlar); ondan sonra $\frac{1}{2}$ -1 dəqiqə ərzində 25%-li kykyrt turşusunun məhlulu vasitəsilə preparatın rəngini alırlar. Bu əməlijatdan sonra tuberquljoz baqterijalarından başqa preparatın hamısysının rəngi qasıx - rəngsizlərin; tuberquljoz baqterijaları isə qırmızı rəngə vojanməş qalıqlar. Kykyrt turşusunun məhlulu uzun myddət tə'sir edərsə tuberquljoz baqterijaları da rəngsizlənlər. Vəlqəm preparatınp rəngini almaq istədikdə bunu həmişə nəzərdə dutmalı. Preparatın rəngini alıbqdan sonra, onu bir də su ilə jujuv, ilavə olaraq bir dəqiqə ərzində metilen avıysınp təşvi məhlulu ilə vojağırlar. 1 dəqiqədən sonra metilen avıysınp preparatın ystydən təkyrlər, preparat jenə də su ilə jujuv qurutduqdan sonra immersiya sistemilə mikroskop altında qazırlar. Preparatın ymumi avı vojasında qırmızı rəngə vojanməş inçə tuberquljoz baqterijaları adəta soq ajdın gərynub asanlıqla təpələ bilir. (Çədvəl №6, şəkil №1-ə vəq). Bəzi hallarda vəlqəmdə tuberquljoz baqterijaları soq çox miqdarda

olur, onda tuberquljoz baqterijalarıň yuqarıda şerh edilen ysul vasitəsilə hazırlanması preparatda tapmaq soq cətin olur, cynky preparatı hazırlamaq ucyn soq çyz'i miqdarda (jaňıňz bir damçy) bəlqəm alňımışdır, bu bir damçy bəlqəmdə tuberquljoz baqterijaları olmaya bilir, halbuki, bu bəlqəmdən bir az soq alňsa idi, onda bəlkə də tuberquljoz baqterijaları bu preparatda tapla bilər idi. Buna əsaslanaraq Uhlenhut-un zənginləşdirmə ysulu işlenilir. Uhlenhut-un ysulunda bəlqəm antiformin vasitəsilə təzələnir, antiformin isə xlorun əhəngi, soda və sodium hidroqsid məxlutundan ibarətdir. Antiformin, bəlqəmin içində olan kyrəçikləri və turşuja myqavəmeti olan baqterijalardan başqa hamı baqterijaları soq tez bir zamananda əridir. Tədqiq etmek istənilən bəlqəmdən bir qədər (5—10 qub santim.) alırlar, bəlqəmin qonsisfensiyasına gərə onun ystynə əzy qədər və ja ondan iki qat artıq 25%-li antiformin ilavə edirlər. Bunu jaxşırça calqalajırlar və ərimə tez olsun dejə 37°C və ja 56°C hərarətdə termostata qojurlar. Tam ərimə adətən 37°C-də 1½—2 saatdan sonra; 56°C-də isə ¼ saatdan sonra əmələ gelir. Bəlqəm əridikdən sonra onu 10—15 dəqiqə ərzində sentrifuqada cokdyryrlar, cokyntynyn ystynə destillat suju təkərək jenə də sentrifuqada cokdyryrlar (bu, cokyntyny qələvidən jujuv təmizləmək ycyndyr). Cokyntydən adı qajda yzrə preparat hazırlajıb Ziehl-Neelsen ysulu ilə vojaýırlar. Doqtor Qozlov bu ysulu daha da asanlaşdırmaşdır. 5—10 qub sant. bəlqəmin ystynə ejni miqdarda xalis antiformin təkyr və qazınp aqzınp təqac ilə təqadıqdan sonra tam ərimə əmələ gelənə qədər jaxşırça (3—5 dəqiqə) calqalajır, sonra bunun ystynə antiforminin 10 nisbi qədər destillat suju təkyr; jenə də calqalajır, dəha sonra bunun ystynə (mysavi miqdarda getyrlmey) aseton və eter məxlutu təkyr (məxlutun miqdarsı destillat sujunun miqdaryna barabır olmaşdır). Hasıl olan məxlutu jenə də calqalajıb bir qədər dinçə qojurlar. Bir neçə dəqiqədən sonra maje'də ys qat əmələ gelir: yst qat eter və aşaqı qat aseton ilə antiforminin məxlutundan ibarətdir; orta qat isə aq halqa şəklində sulu məhlül olub içində tuberquljoz baqterijaları bulunur. Eteri soq ysulluça pipetqa vasitəsilə sovurub atırlar, orta qatdan platin halqa və ja pinset vasitəsilə la-

zımı miqdarda getyryub adı qajda ilə preparat hazırlajıblar. Preparatlar jenə də Ziehl-Neelsen ysulu yzrə vojaýırlar.

Son zamanlarda dosent Qornetov (Bakı) tərəfindən tuberquljoz baqterijaları kəşf etmək ucyn bəlqəmdən quru preparatlar hazırlajıb vojamadan ətry jeni bir ysul təklif etmişdir ki, bu da bəlqəmdən qalın damçalar hazırlanmaqdan ibarətdir. Bu ysul ilə bəlqəmdən bir damçy dejil, bir az artıq getyrmək lazımdır. Jenə də iki əşja şişəsi alırlar. Əşja şişəsinin birinin ystynə, qatı bəlqəm isə, diametri 3—5 mm mysavi olan bir jer dutaçaq qədər bəlqəm qojurlar, bəlqəm duru isə, diametri 10 mm mysavi olan bir jer dutaçaq qədər bəlqəm qojurlar, bunun ystynə təxminən əzy qədər və ja ondan bir az soq miqdarda reaqтив ilavə edirlər ki, bu da 95%-li spirt və 10%-amonjaqın mysavi miqdarsı məxlutundan ibarətdir. O biri şişənin üçü ilə dajirəvi hərəkətlər yaparaq reaqтивlə bəlqəmi bir-birinə qarşıdırıqlıdan sonra, jaýlماjan, qatı bir məxlut əmələ gelirsə, onda bunun ystynə bir az da reaqтив ilavə edirlər. Sonra bunu mytəcanis homogen bir kytə əmələ gelənə qədər qarşıdırıqlılar. Daha sonra preparat ja havada, ja qurudan şqafda və ja da termostatda 90°-dən artıq olmajan bir temperaturada qurudurlar. Preparat quruduqdan sonra adı Ziehl-Neelsen ysulile vojaýırlar. Bu ysulda adı syrtynmələrdəkündən artıq miqdarda bəlqəm getyryldygы ucyn burada tuberquljoz baqterijalarınyň da toplanması asanlıqla başa gelir.

Tuberquljoz baqterijaları ystynə tapmaq ucyn işlenilən vütyń vojama ysullarını tətbiqi alqohol və turşularını ilavə edilməsindən bu baqterijaların eż rənglərini itirməmək qabilijətinə malik olmaları yzrə əsaslanmaşdır. Bəsit orqanizmlərdən soq azı bu qabilijətə malikdirlər: patoqen miqroblardan cyzam (lepra) baqteriyası; qejri patoqen miqroblardan smeqma baqteriyası (tənasyl orqanlarından alňan syrtmələrdə) və myxtəlif nəbatlardan — pejindən, jaqdən syddən və sajir bu kibilərdən alňıbb saf cultura halında çyçərdilmiş bir qrup saprofit basillər — buna gərə də, bunlarla tuberquljoz baqterijalarından fərq etmək cətin olur. Cyzam baqteriyası bəlqəmdə soq nadir təsadıf edə bilir. Smeqma baqteriyası, sidigin cokyntysyndə tuberquljoz baqterijalarınyň aradıqda, onlarla qarşılaşdıq dyşə bilir. Lakin bunu unutmamalıdır ki, smeqma baqteriyası ja-

пъз туршулара туqавамет гестармек qabilijjетинде олув mytləq alqohol tə'sirində asanlıqla eż rəngini itirir, myxtəlif nəbatlarda, syddə və jaqda olan saprofit əaqterijalar qrupu isə insan vəlqəmimdə qət'ijjən təsadyf etməjir. Miqrosqopla əqqdəqda xəstələrin vəlqəmimdə tuberquljoz əaqterijaların gərynməməsi, bu xəstələrin aq çijsərlərində tuberquljoz xəstəliginin olmaması eż gəstərməz; bu əaqterijaların vəlqəmimdə gərynməsi isə xəstənin aq çijsərlərinde tuberquljoz xəstəliginin mevcud olması və bir daha qət'i isbat edir.

3. Frenkel diploqoqqlarların tarmaq ucyn quru vəlqəm preparatlarınyň vojanma və myajənəsi. Aq çijsərlərdə qrupoz iltihabın təşxis və təfriq edilməsi coq zaman bir o qədər də cətin olmaýır. Coq zaman xəstənin subjeqtiv şikajatları də umumi myajənənin nəticələri və qaraqteri vəlqəmin mevcud olması aq çijsərlərdə qrupoz iltihabın təşxis edilməsinə (diaqnozuna) imkan verir. Xəstənin myajənəsinin subjeqtiv və objeqtiv nəticələri bir o qədər də ajdən olmadıq və vəlqəmimdə də qareqter olan pas rəngi olmadıq və ittifaqlarda qət'i bir diaqnoz qoymaq mümkin olmaýır. Bu kibi şybəli ittifaqlarların hamısyında xəstənin vəlqəmində Frenkel diploqoqqlarların tədqiq edilib bulunması dyzgyn və doğru bir diaqnozun əldə edilməsinə imkan verir. Frenkel diploqoqqlarların kəşfi tarixi və aq çijsərlər qrupoz iltihabın etiolozisində bunlarıny nə qədər əhəmijjətə malik olduqların yzərində dəjanmajaraq xəstələrin vəlqəminde Frenkel diploqoqqlarların hansı ysulilə təpəlməsənə keçəlim. Frenkel diploqoqqlarların vojanması onlarıny Ojram—mysvət olduqların yzərində əsaslanmaşdır. Frenkel diploqoqqlarların tədqiq etmək ucyn quru və təsbit edilmiş bir vəlqəm preparatı getyryrlər, bu preparatın ystynə gentian-violetin anilin suju məhlulunu, qyzdýrmaqsızın 2 dəqiqə ərzində qalmaq şərtilə təkyrlər; sonra bunun ystynə də Lyqol məhlulu təkyub $\frac{1}{2}$ —1 dəqiqə gəzləjirlər, bundan sonra preparatın mytləq alqoholda (95°) 1 dəqiqə ərzində rəngini alırlar, sonra preparatı suda jujuv 1% li eozin məhlulu ilə 1 dəqiqə ərzində və ja Ziehl fuqsinin 1 : 10 nissətli məhlulunda bir nəcə sanijə ərzində ilavə olaraq vojaýrlar. Preparatı jujuv qurtardıqdan sonra immersiya sistemi vasitəsilə miqrosqopda əaqterijalar. Gensian-violetin anilis sujundu məhlulunu bu qajda ilə hazırlajırlar:

100 sm² suja 5 sm² anilin jaqı təkyub javaşa calqalajyrlar, bunu jaş kaqızdan syzyb kecirdikdən sonra tamiz filtratın ystynə gensian-violetin məşvü, spirt məhlulundan 11 sm² ilavə edirlər. Məhlul jaýnır və sutqa qaldıqdan sonra işlənə bilər. Boja bir qədər də davamlı olmaýır tez xarab olduqu ycyn onu hər 3—4 gyndən bir jenidən həzırlamalı. Preparat rənginin tez alıpmasını ycyn mytləq alqohol əvəzinə asetonun spirtdə 10—20%-li məhlulunu işlətmək olar; bu, 20—30 saniyə ərzində eż tə'sirini gətarır.

Lyqol məhlulunun tərkibi Belədir:

KP. Iod	—	1,0
Qalium iodid	—	2,0
Su	—	300,0

Frenkel diploqoqqlar və qapsulaja vyryntış halda bulunurlar; bu qapsulalar preparatın ymumi cəhrajı formunda aşıq-mavi gəryndykləri halda diploqoqqlarların ezeləri isə tynd-mavi gərynyrlər. (Çədvəl №6, şəkil №2-jə əaq).

III—FƏSİL

AQIZ, UDLAQ VƏ BURUN BOŞLUQLARŞ İFRASATŞ.

1. Ümumi məlumat.

Aqız udlaq və burun boşluqlarş ifrazatınpn miqroskopik myajənəsi və'zən vəjyk diaqnostik əhəmijjətə hajiz bulunur. Aqız, burun və udlaq boşluqlarş ifrazatından təzə gətyirilmiş preparatlarda miqrosqopda bir coq morfolozi elementlərlə (jastı epitel, lejqositlərlə) varavar coq miqdarda miqroorganizmlər dəxi gərmək mymkyndır, burada bulunan miqroorganizmlər qoqqlar, basillər (cöplər), spirill və ilax-dən ibarətdir. (Çədvəl № 6, şəkil 3-ə vəq). Bunlardan bə'ziləri saprofit olaraq, patogen dejildirlər, digərləri əksinə olaraq, patogen olduqlarəndən ymumi orqanizmin aqız xəstəligə dutulmasınpa vais ola bilirlər. Patogen olan miqroorganizmlərdən bu aşaqlıdakılar şejd edəlim:

2. Soor (*Oidium albicans*). *Oidium albicans* coçuq və vəjylərin aqzında xronik arxqladıçlı xəstəliklərdə (vərəm, qanser və sajirə) inkişaf etməgə başlayır. Aqız boşluqunda aq rəngdə tek levhəciklər gərylyr, sonra unlarən getdikcə myxtəlif formada hysula gətirə bildikləri ertyk vütn yəqız boşluqunu ertyr və qıda borusu vasitəsilə mədəjə qədər jaşıla bilir. *Oidium albicans* gəvələkçigi miqrosqopda xysusi bir mənzərə gəstərir. Bunlar lejqositlər və epiteljol hycəjrələrin arasında şaxələnən və qejri-muntəzəm qollara malik uzun bir şəkildə bulunurlar. Gəvələkçigi təşkil edən bu saplardan başqa—və'zi jerlərdə 1—2 dənəsi olan jumurta şəklində daqınpq çisimçiklər gərylə bilir. (Çədvəl № 6, şəkil 4-ə vəq).

Miqrosqopla myajənədə bir damçə suda və ja qılıse-rində əşja şışəsi yzərinə jerləşdirilir.

3. Difterija basili. Difterija olmasında şybə ojandıqda bu xəstəligi tezçə təşxis etmək ycyn badamçığıların yzərindən və burundan alınpmb ərtəgin tədqiq edilməsi coq myhymdir. Bu məqsədlə rambviq tampon və ja pla-

tin məftil ilə bir qədər ərtək alınpb, bu ərtəkdən əşja şisələrinə syrtlyb jaxma hazırlanır. Preparatlar spirit lampası alavından ehmalça kecirilməklə təsbit edilir və vojanıllar. Vojamaja gəldikdə, bunu da *Cram* ysulilə *Löffler* mavisindən, *Ru*—mavisindən və *Neiser* ysulundan istifadə edilir. *Neiser* ysulunu gestərəlim: qurudulmuş və təsbit edilmiş preparat yzərində $1\frac{1}{2}$ —2 dəqiqə myddətində metilen mavisi məhlulu təkylyr (1 qr mavi 20 sm^3 spirtdə əridilək yzərinə 950 sm^3 destillat su, 50 sm^3 da buzlu şirkə turşusu iləvə edilir. Sonra voja jujułur, preparat su-da jıqalanır və bir nəcə sanijə myddətində iləvə olaraq ja *bismark braun* məhlulu (1 qr Bismark braun vojaşı 500 sm^3 qajnar destillat suda əridilir) və ja xrizoidin məhlulu ilə (1 qr xrizoidin qajnamaq yzrə olan 300 sm^3 destillat suda) əridilir.

Preparat hazırlamaqla varavar daxilində ləxtalanmış qan serumu və ja başqa miqroorganizmlərin inkişafına mane olan *Löffler* serumu bulunan mixvərlərdə qultur je-tişdirilir. Alınpmb ərtəkdən preparatlar hazırlanır və bu preparatlar iləridə səjlədigimiz ysul yzrə vojanıllar.

Miqrosqopla vaqdəqda difterija basillərinin sarı rəngə vojanıllış olduqlarş və bu basillərin hər bir ucundan bir qajda olaraq birər dənə gərylyr, lakin bu dənələr və'zən coq da ola bilər. (Çədvəl № 6, şəkil 5-ə vəq).

4. Vensan (*Vincent*) basili. Bu basil tərəfindən təredilmiş jaralı—ərtəkli angina, qliniq formaça difterijaya coq bənzəjir (əsnək sahəsinin hər jerinin ərtəkə ərtiyiməsi və temperaturanın bir qədər yüksəlməsi). Buna gərə də, əsnəkdə hysula gələn ərtəkdə *Vincent* basillərinin olub-olmaması ycyn bu ərtəgi tədqiq etmənin coq vəjyk bir diaqnostik əhəmijjəti vardır. *Vincent* basillərini almaq ycyn ərtəkdən hazırlanmış preparatlar ja gimza yzrə və ja *Pappenhelm* ysulilə vojanıllar (qan preparatlarınpn vojanmasına vəq). *Cram* və *Neiser* rənglərlə vojanıllar. Miqrosqopla vaqdəqda, bu basillər üçlər vəz, ortasın şışkin, xejli uzun iğ şəklində cəp kibi gərynyrlər. (Çədvəl № 6, şəkil 6-ja vəq).

IV—FƏSIL

MƏ'DƏ ŞİRƏSİ.

1. Ümumi mə'lumat.

Mə'də şirəsinin tərkibini orqanizrnə daxil edilmiş qədanın tərkibindən, qədanın mə'dədə bulunduğu myddətindən və bir də mə'dədə meyçud olan patolozi proseslərin qareqterindən asyllərdir. Mə'də şirəsi—mə'dənin myxtəlif qısqımlarının ifrazatı və udulub mə'dədə dəjişilmiş tyfuryk məhlulundan ibarətdir. Mə'dədə gedən həzmin mexanizm və kimjəvi tərkibinin tədqiq edilməsi, mə'də xəstəliginin doğru təşxis edilməsi işində əsaslı bir əhəmiyyətə malikdir. Buna görə də mə'dədə bir xəstəlik ehtimal edilirsə mə'dədəki həzim kefijjətinin kimjəvi tərkibini və mexanizminin tədqiqinə mytləq iqdam etməli.

Mə'dədəki həzim kefijjətinin tərkibini tə'jin etmək üçün xəstəjə səhər aç qarnına myəjjən nymunə jeməgi verilir ki, bunun da, mə'də muskulaturası normal surətdə fəaliyyətdə bulunduğu şərtlə mə'dədə qaldıqə myddəti vəlli dir. Xəstəjə nymunə jeməgi verdikdən sonra mə'də məhtəvijatının mə'dədən *duodenum'a*, kecdigini myşahədə edirlər. Qədanın mə'dədə qaldıqə myddətə görə mə'də muskulaturasının zəifləmə (atoniya) dərəcəsi tə'jin edilir. Qarnı mə'dəjə myvafiq nahiyəni myajənə (palpatasiya və perqussiya) etmək vasitəsilə də mə'dədəki həzim kefijjəti haqqında myəjjən mə'lumat hasil etmək olur.

2. Mə'də şirəsinin cəqarmaq yolu.

Mə'də şirəsi ja aç qarına və ja xəstəjə Evald nymunə jeməgi (50,0 qram aq cərək qavəqsız və 250,0

qram şəkərsiz caj) verdikdən 40—45 dəqiqə sonra qalın rezin *Nelaton* zondu vasitəsilə cəqarılır. Mə'də seqresijsəy üzərində uzun myddət davam edən myşahədələr aparmaq üçün mə'dəjə nazik rezin bir zond jeridilir.

Mə'də məhtəvijatıñ nazik zond vasitəsilə alyv myajənə etmək işində ən coq qəbul olunmuş yə metod vardır:

a) Leporskinin metodu.

b) Zimnitskinin metodu.

c) Qatçın (qofein) qəhvə altıbşı.

a) **Leporskinin metodu.** Bu metod ilə myajənə aparmaq üçün:

1. 200 sm³ kələm sujundan ibarət, təzə nymunə qəhvə altıbşı hazırlayılar (bir baş kələm ət maşınından kecirilir; əldə edilən maddə tənzif parcasından syzyiyəv əzvelər, maje qajnadələr, kəpyuj topalanıb atılır, maje təkrar tənzifdən syzyylər).

2. Mə'də məhtəvijatı Record spirisi vasitəsilə tamamilə cəqarılır və hazırlanmış 200,0 sm³ kələm sujunun hamısı virdən mə'dəjə jeridilir.

3. Xəstə uzanıbşı vəzijjətdə olur və typyrçəjini udmataş tərşətgələr.

4. 10 dəqiqədən sonra Record spirisi vasitəsilə 10 sm³ miqdarda birinci nymunəvi paj gətyrylyr.

5. Qəhvə altı verildikdən 25 dəqiqə sonra mə'də məhtəvijatı tamamilə xarıçə cəkilir (məhtəvijat xarıçə asan cəqmadıqə zaman, xəstəni janları yzərinə çevirmək lazımdır).

6. Qəhvə altı verildikdən 40 dəqiqə sonra bütyn mə'də şirəsi xarıçə cəqarılır; şirə ifrazı jenə də dəvam edirə, bu hədisə hər on beş dəqiqədən təkrar olunur.

7. Hər paj miqdarda ajyv-ajyv əlcylır; mə'də məhtəvijatında olan selik, əd, qan tə'jin edilib, mysbat işarəsilə (+) qejd olunur. Syzylmiş mə'də şirəsinin sərvəst duz turşusu (HCl), ümumi turşuluğu və şirədə pepsin olmasının tə'jin edilir.

Qejd etmə sistemi təxmini olaraq bələdir:

Myajənə vaqtları	Aşınmış məqdar	Sərbəst HCl miqdarı	Yumumi turşuluqun miqdarı	Seljin miqdarı	Safraın (ədən) miqdarı	Qan	Pepsin
Aç qarına	120	40	46	+++	+	++	-
Qəhvə altından 10 dəqiqə sonra	10	0	14	++	-	-	-
Qəhvə altından 25 dəqiqə sonra	200	64	82	++	-	-	-
Qəhvə altından 40 dəqiqə sonra	75	64	80	+++,	+	-	-
Qəhvə altından 55 dəqiqə sonra	38	84	102	+++,	++	-	-
Qəhvə altından 1 saat 10 dəqiqə sonra	70	62	74	++	-	+	-
Qəhvə altından 1 saat 25 dəqiqə sonra	40	34	48	+	++	++	-
Qəhvə altından 1 saat 40 dəqiqə sonra	65	24	38	+++,	+	+	-
Qəhvə altından 2 saat 10 dəqiqə sonra	15	16	26	+	-	-	-
Qəhvə altından 2 saat 25 dəqiqə sonra	0	0	0	-	-	-	-

b) **Zimnitskinin metodu.** Bu metod, mə'də hycərələrinin funksional halının eýrənmək prinsipi əsasında yzərində qurulmuşdur. Nymunə qəhvə altı 400 sm³ isti at sujundan ibarət olub iki dəfədə verilir (hər dəfədə 20' sm³) (hazırlanmasında 400 qram jaqsız ət, bir litr sudə bişirilir).

Myajənə aparmap qajdas:

1. Açıq qarına nazik zond vasitəsilə mə'də boşaldılyır.
2. Ət sujundan 200 sm³ icirilir. Zond, mə'dədən səqərəlməyənən əhəmiyyətli qədər orada saqlanılyır.
3. Qəhvə altı verildikdən 15, 30; 45 dəqiqə sonra Reqord sprisi vasitəsilə, hər dəfədə 10—15 sm³ mə'də məhtəvijatı səqəgəlyır.
4. 1 saat sonra, mə'də məhtəvijatı tamamilə cekilir və jerdə qalan 200 sm³-ət suju icirilir.
5. Qəhvə altınpın ikinçi 200 sm³-ni verdikdən 15—30—45 dəqiqə sonra təkrar 10—15 sm³ mə'də məhtəvijatı cekilir.

6. İkinçi qəhvə altı verildikdən 1 saat sonra bytyn mə'də məhtəvijatı cekilir və zond da səqəgəlyir (myajənə davam edən zaman xəstə oturur və typyrçəjini idmağın xarıçə vuraqır).

Aşınmış mə'də məhtəvijatında sərbəst HCl-un və yumumi turşuluqun olmasında aranılyır. Belə ki:

Birinci saat icərisində alinan sərbəst duz turşusu və yumumi turşuluqun jəkunu ikinçi saat icərisində alinan sərbəst duz turşusu və yumumi turşuluqunun jəkunundan nə qədər artıq olub-olmamasına əsaslanaraq Zimnitski mə'də şirəsi funksional pozqonluqunu 5 tipə bəlməji təklif edir:

1. Astenik tip. II qəhvə altından sonra yumumi turşuluqun miqdarı, birinci qəhvə altına gərə az olur.

2. Inert tip. II qəhvə altından sonra yumumi turşuluqun miqdarı birinci qəhvə altına nisbətən coq olur.

3. Izo-seqretor tip. I-II qəhvə altından sonra yumumi turşuluqun arasında təfavyat olmayırlar.

4. Torpor—mə'də hycərələri qıçışqa tamamilə əksi-əməl gəstərməjirlər.

5. Normal tip. II qəhvə altından sonra yumumi turşuluqun miqdarı, birinci qəhvə altına nisbətən bir az artıq olur.

Zimnitski metodu ilə myajənə aparmaq üçün nymunəvi qejd etmək sxemı:

alınma vaqtları	N	Astenik	Inert	Izoseqr	Torpor					
	Sərbəst HCl	Yumumi turşuluq	Sərbəst HCl	Yumumi turşuluq	Sərbəst HCl	Yumumi turşuluq	Sərbəst HCl	Yumumi turşuluq		
Mə'də məhtəvijatı										
Birinci qəhvə altı										
15 dəqiqədən sonra	12	28	0	38	10	24	2	18	0	10
30	40	50	40	64	32	48	18	30	0	8
45	24	38	38	56	40	54	30	44	0	6
60	16	26	36	64	36	50	26	40	0	4
Jəkun . . .	92	142	114	222	118	176	76	132	0	28
İkinçi qəhvə altı										
15 dəqiqədən sonra	0	20	0	42	18	30	6	22	0	12
30	52	62	38	48	42	60	12	28	0	8
45	36	50	22	34	54	32	38	46	0	8
60	20	30	20	40	60	92	20	34	0	6
Jəkun . . .	108	162	80	164	174	214	76	130	0	34

c) **Qofatc metodu** (qofein qəhvə altıbsı). Bu myajənə metodu bundan ibarətdir:

1. Açı qarşına bytyn mə'də mehtəvijatı nazik zond vasitəsilə təmamilə cıqarılsın. Bu əməlijat hər 10 dəqiqədən bir yə dəfə təkrar olunur.

2. Bundan sonra, haman zond vasitəsilə, bir az qəz-dərəylər, nymunə qofein qəhvə altıbsı mə'dəjə tekyılır və myaqəsə ucun şişə qavın dibində qəhvə altıdan bir az saqlanılsın (qəhvə altı belə hazırlanır. $300,0 \text{ sm}^3$ aq-detill icərisində 0,2 qr *Coffeini puri* əridilir—sonra bunun üzərinə 4—5 damçə metil mavisinin 0,5%, məhlulu ilavə olunur).

3. 10 dəqiqədən sonra, mə'də mehtəvijatından 10 sm^3 cıqarılsın və gəj rəng zail olunçaja qədər hər 10 dəqiqədə bunu təkrar edirlər.

4. Sonra 1 saat icərisində hər 10 dəqiqədə bir mə'də mehtəvijatı qurtarıncaja qədər cıqarılsın. Bytyn alınpəş pajlarda Leporskinin və Zimnitskinin metodlarında aparılıqlı kibit ajrı-ajrı maqroskopik, mikroskopik və kim-jəvi myajənələr aragılsın.

3. Mə'də şirəsinin maqroskopik myajənəsi.

Mə'də şirəsinin maqroskopik surətdə tədqiq etdikdə bu çiħətlərə diqqət etməli:

a) **Umumi miqdar.** Mə'dədən cıqarılmış şirənin yumuş miqdar, organizmə daxil edilən nymunə jəməgindən coq artıq olursa o vəqt bu ja mə'dədə atonija olduqandan assıb olur (atonija nəticəsinə nymunə naharından qavaq jejilmiş qədər vəqfırsaqlara kecməjib mə'dədə qalıb) və jaxud şirənin həddən artıq ifraz edilməsindən (*hypersecretio*) iləri gəlir.

b) **Mə'də şirəsinin rəngi.** İnsanın mə'də şirəsi rəngsiz olub coq zaman şəffaf və bə'zən də bulanıq olur. Mə'dədən cıqarılmış şirəjə əd qarışmış olursa, şirənin rəngi jaşlı təhər olur, qan qarışdıcada qırmızı təhər və rəng alıb. Qarışmış qanın miqdar, coq olub əzy də mə'dədə bir qədər qalmış olursa, mə'də şirəsinin rəngi qəhvə horrası rəngində olur. Mə'də şirəsinə kylli miqdarda irin-cirk qarışmış olursa, şirə əz şaffaflıqlı itirər və irin-cirki həttə adı gəzlə də gəryələ bilər. Mə'də şirəsində olan seligin miqdarına da diqqət etməli; seligin kylli miqdarda bulunmasa mə'dədə qatar olduğunu göstərir.

c) **Mə'də şirəsinin qoqusu.** Normal mə'də şirəsi adətən turş-təhər bir ij verir. Mə'dədə qıçqırmış prosesləri olduqda mə'də şirəsi aç-laşmış bir ij verir ki, bu da qıçqırmış turşularınpn—jaq və sirkə turşularınpn mevcud olduğunu göstərir. Ürema hadisələrində mə'də şirəsi amonjaq qoqusu verir. Zylal maddələrinin cyrymə proseslərində mə'də şirəsi cyrynti iji verir.

d) **Mə'də şirəsinin reaqsijası.** Normal mə'də şirəsi turş reaqsijalı olur ki, bunun səvəbi mə'də şirəsində duz turşusunun mevcud olmasına. Patolozi hallarda mə'də şirəsinin turşuluqu arta bilər (*hyperaciditas*) azala bilər (*hydroacidity*) və həttə tamamilə joq ola bilər (*anaciditas*). Mə'də şirəsinin reaqsijası avb laqmus kaqızı vəsítəsilə tə'jin edilir. Avb laqmus kaqızı turş reaqsijadan qırmızlaşır. Mə'də şirəsinin turş reaqsijalı olduğunu vəlli etdikdən sonra bu turş reaqsijaların, səvəbi turşuların və ja-xud turş duzlarların (xysusilə turş fosfatlarınpn) mevcudijjətilə əlaqədar olduğunu ajdənlaşdırırma. Mə'də şirəsinin turşuluquna sərvəst turşuların səvəb olduqnu vəlli edildikdən sonra, reaqsijanın sərvəst duz turşusundanın və ja qıçqırmış turşularındanın (syd, jaq və sirkə turşularından) mejdana gəldigini tə'jin etməlidir. Mə'də şirəsinin reaqsijasını tə'jin etmək ucun ən jaxşısı istədən *Qonqo* kaqızından istifadə etməkdir. Qırmızı *Qonqo* kaqızı sərvəst turşularınpn—duz turşusu və qıçqırmış turşular (syd, jaq və sirkə turşuları) mevcudijjətdən gəjərir (mavi rəngə dənir). Jaq və sirkə turşularını qoquclarından vilmək olur, syd turşusunu isə *Qonqo* kaqızından eter vəsítəsilə asança cıqarmaq olur; syd turşusundan gəjərmiş *Qonqo* kaqızı, içində eter olan bir qava salınarsa jenə də qızarır, duz turşusundan gəjərmiş *Qonqo* kaqızı aldaqı rəngi eterdə itirməjir.

4. Mə'də şirəsinin Kimjəvi myajənəsi.

a) **Sərvəst duz turşusunun (HCl) tə'jini. Ginzburq reaqsijası.** Bu reaqsijanın əmələ gətirmək ucun cini bir qavın 2—3 damçə mə'də şirəsi tekyub bunun ystynə *Ginzburq* reaqtivindən (*Vanilini*, 1,0 *Floroglucini*, 4,0, *Spirt Vini* 95° — $30,0$), 2 damçə ilavə edirlər. Sonra bunu alav ystə dutub qızdırırlar. Mə'də şirəsində sərvəst duz turşusu olursa qavaqın icində qırmızı bir voja hasil olur.

b) **Syd turşusunun tə'jini. Uffelmann reaqsijası.** Bir mixvəgə qarbol turşusunun 1%-li məhlulundan $20,0 \text{ sm}^3$.

təkyub ystynə bir damçə *liq. ferri sesquichlorati* ilavə edirlər. Bu surətlə hasil olmuş məhlulu, asçq ametist rəngi əmələ gəlinçəjə qədər destilənmiş su ilə qarışdırırlar. Bu məhlulun ystynə tədqiq olunaçaq mə'də şirəsindən damçə-damçə təkyrlər. Burada syd turşusu bulunursa vylbyl sarıysa rəngdə voja hasil olur.

c) Mə'də mehtəvijatında turşuların miqdarda tə'jini. Turşuların miqdaryńp. tə'jininə iqdam etmədən qavaq əldə edilmiş mə'də şirəsini syzgəç kaqyzından syzmək lazımdır. Qan reaqsiyasından başqa bytyn kimjevi reaqsiyalar filtrat ilə təçrividə etməli.

Turşuların miqdarda tə'jini: a) ymumi turşuluğun miqdaryńp, b) sərvəst duz turşusunun və c) mərbüt duz turşusunun miqdaryńp tə'jin etməkdən ibarətdir.

1) *Ymumi turşuluğun miqdarda tə'jini*. Mə'də şirəsi turşuluğunun miqdarda tə'jini ybyn natrium hidroqsidin desinormal məhlulu vasitəsilə titre edilir. Titre bu qajda yzə olunur: bir kimjevi qədəhə $5-10 \text{ sm}^3$ mə'də şirəsi filtratınp. təkyub ystynə indiqator sıfətilə bir damçə *fenolftalein* in 1% spirit məhlulundan ilavə edirlər. Qədəhi bir parça aq kaqazın ystynə qojuv byretdə bulunan natrium hidroqsidini desinormal məhlulundan maje, itməjən qırmızı və rəng alıncaya qədər damçə-damçə təkyrlər (məhlul qarışdırıbda alıbqı qırmızı rəngi itirməlidir). Mə'də şirəsinin turşuluq dərəcəsi— 100 sm^3 mə'də şirəsi filtratınp. nejtrallaşmasa ybyn sərf edilmiş natrium hidroqsidinin desinormal məhlulunun qub *santimetrolar*ınp. gəstərən ədədə ifadə olunur. Buna görə də 5 sm^3 mə'də şirəsinin nejtrallaşmasına sərf edilmiş natrium hidroqsid desinormal məhlulunun miqdaryńp 20-jə zərb etməli. Filtre edilmək ybyn 10 sm^3 mə'də şirəsi getyrylmış olursa onda desinormal məhlulun miqdaryńp 10-a zərb etməlidir. Həzmin ən qyvvetli bir zamanınp. mə'də mehtəvijatının turşuluq dərəcəsi saqlam insanda $50-60$ rəqəmləri arasında olur.

Mə'də şirəsi turşuluq dərəcəsinin artması (*hyperaciditas*) mə'dədə turş qatar xəstəligində, mə'dədə girdə jarada, sekretor nevrozda və bir də *gastrosuccrrhoea* dejilən bir halda müşahidə edilir. Bu sonunçu mə'də şirəsinin həddən artıq ifraz edilməsindən ibarətdir. Mə'də şirəsi turşuluğunun azlıqınp. (*hypoaciditas*) aqyr anemi-

jəsyə olan xəstələrdə, xronik mə'də qatarında və uzun myddət davam edən xəstəlik cəkib zəifləmiş insanlarda gərynyr.

Duz turşusunun joqluqu (*achlorhydria*) juqarlıda gəstərilmiş xəstəliklərin şiddətləndigi ittifaqlarda və mə'dədə *carcinoma* bulunduğu hallarda təsaduf edilir.

2) *Sərvəst duz turşusunun miqdarda tə'jini*. Duz turşusu mə'də mehtəvijatında iki halda: sərvəst turşu və Baqlı turşu hallarında bulunur. Baqlı turşu zylal maddələrile zəif kimjəvi birləşmə şəklində olur. Sərvəst duz turşusunun miqdaryńp tə'jin etmək ycyn myəjjən miqdarda ($5-10 \text{ sm}^3$) mə'də şirəsini ejni surətlə natrium-hidroqsidin desinormal məhlulu vasitəsilə titre edirlər. Burada indiqator sıfətilə dimetilamidoazobenzol-un $\frac{1}{2}\%$ -li spirit məhlulu işlənilir. Reaqsiyanın axırtı majein sarı rəngə çevrilməsindən bilinir. Reaqsiyanın nəticəsini qırmızı Qonoq kaqyzı vasitəsilə də bilmək olur; kaqyzın rəngi dəjisməməlidir. Sərvəst duz turşusunun miqdarsı da mə'də mehtəvijatının ymumi turşuluğunun miqdarsı kibti tə'jin edilir. Sərvəst duz turşusunun miqdarsı normal olaraq $30-40$ rəqəmli ifadə olunur.

3) *Baqlı duz turşusunun miqdarda tə'jini*. Baqlı duz turşusu da natrium-hidroqsidin desinormal məhlulu ilə titre etmək vasitəsilə tə'jin edilir, ancaq burada indiqator sıfətilə alizarinsulfasidin 1% -li sulu məhlulunu işlətmək lazımdır. Reaqsiyanın nəticəsi sarı rəngdə maje olan mə'də mehtəvijatının vənəfşə rəngə kecməsilə bilinir. Baqlı duz turşusundan başqa bytyn turş reaqsiyanın verən maddələr nejtrallaşdırılmayıçı alizarin turş reaqsiyanın verir.

Alizarin ilə titre edib hasil olan turşuluq ymumi turşuluqdan cıqdıqdan sonra baqlı duz turşusunun miqdarsı əldə edilir.

Dütağım ki, mə'də mehtəvijatının ymumi turşuluqunu tə'jin etdikdə 60 ədədi alınpüşdər; alizarin ilavə etməklə titre edildikdə isə 40 hasil edilmişdir. O halda baqlı duz turşusunun miqdarsı $60-40=20$ olur.

5. Fermentlərin tə'jini.

Pepsin və ximozin fermentinin mə'də mehtəvijatında tə'jini, bınların zylal maddələrinə xysusi bir tə'sir gəstərmələrinə əsaslanır. Mə'də mehtəvijatında sərvəst

duz turşusu mevcud olduqu ittifaqlarda bu fermentləri orada aqtarmaqə lizum joqdur, cynky bu kibit ittifaqlarda onlar mə'də məhtəvijatında mevcud olurlar. Mə'də məhtəvijatında duz turşusu bulunmadıq şəhər ittifaqlarda pepsinin burada mevcud olub-olmadıq şəhər myəjjən edilməlidir. Pepsinin mevcud olub-olmadıq şəhər tə'jin etmək ycyn işlənilən ysul bundan ibarətdir: filtirdən kecirlmiş mə'də məhtəvijatında duz turşusu vasitəsilə normal turşuluqa qədər turşulandırılır; sonra bunun icinə qajnatmaq vətəsilə pıxtalanmış bir parça zylal maddəsi qojurlar və $t = 37^\circ$ dərəcə olan termostatda bir saat ərzində saqlanır. Mə'də məhtəvijatında pepsin bulunursa, o zaman zylal maddəsi burada həzm olunur. Ximozin fermentinin tə'jini onun nejtral məhlulda sydyn qazeinini pıxtalandırmaq qabiliyyətinə malik olduğunu əsaslanır. Ximozin fermentinin varlığı belə tə'jin edilir: 5 sm^3 sydyn ystynə, qavaqdan nejtrallaşdırılmış mə'də şirəsindən $3 - 4$ damçə təkyub $t = 37^\circ$ dərəcə olan termostataın icinə qojurlar. Mə'də şirəsinin icində ximozin fermenti mevcud olursa, onda 10 dəqiqədən sonra syd pıxtalaşır.

Mə'də şirəsinin icində qan və əd bulunduğu səbəblənərsə onda qanın tə'jini ycyn *Weber-Van-Deen* reaqsiyası, ədyn və ja əd piqmentlərinin tə'jini ycyn *Gmelin* və *Rosin* reaqsiyası təcrüvə edilməlidir.

6. Mə'də şirəsinin mikroskopik myajənəsi.

Mə'də məhtəvijatında mikroskopik tədqiqi vəjyk bir əhəmiyyətə malik dejilsə də, bə'zən qırmızı nəticələr verir. Mə'də şirəsinin mikroskopla tədqiq etmək ycyn mə'dədən cəqarlılıq şirədən əşja şişəsinin ystynə bir damçə təkyub ərtiyçə şışə ilə ərtiyrlər. Buna qavaqça az vəjydən və sonra da coq vəjydən objeqtiv ilə mikroskop altında bacarıqlar. Bə'zən ərtiyçə şışənin altında bir damçə *Lugol* məhlulu buraqmaq lazımlı gəlir. Bə'zi hallarda və başlıca olaraq istidai mikroorganizmləri və xysusən sarsını arajıv bulmaq istədikdə myxtəlif anilin bojalardı ilə vojanlıq quru preparatlar hazırlamaq lazımlı gəlir.

Mə'də şirəsindən hazırlanmış təzə preparata mikroskopla baqdırda bunları gərmək olur:

1) **aqşidan və burun-udlaq boşluqından ajrylılıq just epitelii, mə'dədən ajrylılıq silindrvari epitelii.** (Çədvəl №10, şəkil №1-ə vəq).

2) **Myxtəlif şəkil və vəjyklykdə olan nəsat hycərələri.** Bular, ezlərinə maxsus xarakter quruluşlarıla asanlıqla birləşirler. (Çədvəl №10, şəkil №1 d-ə vəq).

3) **Myxtəlif şəkilli və myxtəlif vəjyklykdə bir coq qatlı kyrələr şəklində olan qraçmal danəçikləri.** Bunlar joda qarşılık myəjjən bir reaqsiya əmələ gətirirler (liyqol məhlulunun ilavə edilməsindən mavi boja əmələ gəlir); çədvəl №10; şəkil №1 və vəq. Mə'də şirəsində qraçmal danəçiklərinin kylli miqdarda bulunmasın mə'də şirəsinin həddindən artıq ifraz olunmasın (hypersecretio) və turşuluğun artmasın (hyperaciditas) gəstərə bilir.

4) **Əzələ lifləri** mikroskopda, onlara məxsus eninə çizgilerle birləşir. Bə'zən bu çizgiler zəif gərynyrlər. (Çədvəl №10, şəkil №1 a vəq).

5) **Qırmızı qan kyrəcikləri** mə'də məhtəvijatında mədədə qarsinoma (qatlı qəhvə rəngi), girdə jara (təzə qan rəngi) və həmcinin mə'dənin selik pərdəsində eroziya bulunduğu zaman qarşışa bilərlər. Bu kyrəciklər mikroskop altında dəjişməmiş qan kyrəcikləri və ja rəngsiz və nyəsiz halqlar şəklində gərynyrlər.

6) **Qanın aq kyrəcikləri** mə'də məhtəvijatında çyz'i miqdarda təsaduf edir, bunlar bə'zən əz protoplazmalarının itirib mikroskop altında jaılıp və bir tək nyəd n ivariət olaraq gərynyrlər. (Çədvəl №10, şəkil №1 k vəq). Bə'zi xəstəliklərdə, mə'dənin divarında absses bulunub irin-cirk mə'dəjə təkyldiygə zaman mə'də məhtəvijatında irin-cirk kyrəciklərinin miqdarsı coqlu olur.

7) **Nəsat parazitləri** (mikroorganizmlər). Qıçqırdbəcə gəvələciklərdən mə'dədə *saccharomyces cerevisiae* buluna bilir, bunlar tynd-sarış rəngdə olub, qanın aq kyrəciklərinə bənzəjirlər və ezləri də qıvvətli bir surətdə zijsıyalıları sündürmə qabiliyyətinə malik olurlar. Bunlar normal mə'də məhtəvijatında da bulunurlar, mə'dədə qatar bulunduğu zaman isə bunları miqdarsı artıq olur. Mə'də məhtəvijatında yzym salqımlına bənzər qıçqırma gəvələcikləri də coq buluna bilir (Çədvəl №10, şəkil №1 m. vəq). Mə'də məhtəvijatında *sarcinae ventriculi* buluntası şəhər ajryça əhəmiyyəti vardır. Bunlar mikroskop altında sarınlıq jık tajlar şəklində gərynyrlər. (Çədvəl №10, şəkil №1 l vəq). Myxtəlif mə'də xəstəliklərində *Sarcinae ventriculi* mə'də məhtəvijatında və xysusən mə'də genişlənməsində, mə'də atonijasında təsaduf edilir.

V FƏSİL

12 BARMAQ VAQYRSAQ (DUODENUM) ŞİRƏSİ.

1. Ümumi mə'lumat.

Əd jolları, on iki barmaq vaqyrsaq və mə'də altı vəzisinin xəstəliklərini təşhis etmək işlərində *duodenum* şirəsi və ədyn tədqiq edilməsi coq vəjyk bir rol oynayır. *Duodenum* şirəsinin tədqiqi nəticəsində əldə edilən mə'lumatlar nisbi bir əhəmiyyətə malik isə də jenə sajir ql nik simptomlar ilə birlikdə diaqnoz ycyn bir istinai nəqtəsi təşkil edir; əzy əzlyklərində isə onlar coq nadir ittifaqlarda diaqnoz ycyn bir əsas təşkil edə bilir.

2. *Duodenum* şirəsinin alənma texniqası və onun myajənəsi.

Duodenum şirəsi 1 metr uzunluğunda olan qalın divarlı elastiki rezin bir zond vasitəsilə 12 barmaq vaqyrsaqdan cəqarılırlar. Bu rezin zondun ucunda metal və ja şışədən qayrımış bir oliva vardır; olivanın ucunda bir deşik, janlarında da 4–5 deşik vardır. Zondun yzərində 3 işarət edilir; bunlardan birinci olivadan 45 santimetrik bir məsafədə, ikinci 70 santimetr və ycynçysy də 80 santimetr olivadan uzaq qojuılmışdır. Zondu səhər aç qarnına orqanizmə daxil edirlər. Bunun ycyn zondu qənaqqadan su ilə ısladıb xəstənin udlaqına jeridirlər. Bə'zən xəstə bir necə dəfə udqunmaqla zondu aşaqıya doğru jeridə bilir, bə'zən isə oliva xəstənin udlaqına qojuıldıqdan sonra xəstəjə bir necə qurtum su icirmək lazımlı gəlir ki, bununla da zond tədrিচə *lysrysyb* mə'dəjə gedir. oturmuş halda bulunan xəstələrin orqanizminə zondu birinci işaretə qədər jeridirlər. Sonra xəstə saq janı ystə uzanımlıbdır; xəstənin vəş və qevdəsinin juqarlı qəsmtə mymkyn qədər aşaq olmaıbdır (vəşən altına justə vər vəlş qojuılmaıbdır və ən jaxşəs vəlşə hec qojmamaıb.) Bə'zən hevsələ qəsmtənlər altına bir jasdəq qojurlar ki, gev-

dənin orta qəsmtə juqarlı qəlqəmtəş olsun. Bundan sonra xəstəni əz halına vuraqaraq əqibəndə uşu cəqəmtəş rezin zondu dış əri arasında səqmatmaq təfçütyər, olivanın daha da aşaqış getməsi ycyn xəstəjə ara-sərgə bir necə dəfə udqunmaq tevsijə edilir. Bu surətlə 5–10 dəqiqədən sonra zond xəstənin vycuduna ikiçi işarətə qədər jeridilmiş olur. Mə'dədə axılıja olursa 5–10 dəqiqədən sonra zond artıq 12 barmaq vaqyrsaqın icində olur. Mə'dədə hyperseqresiya olduqu təqdirdə isə zond 12 barmaq vaqyrsaqa 30–40 dəqiqədən sonra və bə'zən vundan da geç, bir saat ərzində daxil olur. Hər 5–10 dəqiqədən bir zondun xarıçı ucuna kecirilmiş 5–10 çramlıq şıryənəqə (sprits) vasitəsilə majei soraraq, onun xasij-jatindən (turş qələvi, rəngsiz, ədlə qarışışq olduqundan) olivanın harada olduğunu tə'jin edilir. *Duodenum* şirəsinin birinci pajlaçın cəqardəqdan sonra zondu ycuncu işaretə qədər jeridirlər. Zondu ycuncu işaretə qədər jerit-dikdən sonra tədqiqata başlayırlar. Zondu ycuncu işaretə qədər jeridilmiş olursa, təxminən *papilla fateri* janında bulunmuş olur. *Duodenum* şirəsi qələvi olub sarı və ja jaşlı sarı rəngdə olur. Jarym saat ərzində hər 6–10 dəqiqədən bir cəqarılımış şirəni ajx-ajx mixvərlərə toplaşırlar. Bu „A“ ədidir. Bu ədy hər hansı bir səvəvdən dolayı tədqiq etmək mymkyn olmaırsa, onda mixvərlərin hər birinə bir necə damçə 10%-li formalin məhlulu ilavə etməklə qonseryləşdirirlər və bununla şirənin formalıb elementləri təzliklə həzm olunmaqdən saqlanırlar. Adı halda jarym saat ərzində toplanmış „A“ ədynyn miqdardı 10–15 sm³ olub, aşıq sarı-jaşlı rəngdə, tamamilə şəffaf və çyz'i cəkyntyly olmaıbdır. Bu rəjən xysusi cəkisi 1008–1016 olur. Adı halda bu əddə təxminən hec bir zaman zylal, lejqosiltlər, əd jolları epitelisi, baqtərijalar və unmaz. Xolesistit xəstəliyində „A“ ədy əz şəffaflıqın bir az qejv edir, bir az bulanıq olur, bu halda onun icində kylli miqdarda selik, lejqosit, əd jolları epitel və baqtərijalar tapmaq olur. Hepatit və anqioxolitlərdə „A“ ədynyn miqdardı azalmış olur. Əzy bulanıq, cəkyntysy coqlu olur. İcində kylli miqdarda selik, zylal maddəsi, lejqosit, epitelij və baqtərijalar tapmaq olur. „A“ ədynyn toplammasından jarym saat kecidikdən sonra, zond vasitəsilə xəstənin orqanizminə *Magnezium sulf.* 25%-li məhlulundan 50 sm³ 37°–42° C (vycud hərarəti qədər) qəzdərylmış halda daxil

edirlər. Bu məhlul əd kisəsini jaxşır qəçəqləndirənqəy əcun 5–10 dəqiqədən sonra „B“ ədy, jə’ni əd kisəsi ədy ifraz olunmaqə başlajır. „B“ ədynyn sorulması və üzərində aparılan myşahədələr əd ifraz olunduğu myddət ərzində (adətən 15–20 dəqiqə) davam edilir. 15–20 dəqiqə kecidikdən sonra qara çigəri ki, bunu mytləq qejd etmək lazımdır. „C“ ədy ifraz olunmaqə başlajır ki, bunu mytləq qejd etmək lazımdır. „C“ ədyny də $\frac{1}{2}$ saat ərzində miixvəllərə toplajırlar. Adi hallarda „B“ ədy tynd sarı, qonur və ja qonur-sarı rəngdə olur. „A“ ədy kivi, bu da tamamilə şəffaf olub çyz’i bir cekyntisy və bir qədər artıq xysusi cəkisi (1016–1032) olur. Adi hallarda bu ədyn cekyntisyndə hec bir zaman lejqosit, əd jolların epitelisi və baqterijalar bulunmaz. Xolesistit xəstəliklərində qəçəqləndirənqəy məhlulu daxil etdikdən sonra da „B“ ədy cətinliklə hasil olur, onun rəngi bulanıq, cekyntisy coq, xysusi cəkisi də bir qədər az olur, icində kylli miqdarda səlik bulunur, cekyntisyndə də miqroskop altında həmişə lejqosit, əd jolların epitelisi və baqterijalar tapmaq olur. Anqioxolit və hepatit xəstəliklərində „B“ ədy xolesistitdə olduqunun ejni olur, jańıñız burada onun rəngi bir az asçıq, xysusi cəkisi də norma hydudunda olub coq zaman icərisində zylal maddəsi bulunur.

„C“ ədy adi halda „A“ ədyndən asçıq, tamamilə şəffaf, cekyntisy də çyz’i olur. „A“ və „B“ ədləri kivi icində çyz’i miqdarda səlik və zylal maddəsi, lejqosit və əd jolların epitelisi bulunur; icində baqteriya əsla olmayırlar. Xolesistit xəstəliklərində „C“ ədynyn rəngi „A“ ədynyn rəngi kivi olur. Bunun icərisində kylli miqdarda səlik, lejqotsit, epitelij və baqterijalar olur. Hepatitlərdə və aşaqlı doğru intişar ədən anqioxolit xəstəliklərində „C“, ədy, adi halda kündən asçıq rəngdə olur, əzy bulanıq, icində də irin cirk və səlik cekykleri, kylli miqdarda cekyntiy və zylal maddəsi bulunur. Miqroskopla myażeñə edildikdə cekyntisyndə həmişə lejqosit, əd jolların epitelisi və baqterijalar tapmaq olur. Juqarın doğru intişar ədən „anqioxolit“ xəstəliklərində isə „C“ ədy „A“ və „B“ ədlərinən şəffaf olur, cekyntisy az olur, icində zylal maddəsinə nadir olaraq təsadüf edildigi halda lejqosit, epitelij və baqterijalar daima bulunur.

VI FƏSİL

SİDIK.

1. Yumumi mə'lumat.

Sidigin tədqiqə edilməsinin əhəmijjəti bir tək vəjrək və sidik ifraz ədən jolların xəstəliklərini doğru təşxis etməkdə deyil, bir coq səjir xəstəliklərin diaqnozunda da vəjyk bir rol ojnayırlar. Vəjrək xəstəlikləri və sidik ifraz ədən aparatın xəstəliklərini dyzgyn təşxis etmək ycyn sidik tədqiqinin xysusi vəjyk bir əhəmijjəti olduqunу ycyn sidiji tədqiqət etməjin bytyn ysulların ilə ətraflıça aşna olmaq lazımdır. Qan və vəlqəmin tədqiqində əsas rolu miqroskopija ojnادъельность juqarında gediyk. Sidik tədqiqində isə bil'əks əsas rol sidigin kimjəvi tədqiqinə ajiddır. Bununla vəgar-vaar sidigin tədqiqində miqroskopijadan tamamilə vaz kecmək doğru dejildir; bil'əks sidigi kimjəvi cihətdən tədqiq etdikdən sonra cekyntisyndən miqroskop altında tədqiq edilməsi kimjəvi tədqiq əsasında mejdana cəqməş vər coq ajdən olmajan şybəli məsələlərin həllinə vəjyk jardımtedir.

2. Sidigin fiziki və kimjəvi xassələri.

a. *Sidigin rəngi.* Təzəcə ifraq edilən normal sidigin rəngi bir qədər məşbu sarı rəngdə (saman rəngində) olur. Sidigin bu rəngi məşvuijjet dərəcəsinin və tərkibindəki normal boja maddələrinin az və ja coq miqdarda olmasası ilə əlaqədardur. Jańıñız diabet xəstəligindəki sidikdə məşvuijjet dərəcəsinin yüksək olmasına əlaqədardır. Sidigin rəngdə olmasası diabet xəstəligindən başqa xronik nefritdə, anemijalı xəstələrdə və sajirlərində olur. Sidigin tynd-sarı və ja dutqun sarı rəngdə olmasası sidikdə qatış myrəkkəb hissələrin (sidik çevhərinin) kylli miqdarda olmasılə əlaqədardur; əu çyr sidik qəzdərgəmələ xə-

Sidigin asçıq rəngdə olmasası diabet xəstəligindən başqa xronik nefritdə, anemijalı xəstələrdə və sajirlərində olur. Sidigin tynd-sarı və ja dutqun sarı rəngdə olmasası sidikdə qatış myrəkkəb hissələrin (sidik çevhərinin) kylli miqdarda olmasılə əlaqədardur; əu çyr sidik qəzdərgəmələ xə-

təliklərin əlaməti olmaqla bərabər, saqlam insanlarda da əyri rəklərdən su hər hansı bir səvəbdən dolayı az ifraz edildigi ittifaqlarda da gərynır. Sidigin cəhəraji, qırmızı və qəhvəyi rəngdə olmasının-sidikdə qanın olduğunu və ja icində hemoglobinin əridigini göstərir. Sidigin və kərugiyyənin sarı yaşıldan dutmuş dutqun-sarı rəngə qədər olmasının sidikdə ədən voja maddələrinin—piqmentlərinin bulunması ilə izah edilə bilir. Sidigin mavi rəngə bojanmasının və uzyndə aşıq-avşar rəngdə ərplərin əmələ gəlməsi və ja ejni rəngdə kristalçılıqların sidigin cəkyntisində gərynməsi sidikdə indiqanının (indigo) kylli miqdarda əmələ gəlməsinindən ola bilər. Bunlardan başqa əziz dərmanlardan sidigin rəngi dəyişə bilir. Antipirin, antifebrin, sulfonal, trional və sajirədən sidigin rəngi sarı-qırmızı və ja qırmızı-şərəf rəngində olur. Metilen, avşar jedikdə sidigin rəngi avşar olur; piramidon-dən sidigin rəngi cəhəraji-qırmızı olur.

b. Sidigin şaffaflılığı, aşıqlılığı. Normal sidik həmişə şeffaf və aşıq olur, jaşınpıv bir qədər qaldıqdan sonra sidikdə ince bulut (*nivecula*) halında çıxıb bir bulanıq əmələ gəlir. Uzun myddət (24 saat) sərin jerdə qalan və coq duru olmayan sidikdə coq zaman qırmızımtıl bir cəkynty əmələ gəlir. Bu cəkynty topraq danələri və ja kristal halında olur. Sidigin bu cəkyntisi sidik turşusundan, sidik turşusu duzlarından və əhəng oqsalat kristallarından ibarət olub, bunlar sidik bir az qızdırıbdıqda tamamilə əriyirlər. Əziz patolozi hallarda isə əvvəldən bulanıq sidik ifraz olunur və ja bir qədər qaldıqdan sonra sidikdə kylli miqdarda cəkynty əmələ gəlir, bunu coq diqqətli bir surətdə miqroskop altında tədqiq etməli.

c. Sidigin qoqusu. Normal sidigin əzynə maksus bir aramatik iji olur ki, bu iji ət sujunun ijinə oqşayır. Patolozi hallarda sidik torbasında və ja sidik torbasından xaricdə sidik dəyişib xarab olursa onda iji də dəyişib bir başqa iji olur, məsələn: amonjaq iji—amonjaq qıçqırmışında, hidrogen-suifid iji—aqır sistitdə (sidik torbasının iltihabında), meyvə iji-sidikdə aseton olduqu hallarda və ja qızdırımla xəstəliklərdə olur. Əziz maddələri jedikdə və ja hava ilə bərabər içəri alındıqda sidik bənlərə myvafiq xysusi bir iji kəsb edə bilir. Buna görə sidigin iji, sidik torbasından sıqan kivi tə'jin edilməlidir.

d. Sidigin bir gynlyk miqdart. Myəjjən bir myddət əzizində sıqagıyan sidigin miqdardı soq vəyik bir təvəddiyata uqraja bilir. Hədi kamala jetmiş bir adamın bir gyn ərzində ifraz etdiyi sidigin miqdardı orta hesab ilə 1500 sm^3 . ($1\frac{1}{2}$ litr) + arabardır. Bəyriklər adı vəzijjətdə olurlarsa sidigin miqdarı jejilən qıbda ətən və icilən majelərin miqdardı ilə əlaqədar olaraq artıb azalar; sidigin azalması bir də insan vərk tərlədikdə olur. Patolozi hallarda isə sidigin gyndəlik miqdardı olduqça artıb 5—10 litrə qədər və bəlkə də bundan artıqda varır (diabet xəstəligində, əsəv sisteminin əziz xəstəliklərində); əziz hallarda isə sidik azalıb tamamilə sıfra bərabər ola bilir. Sidik miqdaryınpın patolozi surətdə azalması (oliquriya)—bütün şiddətlili qızdırımla xəstəliklərdə, şiddətlili nefritdə, qan itirdikdən sonra, ishal, xolera, yrək qsuru (*vitium cordis*) və sajir xəstəliklərdə gərylir. Sidigin tamamilə kəsilib ifraq olunmaması (anuriya)—ürəmija hallarında, sidik aqarlarınpın təqanmasında və qurşun, çivə, arsenik və oqsalat turşusu ilə zəhərlənən ittifaqlarda gərylir. Sidigin gyndəlik miqdərini tə'jin etmək ycyn bir gyn ərzində ifraq olunmuş sidigin hamıyən vəyik bir şişə qava toplajıb həcmi əlcəv silindr vasitəsilə tə'jin etmək lazımdır. Sidigin gyndəlik miqdaryınpın həcmini tə'jin edib xysusi cəkisi də bildikdən sonra umumi vəznini hesablamaq asan olur.

e. Sidigin xysusi cəkisi. Sidigin xysusi cəkisi sidikdə ərimiş iyvi və qejri-iyvi maddələrin kefijjət və miqdaryınpın, icilmış sudan və bəyriklər ilə sajir orqanlar vasitəsilə ifraz, edilmiş sudan asılıdır. Orqanizmə kylli miqdarda sujuñ daxil edilməsi sidigin xysusi cəkisini azaltır. Kivi, az miqdarda daxil edilməsi də xysusi cəkisini artırb. Sidigin xysusi cəkisinin yüksəlməsi qızdırımanın (temperaturanın) yüksək olduqu hallarda, transudat əmələ gəldikdə və şəkər xəstəligində (*diabetes mellitus* da) olur. Az xysusi cəkili sidik dəsəbz şəkər xəstəligində (*diabetes insipidus* da) nevrasteniyən əziz şəkillərində sidigin miqdaryınpın artmasına səbəb olan əziz hallarda və sajirədə olur. Orta hesab ilə sidigin xysusi cəkisi 1015—1020-jə mysavi olur.

Sidigin xysusi-cəkisi urometr vasitəsilə tə'jin edilir. Sidigi silindrvari bir qava təkyrlər, içərisinə quru bir urometr buraqıb hənsə dərəcəjə qədər sidigə batırıqnpər qejd edirler (urometr qavın divarlarına toqunmamalıdır). Gyunun

myxtəlif vaqtlarında ifraz edilən sidigin xysusi cəkisi də myxtəlif olur; buna görə də bir gyn ərzində orqan izmədən ifraz olunan sidigin vərk maddələri miqdarının haqqında əldə mə'lumat etmək ycyn bir gyn ərzində ifraz edilmiş sidigin hamı hissələrində xysusi cəkinin tə'jin etmək lazımdır.

c. Sidigin reaqsiyası. Sidigin reaqsiyası saqlam insanda orqanızmə daxil edilən qədənən qaraqterindən asılıdır. Myxtəlif qədələr sərf edən saqlam bir adamın sidigi adətə zəif-turş reaqsiyalı olur. Bəzən patolozi hallarda (məsələn, qələvi transudatlar sorulduqda, sidik torbasında qələvi qəçqərma əmələ gidiyində və sajir bu kibit hallarda) təzə ifraz edilmiş sidigin reaqsiyqası qələvi ola bilir. Qələvi reaqsiyalı sidik orqanızmə kylli miqdarda, nəvət qədə daxil edildikdə də myşahədə olunur; buna görə də nəvət jejən hejvanlarından sidigi adətə qələvi reaqsiyalı olur. Normal bir sidik coq zaman jerdə qalarsa o vaqt baqteriaların tə'sinlə amonjaq qəçqərməsə əmələ gəlir və sidigin turş reaqsiyası dənyub qələvi reaqsiya olur. Sidik reaqsiyasını tə'jin etmək istədikdə mümkin qədər təzə sidik gətirilməlidir. Sidigin reaqsiyası avər və qırmızı laqmus kaqızlarla vəsítəsilə tə'jin edilir. Sidik—turş, qələvi, amfoter və nejtral reaqsiyalı ola bilir. Avər laqmus kaqızlı sidiklə əslandıqda qırmızı olursa, sidik turş reaqsiyalıdır, qırmızı laqmus kaqızlı sidikdən avər olursa, sidik qələvi reaqsiyalıdır, amfoter reaqsiyada ejni bir sidik avər laqmus kaqızlı qırmızı, qırmızı laqmus kaqızlında avər edir. Nejtral reaqsiyada isə avər və qırmızı laqmus kaqızlarla ezbərini dəjismirlər.

Sidigin reaqsiyasında hysula gələn ən çyz'i dəjistikliklər hidrogen ionları qonsentrasiyasını tə'jin etmək jolu ilə mümkin olur. pH tə'jin etmək ycyn dəqiq yusullardan biri Mixaelisin indiqator yusuludur. Bu məqsədlə qomparator və dert sərgə qapalı mixvərlən ibarət bir cihaz gətirilir. pH 8,4—dən 6,8 qədər tə'jin etmək ycyn I-nçi sərgə, metanitrafenol sərasından, istifadə edilir; II-nçi sərgə paranitrafenol sərası, buna pH-ın 7,0 dan 5,4 qədəri ycindir. III-nçi sərgə gamma-dinitrofenol sərası, pH 5,4 dən 4,0 qədərdir. IV-nçi sərgə alfa-dinitrofenol sərası, buna pH-ın 4,4 dən 2,8 qədərdir. Sidikdə hidrogen ionları qonsentrasiyasını tə'jin etdikdə III və IV səraların praktik əhəmiyyəti joqdur.

I və II səralara qəldikdə bunların yardımına ilə vytyn variasiyalar tə'jin etmək olur.

Texniqa. Indiqator səraların təşkil edən qapalı mixvərlər qəliblərində (əlcysyndə) 4 mixvər gətirilir. Bu mixvərlərdən birisində 3 sm^3 destillat su, digər ycynə isə tədqiq ediləcək olan sidikdən $3\text{-}5 \text{ sm}^3$ teklyır. Sidigin rəngi həddən artıq dəjismiş olduqda, bunu əvvəlcədən 2% sodium xlorid məhlulu ilə durultmaq lazımlı galır, əgər daima aşaqlıda gəstərildiyi kibi qontrol mixvərlərində istifadə ediləcək olursa, o zaman bir coq hallarda buna ehtiyaç gərylməjir. Su teklymiş mixvər, qomparatorun birinci dal gəzynə qojulur. Sidik bulunan bir mixvərdə ikinçi dal gəzə jerləşdirilir. Sidik, bulunan ikinçi mixvərə $0,5 \text{ sm}^3$ miqdarda (və ya 10 damla) 0,3% metanitrafenol, ycinciyə isə ejni miqdarda, ja'ni 10 damla 0,1% paranitrafenol məhlulu ilavə edilir. Rəngi gəzə carpaq və surətdə dəjisen mixvər qomparatorun 1-ci ən gəzynə qojulur, buna ikinci ən gəzynə isə myvafiq indiqator sərasında 1-ci və 2-ci gəzlərdə əşyəq vuraqıldıqda tamamilə ejni rəngi verən mixvərlərindən birisi seilib qojulur. Bir etiketi olan mixvər tədqiq edilən sidikdən daha azıq rəng, qonşu mixvər isə daha tynd rəng alırsa o zaman tədqiq edilməkdə olan sidigin pH-ı buna indiqator olan mixvərlərin indeqsleri arasındada bulunur. Qonşu mixvərlərdə hidrogen ionları qonsentrasiyanı indeqs fərqi 0,2 ja mysavi olduğunu gərə, pH ыn 0,1-ə qədər olan kicik bir iqdardan vələ tə'jin etmək mümkyndir. 7-jə qədər olan pH, reaqsiyanın turş olduğunu göstərir, pH-ı tam 7 olan bir məhlul nejtral sajılır, pH 7 dən artıq olursa reaqsiya qələvidir.

3. Sidigin kimjəvi myajənəsi.

Sidigin kimjəvi myajənəsinə iqdam etmədən qəvaq sidigi syzgəc kaqızlarından kecirib syzmək lazımlı galır; sidigi syzdykdə vəzən xysusilə sidikdə baqteriaların bulunmasından sidik bulanıq olduğu hallarda təmiz bir filtrat almaq mümkin olmayırlı, buna kibit hallarda filtrə bir qədər (vəsaqın üzündə) infuzor topraqı ilavə etmək fəjdalı olur.

a. Zylalın tə'jini. Zylal maddəsi sidikdə bir coq xəstəliklərdə əmələ gələ bilir, lakin sidikdə əmələ gələn zylal maddəsi təxminən həmişə serum albumin ilə serum qılabulinin məxlitundan ibarət olur. Zylal maddəsinin

miqdarı sıdıkda coq zamana 0,5%-dan az olursa da bə'zən bu miqdar 5—8%-ə qədərjetişə bilir. Zylal maddəsinini tə-jin etmək ycyn sıdık syzyly tamamilə şəffaf və təmiz ol-malıbdur. Zylal maddəsinini sıdıkda kəşf etmək ycyn bir coq ysullar təklif edilmişdir ki, onlarıñ ən əhəmijjətlisi bun-lardır:

Qajnatma ysulu. Turş reaqsiyalı sıdıkdan 3—5 sm³, gə-tugub bir mixvərdə qajnadırlar (qələvi sıdigi qavaqça sirkə turşusu vasitəsilə turş etmək lazımdır) və cəkyntı əmələ gəlirsə bu ja zylal maddəsinin və ja da qalium-fosfatın cəkməsindən ileri gəlir. Mixvərə bir necə damçə azot-turşusu və ja da sirkə turşusu ilavə edib, jenidən qaj-nadıbyı; cəkyntı əriməz və ja turşunun ilavə edilməsin-dən sonra ərhələ gələrsə, sıdıkda zylal maddənin bulun-duqunu göstərir. Təçribəsi az olan adamlar bir tək qajnatma ilə iktifa etməjib sajır ysulları da işlətmalıdır.

Heller ysulu. Bir mixvərə 3—5 sm³ azot turşusu təkyub mixvəri janıb ystə ejərək tədqiq olunaçaq sıdıkdan mixvərin divarılı, coq ysullu bir surətdə bir qədər tekyrlər. Sıdigi mixvərə elə təkməli ki, sıdık turşuya qarışmasın. Sıdıkda zylal maddəsi varsa onda hər iki majein bir-birinə toqun-duqu hydudda aq bir halqa əmələ gəlir. Sıdıkda zylali maddənin miqdər çyz'i olursa halqa 2—3 dəqiqədən sonra əmələ gəlir. Bu sənəma coq əmnijjətli olub ejni zamanda da coq həssas bir sənəmadır, bunun vasitəsilə zylal maddəsi coq çyz'i miqdarda və hətta 0,002% miqdaraında belə olursa jenə də kəşf edilir. Bunu da unutmamalı ki, icində sıdık turşularıñ duzlarla bulunan sıdık dəxi aqımtı halqa əmələ gətirir, fəqət bu halqa iki majein bir-birinə toqunduqu jerdə dejil, ondan juqarlıda əmələ gəlir və qaj-natmadan haman qajıb olur. Belə bir kefijjətdən qacmaq ycyn sidigin ystynə qavaqçadan 1—2 həcm miqdaraında su ilavə edilir.

Sulfosalisil turşusu sənəması. 3—5 sm³ sidigin ystynə sulfosalisil turşusunun 20%-li sulu məhlulundan 5—7 damçə və ja həmin turşunun cristallarından bir necə də-nəsini ilavə edirlər. Sıdıkda zylal maddəsi varsa aq rəngdə bir bulanıqlıq və ja cəkyntı əmələ gəlir. Bu sənəmanıñ jarpıqda reaqsiya əmələ gələn mixvəri, icində təmiz sy-zılmış sıdık bulunan sajır mixvərlə həmişə myqəjəsə et-məli, cynky bulanıqlıq çyz'i surətdə əmələ gələn hallarda

jaxşır gərynməjə də bilər. Albumoz və peptonlar da bu re-aqsijalı əmələ gətirirlər, lakin albumoz və peptonlarıñ valıqlarından əmələ gələn bulanıqlıq, qajnadıbıda, tamamılə qajıb olur. Reaqsiyanın həssaslıqası—zylal maddəsinin 0,015% qədərdir.

Zylali maddənin miqdər tə'jini. Esvax albuminometri dejilən dərəcələrə belynmüş qalın divarlı bir mixvərə turş və ja çyz'i surətdə turşulanıb və 2—3 dəfə syzylmış şəffaf və təmiz sidikdən mixvərin U cizgisinə cıqıncaja qədər təkylyr; R cizgisinə qədər Esvax reaqativi (1 qrt piq-rin turşusu, 2 qrt limon turşusu və 100 sm³ su) ilavə edilir (şəkil № 12). Mixvərin aqzıbıq qaucıq təqəs ilə təqadıbıdan sonra mixvəri 10—15 dəfə cevirərək icindəki ni ysulluça qarışdırlar, qarışdırdıqda mixvərdə kəpyik əmələ gəlməməlidir; ondan sonra bu mixvəri otaq hə-rərəti dərəcəsində 24 saat ərzində saqlayırlar. Bir gyndən sonra dərəcəli mixvərdə əmələ gəlmış cəkyntynyn hyndry-lik dərəcəsini sajırlar. Bu dərəcənin myqabilində bulunan rəqəm zylal maddəsinin sıdıkda bulunduğu %-la göstə-rir. Zylal maddəsi 6%-dan artıq olan sıdigi qavaqçadan des-tilat suju ilə qarışdırılmalı.

b. Albumozun tə'jini. Albumozlar, nor-mal və patolozi toqumaların syr'ətlə pozulub daqıqlımların mytəaqib xəstəliklərdə sıdıkda əmələ gəlir. Sıdige toxum majei qarış-dıqda sıdıkda albumozların izlərini kəşf etmək olar, bunun da səvəbi odur ki, toxum majeinin əzyndə albumozlar bulunur. Sıdıkda albumozların varlığına kəşf etmək ycyn bu təçribələri jarmaq olar:

1) Sidigin ystynə bir necə damçə sulfo-salisil turşusu ilavə edirlərə, albumoz bulun-duqu təqddirdə bir bulanıqlıq əmələ gəlir; bu bulanıqlıq qızdırıldıqda təmamilə qajıb olub, sojudulduqda isə jenidən zahir olur.

2) Bir necə sm³ sıdigi sirkə turşusu va-sitəsilə turşulayırlar; bu sidigin həcmi qə-dəri ystynə jemək duzunun məşbu məhlulu-nu ilavə etirlər, bunu qajnatıbıdan sonra isti majei syzırlər. Sıdigi qajnatıbıda zylal maddəsi pıxtalaşın filtrdə qalır, albumozlar isə filtrdən kecir və filtratı sojudulduqda bulanıqlıq halında dişə se-



Şəkil 12.
Esvax albuminometri

kyr, bu bulanıqlar qızı łygyulta nəticəsində qajıv olur. Təçrivi tən mənfi nəticə hasil olduqu təqdirdə sirkə turşusunun miqdarıńı dəjişdirərək təcridəni jenə də təkrar etməli.

c. *Qanın tə'jini*. Sidikdə qırmızı kyrəcikləri pozulmamış qan ola bildigi kisi (hematurija), ərinmiş qırmızı qan kyrəciklərindən (eritrotsitlərdən) cıqıv qanın qələviləşmiş boja maddəsi olan hemoglobin və methemoglobin daxi bulunur (homoqlobinuriya).

Sidikdə qan, sidik—tənasıl aparatınpn myxtəlif qəsəmlərləndən: bəjrəklərdən, bəjrək ləjənindən, sidik aqarlarndan, sidik torbasından və sidik qanałından əmələ gələ bilir. Sidikdə qanın aqdası jəri bilmək diaqnoz ucyn coq əhəmiyyətlidir. Hemoqlobinuriyaya gəldikdə bu, əsas e'tibarilə amilnitrit, arsenik, qarbol turşusu, hidroqen-sulfid ilə saqteriya zəhərləri və başqa bu kisi zəhərlərlə zəhərlənən ittiqaqlarda aqyr joluqcu xəstəliklərdə (sqarlatın, sıflıs, cicək), aqyr janqıldan vüçdə rəng sojuduqdan sonra olur; saqlam adamlarda da coq pijada gedə dən sonra əmələ gələ bilər. Qanın sidikdə kimjəvi, mikroskopik və spektroskopik ysullar vasitəsilə aşkarla səqarmaq olar.

Qanın gestərən kimjəvi reaqsjalar.

Heller sənaması. $\frac{1}{2}$ mixvər sidigin ystynə bir neçə damçə sodium hidroqsid və ja qalium hidroqsid ilavə edib qajnadırlar. Burada fosfatlar dəvə cəkyrlər, sidikdə qan mevcud olursa, dəvə cəkən fosfatlar qan piqmentini əzlərinə çəlb edib qırmızı rəngə vojanırlar. Qanda fosfatların miqdarı çyz'i olduqda cəkynty əmələ gəlməjir, bu halda tədqiq olunan sidigin ystynə ejni həcmədə normal sidik ilavə edirlər.

Veber sənaması. $\frac{1}{2}$ mixvər sidigin ystynə 10–15 damçə buzlu sirkə turşusu ilavə etdikdən sonra jaxşırca cıraqalayırlar, bunun da ystynə bir neçə qub santimetr (haç-min $\frac{1}{3}$, qədər) eter təkyub, mixvərin aqzıńı təqadıqdan sonra mixvəri bir neçə dəfə çevirirlər. Bundan sonra eteri təmiz bir mixvərə təkyub, onun da ystynə 5–10 damçə qıvajaqlı qətrənən (resina quajaci) alqoqol məhlulundan və 20 dəmçə da ozonlaşmış skipidar təkyrlər. Sidikdə qan varsa mavi bir rəng əmələ gelir. Bəzən mavi rəng əmələ gəlmək ucyn bir neçə dəqiqə gəzəmək lazımk gəlir.

Qıvajaqlı tinqturu vasitəsilə sənəma. 3 qub. santim turşulanmış sidik gətyryub qajnadırlar. Sonra bunu, icinə mysavi həcmədə qıvajaqlı tinqturu və kehnə skipidar təkylmiş başqa bir mixvərə ysulluça tekyrlər (məxlu mavi rəngdə olmamalıdırlar). Sidikdə qan varsa qavaqça mavi-jaşlı bir halqa əmələ gələv, getdikçə halqa acıq-mavi və axırda da tynd-mavi bir rəng alır.

d. *Əd turşularınpn tə'jini*. Normal bir sidikdə əd turşularınpn bulunması məsələsi hələ də mübahəsəli bir məsələ olaraq qalmışdır; patalozi hallarda isə əd turşularınpn sarıq xəstəligində təsaduf edilir. Əd turşularınpn sarıq ləqda da həmişə olmayırlar.

Əd turşularınpn kəşf etmək ucyn kimjəvi reaqsjalar.

Kykyrt vasitəsilə sənəma. Şəffaf və hamar divarlı bir qədəhə $30-50 \text{ sm}^3$ syzylmiş sidik təkdykdən sonra vəsəqən üçunda bir-iki cimdir kykyrt tozu gətyryub, sidigin üzərinə coq ysullu buraqırlar. Sidigin icində əd turşularınpn bulunmuş olursa, kykyrt tozu qədəhin dibinə cəkər. Kykyrtla jarılan bu sənəma bir o qədər də e'tibarlı dejidir.

Sidikdən əd turşularınpn Bang metodu yzre ajırmaq ysulu.

20–50 sm^3 sidigin ystynə 2–3 damçə qan serumu ilavə edirlər, bunu maqnezium sulfat ilə məşbu etdikdən sonra 1–2 damçə duz turşusu ilə turşuladırlar və qajnajanadək odda qızdırırlar. Sonra bunu syzyrlər və icərisində əd turşularınpn bulunan syzylmiş cəkyntyny $10-15 \text{ sm}^3$ spirt ilə bir jerdə qajnadırlar, bunu qajnadan zaman *in substantia*, barium 3 hidroqsid vasitəsilə rəngsizləşdirirlər. Qurudulmuş filtratı əd turşularınpna sənəjyrlar.

Udranskinin ilavələrilə varavar Pettenqfer sənaması. Banq metodu ilə hasil edilmiş quru filtratın sulu və ja spirtli məhlulundan 1 sm^3 alıb ystynə furfurolun $0,1\%-li$ məhlulundan bir damçə ilavə edirlər; bunlar bir-birinə qarşılaşdırıqlıdan, ystynə 1 sm^3 məşbu kykyrt turşusu (H_2SO_4) ilavə edirlər. Hasil olan məxlu tuşudurlar. Çyz'i miqdarda əd turşularınpn mevcud olduqu təqdirdə, bir qədər qaldeqdan sonra burada albalı qırmızı rəngində bir boja

əmələ gəlir. Bojanməş məhlul speqtroskopda iki zolaq əmələ gətirir; bunlardan biri D ilə E arasında, o biri də F -in qavaqında olur (zyial madələri dəxli, ettenqoer reaksiyası əmələ gətirir, lakin burada spektroskopik tədqiqatda zolaqlar olmayıb).

e. *Əd pigmentlərinin təjini.* Əd pigmentləri sidikdə sarıyəq xəstəliginin myxtəlif nev'lərində təsadüf edilir. Belə sidigin rəngi də qeyri təbii dutqun sarı rəngdən dutmuş təxminən jaşlı rəngə qədər olur. Belə sidigin kəpyygü də sarı rəngdə olur.

Əd pigmentlərini aşkar edən kimjəvi reaksiyalar:

Omelin sənaması (Rosenbach ilavəsilə).

Ejni bir filtrdən sidigi bir necə dəfə syzyrlər, sonra filtri hamarlaşıb içərisində azotlu turşu olan azot turşusundan şıxə cibuq ilə bir damçə bu filtrin yzərinə qojuriar. Bu damçəryən ətrafbında dairəvi, rəngli halqlar əmələ gəlir; bu halqların icində jaşlı və mavi halqları mevcud olmasın təsələni təsvər həll etmiş olur.

Rosin sənaması. 3—5 sm^3 sidik getüryub, bunun yzərinə iodun 1% li spirtli məhlulundan ysulluça jağıylar. Hər iki majein bir-birinə toqqunduqun həddində dərhəl və ja 1 dəqiqədən sonra jaşlı rəngdə bir halqa əmələ gəlir və xəlli vaxt davam edir.

Huppert sənaması. Tynd-qərtərz rəngdə olan və ja indiqandan zəngin olan və həmcinin icərisində qan bulunan sidik yzərində Huppert sənamasını jərmaq asan olur; Huppert sənaması əd pigmentlərinin əhəng birləşmələri halında sidikdən ajryaması yzərində əsaslanır. Bir miqdardan sidigin ystynə bir qədər qalisium xlorid və bir necə damçə natrium-qarbonat (soda) ilavə edirlər; əmələ gələn cekyntyny syzgəcən kecirib su ilə jujurlar, sonra bunu bir mixvərdə duz turşusunun 5%-li alqohollu məhlulunun 5 sm^3 ilə qarışdırırlar. Əd pigmentləri mevcud olduqun təqdirdə, maje jaşlı və ja mavi-jaslı rəngdə bojanır.

i. *Urobilinin təjini.* Təzə ifraz edilmiş normal sidikdə adətə urobilin bulunmaçıb, jaňınyz urobilinoqen olur. Bəzi xastəliklərdə isə təzə ifraz edilmiş sidikdə urobilin tapmaq olur; urobilinin miqdardı sidikdə qara çiçər xəstəliklərində qərməz və qan kyrəçiklərinin daqılıbb pozulması ilə əlaqədar olan qan aqmalarında, isitmədə, yrək xəstəliklərində və qurşun sənçalarında artır.

Urobilinin təjini hamıbsından asan spektroskop vasitəsilə olur.

Filtren kecirlənmiş sidigin ystynə bir necə damçə i-uykyrt turşu ilə ilavə edirlər, icində sidik olan qavş spektroskopun jaňıqı qavaqında dutub spektroskopda da əşyadə doqru cəviriirlər. Urobilin spektroskopda speqrin mavi və jaşlı qəsəmlərə arasında bir zolaq əmələ gətirir (jaşlı və mavi rənglərin hydudunda).

Sidikdə əd pigmentləri mevcud olduğunu dolayı sidik coq pigmentləşmiş olursa spektroskopik tədqiqat coq cətin və bə'zen də hec mymkyn olmayıb, belə ittifaqlarda 10 sm^3 sidigin ystynə 5 sm^3 bu reaktivdən ilavə edilir: 5 qr HgO , 20 sm^3 H_2SO_4 və 100 sm^3 H_2O . Bu məxlutu filtrdən kecirdikdən sonra spektroskopda tədqiq edirlər.

Slezinojer sənaması. 10 sm^3 sidigin ystynə bir və qədər də sinq-asetaten 10%-li alqohol məhlulundan ilavə edib filtrdən keciriirlər. (Bu məhlul işlətmədən əvvəl jaxşırıca calxalanmalıdır). Filtratda jaşlı fluoressensiya əmələ gəlir, bir qədər əşyadə dutub ystynə bir necə damçət-rəe iodi ilavə etdikdən sonra fluoressensija daha açınlılaşır.

Nenskinin sənaması. Bu sənamanı urobilin az miqdarda olduqu ittifaqlarda təcrivə etmək myvafiqdir. Sidigi duz turşusu ilə jyngylçə turşlaşdırırlar, bunun ystynə həcmının $\frac{1}{8}$ -i qədər amil alqoqolu təkyub mixvərin aqzınbı təqadıqdan sonra onu dəfələrlə cəviriirlər. Alqoqolun cekyub durulmasına imkan verdikdən sonra, bunun ystynə bir necə damçə amonjaqın alqohol məhlulundan və sinq-xloridin 10%-li spirt məhlulundan təkyrlər. Burada amil alqoqolu gəzel bir jaşlı fluoressensija əmələ gətirir.

Boqomolov reaksiyası. 5 sm^3 sidigin ystynə $\frac{1}{2}$, sm^3 5% li mis quporosu ($CuSO_4$) ilavə edirlər; sonra bununda yzərinə 1 sm^3 xloroform təkyrlər. Sidikdə urobilin mevcud olursa, o vaxt mixvərin dibinə jatan xloroform cəhərəjə rəngdə bojanır.

k. *Urobilinoqenin təjini.* Urabilinoqen cız'ı miqdarda hər bir sidikdə təsadüf edilir. Bəzi patolazi hallarda urobilinoqenin miqdardı sidikdə artmış olur. Urobilinoqen sidikdə Erlix aldehid sənaması vasitəsilə təjin edilir. Bir necə sm^3 sidigin ystynə 20%-li duz turşusu məhlulunda ərimiş dimetil-paramidobenzaldehidin 2% li məhlulundan bir necə damçə təkyrlər. Urobilinoqenin miqdardı sidikdə

coq isə onda mixvərdə qırtıbzı bir rəng əmələ gəlir; bu rəng sidigi, əzyndən bir necə dəfə artıq su ilə qarışdırıqda belə jenə də ajdən bir surətdə gərynır. Urobilinoqenin miqdardır sidikdə az olduqu saat bu qırtıbzı rəng mixvəri bir qədər qızdırıqlıdan sonra əmələ gəlir. Urobilinoqenin Şlezindən reaksiyası vasitəsilə də aşkar etmək olur. Sidigin ystynə bir necə damçə Lyqol məhlulu ilə etməklə urobilinoqeni urobilinə çevirib onu bir urobilin halında tə'jin edirlər.

1. Indiqanın tə'jini. Indiqan və ja indoqsilkykyrt turşusu az bir miqdarda hər bir normal sidikdə bulunur. Indoqsilin miqdardır orqanizma daxil edilən qədənən nev-lərinən asyabdır, məsələn, ətli xərəklər jejiləndə sidikdə indoqsilinin miqdardır artıb. Bunun miqdardır, vəqərsaqlarda zylal maddəsinin cyrymə proseslərinin artmasıla əlaqədar olan və'zi xəstəliklərdə və və'zi mə'də vəqərsaq və qızdırımlı xəstəliklərdə (sqarlatin, qızılı jel, cicakdə) artıb. Sidikdə indiqan kəşf etmək ycyn tətbiq olunan reaksiyalar, indiqan turşular tə'sirilə kykyrt turşusuna ajağrıb bu kykyrt turşusunu da myxtəlif oqsidləşdirənlər vasitəsilə oqsidləşdirib indiqoja çevirmək yzərndə əsaslanmaşdur. Indiqan sidikdə tə'jin etmək ycyn işlənilən reaksiyalar bunlardır:

Obermaner sənaması. Tədqiq olunaçaq sidikdən $5-6 \text{ sm}^3$ getyryb ejni miqdarda da reaktiv ilə qarışdırırlar (reaktiv budur: $100.0 \text{ Ac. mur. conc., } 0,2 \text{ ferri sesquichlor.}$); bunun ystynə 1 sm^3 xloroform iləvə edirlər. Məxlutu calqaladıqdan sonra xloroformun cəkməsinə imkan verirlər. Sidikdə indiqan olduqu təqdirdə xloroform vənəfşəji, mavi və cəhrəji rəngə vojanlı. Bu cəhrəji voja iodun varlığı ilə əlaqədar olmuş olsa idi, onda 1% -li $\text{Natr.-hiposulfurosumdan}$ 1 sm^3 iləvə etməklə bu voja qajıb olardı.

Iaffe sənaması. 5 sm^3 sidigin ystynə 5 sm^3 də tünd duz turşusu təkyrlər, bunları da ystynə $2-3 \text{ sm}^3$ xloroform və $2-3$ damçə dəxi 2% -li qalium permanqanat iləvə edirlər ($\text{sol. kali hipermanganici}$), mixvərin aqzınp təqədəndən sonra, $10-15$ dəfə cevirərək, icindəkini qarışdırırlar. Sidikdə indiqan mevcud olduqu təqdirdə xloroform mavi rəngə vojanlı.

m. Sulu qarbonların tə'jini.

1) **Yzym şəkəri-qlyozə.** Yzym şəkərinin əsərləri adı sidikdə də buluna bilib miqdardır, ən coqu $0,02\%$ qə-

dər ola bilir. Tərkibində şəkər bulunan qədaları bol bol jemakdən və killy məqdarda şirin spirili içgiller (şirin şərablar, şampan şərabı) icməkdə də sidikdə myveqqəti olaraq şəkər zahir olur. Bu kefijjətə fiziolozi və ja ali-me tar qlyozuriya dejilir. Patolozi hallarda *diabetes mellitus* xəstəligində — sidikdə yzym şəkərinə coq təsadif edilir. Sidikdə yzym şəkəri bir də və'zi dərman maddələri: məsələn alqoloidlər, tirjek, qurare, qoffein, xloroform, teobromin, xloral, amilnitrit, qurşun, qarbon 2-oqsid və qejrili lə zəhərləndigi ittifaqlarda əmələ gəlir ki, bu hadisəjə toqsik qlyozuriya uejilir. Sidikdə, yzym şəkərini tə'jin etmək istədikdə, tərkibində zylal maddəsi olan sidigi qajnadıb zylal maddəsindən azad etmək lazımdır.

Trommer sənaması. Tədqiq olunaçaq sidikdən 5 sm^3 getyryb ystynə $\text{natrium hidro-sidin } 10\%$ -li məhlulundan 5 sm^3 ($\text{sol. Natr. caust } 10\%$) təkyrlər; sonra funun ystynə mis quporosunun 5% -li məhlulundan, mixvərdəki mağje jəsəl-mavi və ja bulanıq olana qədər damçə damçə iləvə edirlər; bunları nəməsibən mixvərdə calxalajeb qajnama başlı nəməsibən spirt lampəsində qızdırırlar. Sidikdə yzym şəkəri mevcud olduqu təqdirdə mixvərdə sarı ə qırtıbzımtı bir voja əmələ gəlir. Bu səna-nə qələvi mis məhlulunu yzy n şəkəri vasitəsilə irçə etdirib, mis 1-oqsidə və ja mis 2-hidroqsidə cevirmək yzərndə əsaslanıbır.

Nilander sənaması. Tədqiq olunaçaq sidikdən $5-4 \cdot \text{m}^3$ getyryb ystynə ejni miqdarda Nilander reaktivini ($\text{Bismut. asenutric } 2,0+\text{Sal. Seignetti } 4,0+\text{Sol. Natr. caust } 10\%+100,0$) təkyrlər, mixvəri spirt lampəs yzərndə dutub 2-3 dəqiqə ərzində qajnadırlar. Sidikdə yzym şəkəri vərsa qara rəngdə bir cəkyntı hasil olur.

Fehlinq səna-nası. Qazəqça iki çvr reaktiv hazırlamaq lazımdır:

I reaktiv: 7% -li *cuprum sulfuricum* məhlulu;

II reaktiv: $\text{Sal. Seignetti } 173,0+\text{Natr. Cau t. } 70,0+$ $+ \text{Aq de-tillat } 100,0$) Mixvərə mysavi miq arda (jə'nin hər bir rindən 1-2 damçayı № 1 və № 2 reaktivdən təkyub bunun da ystynə bunları da hər ikisindən iki qat artıq miqdarda su təkyrlər, bunları bir jerdə qajnajanaq qızdırırlar ki, məhlulun qajnamadan dəişmədigi belli olsun. Sonra bunun ystynə $5-6$ damçə tədqiq olunaçaq sidikdən iləvə edib bir dəha qajnadırlar. Sidikdə yzym şəkəri var-

sa majein tynd-mavi rəngi sarı və ja kərpiçi-qırmızı rəngə çevrilib mis 1-oqsid cəkyntisy mixvərin dibinə cekyr.

Fenilhidrozin sənaması. 5 damçın təmiz fenilhidrozinin ystynə 10 damçın *Ac. acetici glac.* 1 sm³ *Natr. chloratı* məşəvi məhlulu və 3 sm³ tədqiq olunaçaq sidik ilavə etməlidir. Bu məxlutu qajnajanaçan 2—3 dəqiqə ərzində qızdırıcı sojudurlar. Sidikdə yzym şəkəri varsa onda cəkyntiyə miqrosqopla vəqdə qida, sarı rəngdə olan fenilqlyozon zaxon kristallarını gərmək olur.

Qıçqırma sənaması. Bu sənama *Einhorn*-un qıçqırma maxsus aparatında tətbiq edilir. Pribora ilavə olunmuş mixvərə myəjjən cizgiyə qədər sidik təkyrlər; bunun ystynə bir noxud bojda təzə qıçqırma majası ilavə edərək mixvəri calqalajırlar. Qıçqırma majası ilə qarışmış sidigi qıçqırma aparatına təkyub isti bir jerde saqlajırlar. Qıçqırma kefijjəti 18-24 saatdan sonra bitmiş olur (xüsusi cekisi coq olan sidigi su ilə qarışdırıb 1010—1015 xüsusi-cekijə qədər jetirirlər).

Yzym şəkərinin miqdardı ja qıçqırma aparatı vasitəsilə (burada əmələ gələn qazın miqdardı şəkərin miqdardınya dizi proporsionaldır) və ja daha doğru olmaq ucun, poljarizasja aparatı — saxarimetr vasitəsilə tə'jin edilir. Poljarizasja aparatında tədqiq olunaçaq sidik qət'iyyən təmiz və şəffaf olmaqla barabar zylal maddəsindən də tamamilə azad olmalıdır. Bu prinsip qlyqozun poljarizasja səthini saqa doğru çevirmək qabiliyyətinə malik olduğu əsas yzərində əsaslanır. Olyqozanın izafi çevirme qabilijəti mə'lum olduğu ucun poljarizasja səthinin cevrildigi vücaqa gərə qlyqozanın fajızçı miqdardı asanlıqla hesab edilir səqarla bilir.

2) *Meyvə şəkəri—levuloza*. Sidikdə levuloza (levulozuriya) coq zaman yzym şəkərində bir zamanda təsaduf edilir. Tərkibində levuloza olan sidik yzym şəkəri qlyqozu ilə əmələ gətirən bytyn reaqsiyaları əmələ gətirir. Lakin poljarizasja səthini saqa deñil, sola doğru çevirir.

Sidikdə levulozanın kəşf etmək ucun bu ysullardan istifadə edirlər:

Selivanov yolu. Tədqiq olunaçaq sidikdən bir neçə sm³ getryub, ejni miqdarda olan 25%-li duz turşusu məhlulu ilə qarışdırırlar: bunun ystynə rezorsindən bir neçə dənəcik ilavə edərək, qajnadırlar, nəticədə qırmızı və

rəng hasil olur. Majei tezliklə sojudurlar, soda vasitəsilə nejtrallaşdırırdıqdan (mə'tədilləşdiridikdən) sonra sirkə eteri ilə bir jerde calxalaşırılar; sirkə eteri qırmızı rəngə bojanıb, speqtrdə E və B arasında iki zolaq əmələ gətirir, məşvuijjet qyvvəli olduqu zaman bir zolaq da F janında mavi qısqımda əmələ gəlir. Selivanov reaqsiyası həmişə bir o qədər də doğru səqmaçı, onu poljarizasja aparatında tədqiqatla və qıçqırma sənaması ilə bir jerde joqladıqda qıjmatalı nəticələr verir.

3) *Syd şəkəri—laqtoza*. Syd şəkəri doğmaqdə olan qadınlardan sidigində (laqtozuriya) və ja coq syd icən adamların sidigində əmələ gəlir. Syd şəkəri də qlyqozu kib poljarizasja, səthini saqa doğru çevirib adı irça sənəmalarında mysbat nəticələr verir, lakin qıçqırma kefijjəti 18 saatdan artıq olmajarəq davam edərsə, qıçqırma əmələ gətirməjir, buna görə də sidikdə syd şəkərini kəşf etmək cətin olur.

4) *Pentoza*. Pentozanın izi, ehtimal ki, myxtərif şəraitdə hər bir sidikdə və həttə normal sidikdə də təsaduf edir (pentozuriya). Pentoza sidikdə yzym şəkərində barabar təsaduf olunduğu kib, bunsuz da təsaduf edilir. Pentoza qıçqırmaçı, irça reaqsiyalarınya uzun myddət qajnamadan sonra əmələ gətirir; Tollens sənamasına qarşı, mysbat nəticə verir (Tollens sənaması: =3 sm³ tədqiq olunaçaq sidik+bir neçə fləroglin qristalı+ejni həcmində, jə'ni 3 sm³ tynd duz turşusu); reaqsiya sojuqda əmələ gəlməjir, qızdırırdıqda qırmızı rəngdə cəkynti cekir). Pentozurjanın coq da cətin olmajan Biäl reaqsiyası vasitəsilə kəşf etmək olur. Bu reaqsiya belədir: 4—5 sm³. Biäl reaqтивi getryub qajnajanaçan qızdırıcılar (reaktiv bundan ibarətdir: 0,2 orsin, 1,5 ferri sesqvixlorati və 100 sm³ duz turşusu); sonra mixvəri alavdan ajygıb icinə bir neçə damçın (ən coqu 1 sm³) sidik təkyrlər, sidigdə pentozalı olursa maje tez jaşlı rəngə bojanıb.

n. *Asetonın* tə'jini. Hər bir normal sidikdə asetonun izini tapmaq olur (fiziolozi asetonuriya), fəqət orqanizmdə olan vəzi xəstəlik proseslərində (*diabetes mellitus*-un aqyr nev'lərində, qızdırımlı hallarda), açlıq cəkdikdə və zylal maddəsi coq olan qıbdalar işlətdikdə sidikdə barabar kylli miqdarda aseton ifraq olunur. Sidikdə çyz'i miqdarda aseton olduqu ittifaqlarda sidigi destilləşdirirlər, ondan etry 100 sm³ tədqiq olunaçaq sidigi destillə edirlər

və təmamıllə sojumuş destilləni bir qava, Erlen-mejier salonuna duturər. Jaxşə sojudulmaq şərtilə 20-30 sm³ sidik destilləşdirirəsənədək sənamaların təçribə edirlər (sənamalar adı sidikdən daha jaxşə destilləşdirilmiş sidiklə nəticə verir).

Leyal sənaması. 5 sm³ filtrdən kecirilmiş sidigin və ja destilləşmiş sidigin ystynə 5 damçə təzə həzırlanmış və sojuqda məşbuşlaşmış niutroprussidnatrinin sulu məhlulundan ilavə edib 1 sm³ 15%-li qalium-hidroqsid məhlulu vasitəsilə qırmızı boja əmələ gətirincədən qədər qəlaviləşdirirlər (bu hər bir sidikdə olur və qreatinin mevcudiyətindən asılıdır). Bu boja, sidikdə aseton olduqda, buzlu sirkə turşusundan 15-20 damçə ysulluça ilavə etməklə qajıv olmayaq qarmin-qırmızı və ja pur-pur-qırmızı (tynd qırmızı) rəngə çevrilir; uzun myddət dardır və sonra bənəfəsi bir rəng alır. Normal bir sidik, ystynə sirkə turşusu ilavə etdikdə rəngini itirir.

Liesen sənaması. 5 sm³ sidik və ja onun destillatının ystynə bir neçə damçə natrium hidroqsid məhlulu və Lyqol məhlulu (qalium-iiodid icində iod məhlulu) ilavə etdikdən sonra azaçış qazdırırlar. Sidikdə aseton mevcud olduğu təqdirdə sarı cekynti halında mixvərin dibinə cəkən iodoform əmələ gəlir və əzynə maxsus xaraq-ter ijdindən bilinir. Bu sənamama coq həssas olduquna əmələ gəlir. Bu o qədər ki isbat ediçi deyildir.

O. Aseto-sirkə turşusunun tə'jini. Aseto sirkə turşusu sidikdə aseton iə bir jerdə əmələ gəlir. Aseto-sirkə turşusunun siyahıla ifraz olunmasa patolozi bir hadisə olub jaxşə olmajan bir əlamətdir. Aseto sirkə turşusu diavestin aqyr nev'lərində, aqyr qazdırmaqla halarda, mədə və vəqfırşalar qars nomasında, sqarlatinin, cicəgin və difti-riyanın aqyr nev'lərində müşahadə olunur.

Aseto-sirkə turşusunu sidikdə kəşf etmək ycyn jeni ifraz etmiş sidigi tədqiq etmək lazımdır.

Oerhardt sənaması. 5 sm³ sidigin ystynə bir neçə damçə liq ferri sesquichlorati ilavə edirlər. Sidikdə aseto-sirkə tuşusu mevcud olduğu təqdirdə şərab qırmızı rəngdə boja hasil olur.

P. β-oqsıjaq turşusunun tə'jini. β-oqsıjaq turşusunu sidikdə aseton və aseto sirkə ilə bir jerdə olaraq, diavestin aqyr nev'lərində təsadüf edir. Bu turşusunu sidikdə əmələ galməsi diabet qoması dejilən aqyr bir halın me-

dəna gəlməsi təhlykəsinin əlamətlərindəndir. β-oqsıjaq turşusunun tə'jin edilməsi, bu turşunun poljarizasiya səthini sola doğru cevirmək qəbliyətində olduq əsas yəzərində əsaslanır. Sidigi qavaqça zylal maddəsindən təmizləjir, sonra qəçqərgətirən təmamilə qajıv oluncaja qədər qəçqərgətirərlər, daha sonra (sola doğru ceviren maddələrin cəkməsi ycyn) bunun ystynə qurşun-asetat və ammonium ilavə edirlər. Filtrat β-oqsıjaq turşusu mevcud olduğu təqdirdə poljarizasiya səthini sola doğru cevirir.

G. Ehrlich diazoreaqsiyası. Bu reaqsija aqyr xəstəliklərdən (pnemoniya, sqarlatin, difteriya və qazlı jel xəstəliklərindən) sidikdə mysvət nəticə hasil edir; qarın tifində, səpməli tifdə və tuberkulozun axılgıncı devrlərində bu reaqsija həmişə mysvət nəticə verir. Bu sənətənə təcəribe etmək ycyn qavaqçadan 2 diazoreaqтив həzər olmalıdır:

Diazoreaqтив № 1 ($\frac{1}{2}\%$ li *Natr. nitrosi* məhlulu).

Diazoreaqтив № 2 (*Acid. sulfanilic.* 5,0, *acid. muriat. pur.* 50,0 *Aq. destillat* 1000,0).

Diazoreaqsiya vələ edilir. Bir nəmrəli diazoreaqтив iki nəmrəli diazoreaqтив ilə 1 : 50 nisbətdə qarışdırılır. Bundan sonra mixvərin $\frac{1}{8}$ həcmi miqdarda sidik və bu miqdarda da reaqtivlər qarışdırılır; bunların yəzərində şiddətli qələvi reaqsija olana kibi amonjaq ilavə edilir. Bundan sonra mixvər calqalanır. Mysvət nəticədə maje və kəpyik qırmızı rəngə bojanır.

4. Sidigin mikroskopik myajənəsi

Sidigin kimjəvi tədqiqatı və sidik ifraz edən jollar xəstəliklərinin diaqnozunda eejyk bir rol oynamadıq. Barabar sidig cekyntysynyn mikroskopijası da eejyk bir əhəmijətə malikdir.

İnsanın təzə ifraz edilmiş normal sidigi adətə duru və şəffaf olur, fəqət bir qədər durduqdan sonra içərisində zərif buluta bənzər bir şej—*nivecula*—əmələ gəlir. Bə'zi xəstəliklərdə ja əvvəlçədən bulanıq sidik ifraz olunur və ja da təmiz ifraz olunmuş sidikdə bir qədər qaldırıldan sonra az coq cekynti əmələ gəlir ki, bunun mikroskopik tədqiqi olduqca əhəmijətlidir. Sidigin cekyntysi mytəşkkil və qejri-mytəşkkil qısqımlardan ibarətdır ki, bunları mytəşq miqroskop altında tədqiq etmək lazımdır.

Sidigin miqroskopik tədqiqatına iqdam etmədən qəbaq sidik cəkyntisyndən miqroskopik preparatlar hazırlamaq vilməli.

İlin isti zamanlarında sidik ifraz olunan kibitə tədqiq etmək mümkin olmadıqda sidiji müəjjən qava toplaşdırınan sonra ystynə cynamonin qavaqçılıq alan maddələr iləvə edib qəçərmişdən qorumaşlı. Cynamonin qavaqçılıq alan maddələr də bunlardır: xloroform, timol, toz həlsəndə qafur və sajirə. Tədqiq etmək üçün ən jaxş aq qarnına ifraz edilən səhərki sidikdir. Alt tərəfi getdikcə daralan sentrifuqa mixvərinə 3-4 sm³ sidik təkmək lazımdır; ejni şəkildə olan digər bir mixvərə ja sidigin əzyndən və ja da su təkmək lazımdır ki, sentrifuqanın manivelasında myvazənət hasil olsun. Hər iki mixvəri, sentrifuqanın manivelasında tərtib edilmiş dəmir boruların icinə qojuv 5-10 dəqiqə ərzində sentrifuqada fırladırlar. Sentrifuqanın dolandırmaq əsnasında sidigin mineral və mytəşəkkil qəsəmlər mixvərin dibinə cəkür. Mixvərdəki sidigin juqarlılıq təmən qəsəmliyən boşaldıqda cəkyntisyndən ysulluça olaraq pipet vasitəsilə bir damçə gətyryub əşja şışəsinin ystynə qojuv üzərini də ərtiyçü şışə ilə ərtiyrlər. Cəkyntydən qət'iyyən vəiyk damçə gətyrməməli, vəiyk damçənin ystynə qojumuş ərtiyçü şışə, əşja şışəsinə məhkəm jarpışmaçıq damçəni yzyndə qalır ki, bu da miqroskopik mənzərəni pozmuş olur.

a) *Sidigin mytəşəkkil cəkyntyləri.* 1. *Epiteli hycejrləri.* Sidikdə vəjək, vəjək ləğəni, sidik aqarə, sidik torvası və uretranın epiteli hycejrlərinə təsaduf edilir, buna gərə də bunları bir-birindən secib təşxis verməgin vəiyk əhəmijjəti vardır. Mə'lum olduğu yzrə sidik qanalçıqlarınpn içi bir qatlı silindir epiteli hycejrləri, bytyn sidik çihażda coq qatlı justə epiteli hycejrlərilə ərtiymsyddır. Hər bir normal sidikdə çyz'i miqdarda justə epiteli hycejrləri bulmaq olur, bunlar sidigin icinə başılaçsa olaraq uretranın deşigindən, synnat dərisindən (*preputium*) və qadınlarda da uşaqlıq jolundan dyşyrlər, bunlar diaqnostik bir əhəmijjətə malik dejildirlər. Justə epiteli hycejrləri miqroskop altında vəiyk coqbuçaqlıq və nadir olaraq da girdə hycejrlər şəklində gərynyub nisbətən bir ədəd kicik nyvəli və inçə danəcikli protoplazmalıbdır (çədvəl № 7, şəkil № 1 vaq).

Sidik jollarında qatar olduğu zaman epiteli hycejrlərinin miqdardır artımsız olur. Bytyn sidik cəqaran çihażza orta və dərin qatlaraqın epiteli hycejrləri oval və coq zaman da qejri-myntəzəm qonus şəklində olurlar ki, bunun da sebzəvi bir və ja iki protoplazma cəqəntələrən varlıqdadır. Bu epiteli hycejrləri bytyn qəsəmlər ilə birlikdə birər qujrulu hycejrlər şəklində gərynyrlər. Bunların coq zaman bir ədəd nyvəleri və danaçikli protoplazmaları olur (çədvəl № 7 şəkil № 2 vaq).

Bu kibitə hycejrlər çyz'i miqdarda olub tək-tək jerleşmiş olurlarsa, o vəqt onlarından sidik aqarlarından nəşət etdiklərini gyman etmək olar. Qujrulu hycejrlərin qırməd şəklində jerleşmələri isə onlarından vəjək ləğənlərin dənəmələ gəldiklərini gestərir.

Sidik cəkyntisyndə vəjək epiteli hycejrlərinin Buluntu, olduqça vəiyk diaqnostik əhəmijjətə malikdir. Juqarlıda gestərdigimiz şəkillərdən vəjək epitelisi eżynyn kicik və coqbuçaq şəkilli və nisbətən vəiyk oval nyvə malik olmasa ilə ajrla bilər. Bunun nyvəsinin icərisində nyvəcikləri də vardur. Bunları protoplazması sarımtıl və ja dut-qun-sarş rəngdə olurlar. (Çədvəl № 7 şəkil № 3 vaq).

Bu hycejrlər tək-tək və ja coq zaman ajrla-ajrla gruppalarla və ja da silindrik, yəqənlər şəklində təsaduf olunur. Vəjək epiteli hycejrlərinə coq zaman piy deqenerasiyası halında təsaduf edilir; iclərində kicik piy damçə halında bulunduqda hycejrinin icində parlaq və qatlı kuməciklər gərynyr. Belə hycejrlərin sidik cəkyntisyndə gərynməsi vəjəklərin mytləq xarab olduğunu və ən coq illihəs halında bulunduqlarınpn gestərir. Lakin həqiqi və diaqnoz qoymaq üçün sidigin sajir cihətlərini və xəstəlinin yummı qlinik şəklini də nəzərdə tutmalıb.

2. *Qırmızı qan kyrəcikləri – eritrositlər.* Qırmızı qan kyrəcikləri sidikdə uretradan, sidik torvasından, sidik aqarlarından, vəjək və vəjək ləğənidən əmələ gələ bilir. Myxtəlif patolozi hallarda qırmızı qan kyrəciklərin miqdardır da sidikdə myxtəlif olur. Bə'zən bunlarınpn sajı coq az olur, bə'zi ittifaqlarda isə bu kyrəciklər sidikdə kylli miqdarda bulunurlar. Eritrositlər miqroskop altında xejli myntəzəm bir levha şəklində gərynyub aşıq-sarş rəngdə və nyvəsiz olurlar. (Çədvəl № 7 şəkil № 4 vaq).

Bə'zən bunlarınpn qıraqlarınpn əjri-yjri və diş-diş olur; bə'zən də şışərək ortalarındakı basıqlıq itirmiş olurlar.

Coq zaman bu kyräçiklär eż voja maddälərini tırıv sol-qun halqa şeklinde gerynyrlär. (*B utschatten Trause*). Bä'zi hallarda qırmızı qan kyräçiklärinin sajından və şekillərindən onların, sidik-tənasyl sisteminin hansı qısmından emələ gəldigini tə'jin et-nək mymkyn olur. Digər ittifaqlarda isə myəjjən bir nəticəyə gəlmək ucyn sidikdə təsadyf edən sajir çisimləri də nəzərə almaq lazımdır.

3. Aq qan kyräçikləri—lejqositlər. Aq qan kyräçiklərinə çyz'i miqdarda hər bir normal sidikdə təsadyf edilir. Bunlar mikroskop altında bir və ja bir neçə nyəveli olub kicik dajrəvi və danəcikli kyrələr şeklinde gerynyrlär. Bəzən bunlar şışiv, birər şışə kibi gerynyrlär, bəzən isə piy deqenerasjası halında bulunurlar. (Çədvəl № 7 şəkil № 5 vəq). Aq qan kyräçikləri də qırmızı qan kyräçikləri kibi vəjrəklərdən, vəjək lejənlərindən, sidik aqarlarından, sidik torbasından və uretradan emələ gələ bilirlər. Aq qan kyräçiklərin nəş'et etdikləri jeri tə'jin etmək ucyn onların miqdar və şekillərini, sidik cekyntysyn zahiri gerynyşyny və sidikdə təsadyf edən sajir çisimləri nəzərdə tutmaň. Qadınlarda sidikdə təsadyf edən irinin haradan emələ gəldigini tə'jin etmək istədikdə bir qə'lər ehtiyatlı olmalıdır, cynky uşaqlıq jolunun irinli iltihabında ifratlılıq barabar sidigə killy miqdarda aq kyräçiklər asanlıqla qarşışa bilərlər. Bəzən aq qan kyräçiklərini epiteli hycejrlərindən ajxımaq coq cətin olur; bu kibi hallarda Lyqol məhlulundan istfadə edirlər, bu məhlul aq qan kyräçiklərini qonur boz rəngə, epiteli hycejrlərini də asçıq-sarıx rəngə bojıb.

4. Sidik silindrəri. Silindrər — silindr şeklinde olan xüsusi bi taqım çisimlərdir. Onların sajı, şekilləri və əhəmiyyətləri qejri-sabit olub, bir coq təvəddylata oqraja bilir. Bunlar başlıca olaraq zylalı sidiklərdə bulunduqları kibi bəzən zylalsız sidiklərdə də təsadyf edirlər. Sidikdə təsadyf edən bytyn silindrik çisimləri iki vəjyk qrupa bilmək olar:

1) Qejri-mytaşəkkil silindrik çisimlər; bunlar kristallardan myrəkkəbdür və 2) mytaşəkkil morfolozi elementlərdən və ja onların deqenerativ məhsulatından emələ gələn silindrər. Qejri-mytaşəkkil silindrərin əhəmiyyəti coq çyz'ıdır. Mytaşəkkil silindrəri isə yc vəjyk qrupa ajxı-

m-q olar: Birinci qrup qırmızı, aq qan kyräçiklərdən və epitelidən emələ gəlmış silindrələrə ajryayıb. (Çədvəl № 7 şəkil № 4, 5, 6-va) Ikinçi qrup —danəcikli, mumə vənzər və piy silindrərinə ajryayıb. Ucuncu qrup da hialin və ja şışajə vənzər silindrəldir. Sidik qanalçığlarına killy miqdarda qırmızı qan kyräçikləri, aq qan kyräçikləri və ja da vəjrək epitelisi daxil olduğu zaman Birinci qrup silindrəleri emələ gəlir. Bə'zi hallarda qırmızı və aq qan kyräçikləri və vəjək epitelis əzləri silindrələr emələ gətirirlər, bəzən də bunlar hialin silindrərinin və danəcikli silindrərin yəzərinə jaýlımış olurlar. Bu kisi silindrərin sidikdə gerynməsi vəjrəklərin xəstə olduqlarınp, kəsgin iltihabına uqrادqlarınp və ja da xronik ilt habən kəsginləşdigi gestərir.

Mytəşəkkil silindrərin ikinçi qrupu juqarlıda gestərilidigi kibi danəcikli, mumə vənzər və piy silindrərinidən ibarətdır. Danəcikli silindrərin en və uzunluqların olduqça qejri sabit olub, bir coq təvəddylata uqrajaqlar. Bunlar vəzən kicik və bəzən də iri danəciklərdən emələ gəlib sərç və ja qonur-sarıx rəngə bojanmış olurlar. Coq zaman bu silindrərin sınpaq-parcalarınp və qırmızılarına da təsadyf olunur. (Çədvəl № 8 şəkil № 1 vəq). Bunların, qan və epiteli silindrər daqıntsısından ibarət olduqlarından ehtimal etmək olar. Bu silindrərin sidikdə zahir olmalarını, vəjrəklərdə kəsgin və xronik iltihab kejfijətinin mevcud olduğunu ilə izah etmək olar. Mumə vənzər silindrələr coq zaman eż uzunluqlarıla ajryayırlar; bunlar vəzən ajxımaq parcalara da ajrılınp halda bulunurlar. Bunların rəngi sarı olub coq parlaq və myntəzəm — mytaçanis bir şəkildə gerynən kibi olurlar. Hərdən bir bunların yəzərində qırmızı, aq qan kyräçikləri və ja epiteli hycejrləri və piy damçaların jaýlıb bir təvəqə təşkil edirlər. (Çədvəl № 8 şəkil № 2 vəq). Bunların si likdə zahirə səqması, vəjrəklərdə kəsgin və xronik iltihab kejfijətinin aqır nev'lərinin mevcud olduğunu gestərir.

Piy silindrəleri birər silindrik təşəkkyllər şəklinde təsadyf edə bilir, və ja da piy damçaların və piy turşularının kristalların danəcikli və epiteli silindrərinin yстыne jaýlaraq bir təvəqə emələ gətirirlər. (Çədvəl № 8 şəkil № 3 vəq) Bunların sidikdə emələ gəlməsi vəjrəklərdə, vəjrək toqumassınp piy deqenerasjasına səbəb olan kəsgin və xronik iltihab kejfijətinin mevcud olduğunu gestərir.

Hialin və ja şışejə bənzər silindrler olduqça soluq və zəif təşəkkyllərdən myrəkkəbdür. Təqrivəsi az olan adamlar miqroskop altında bunları coq cətinliklə tapa bilirlər. (Çədvəl № 8 şəkil № 4 vəq). Hialin silindrleri ezy-ezlyklərində bir o qədər əhəmijətli dejildirlər, bunları on yzərinde epitetli və qan kyrəçikləri jaşılmış olurlarsa, jaňıbəz o zaman əhəmijət kəsb edirlər. Silindrleri, miqroskop altında tamamilə başqa başqa olan sajir təşəkkyllərlə qarşıdır məməmaqycyn, juqarında zikr olunan quruluş və şəkilərini jaxş eýrənmək lazımdır. Miqroskop altında hialin silindrərini başqa təşəkkyllərdən (dəsmal saplarından, jundan, tykdən) ajyrməq üçün by silindrlerin quruluşunuñ və şəkillərini jaxşça eýrənmək lazımdır, joqsa burada janlımaq vəjyk bir diaqnostik səhvlerin mejdana gəlməsinə səbəb olar.

Juqarında gəstərilən həqiqi silindrlerdən başqa sidigin cekintisində jalancı silindrler dejilən sajir çisimciklər də təsaduf edir. Bu jalancı silindrler yzvi və qejri-yzvi mahiyyətdə olub vəjrək xəstəliklərlə qətiyyən əlaqədar dejildirlər. Urat silindrleri, səlik silindrleri, Baqteri silindrleri və sajir bu kibləri bunlardandır.

Sidigin cekintisində bir də spermatozoidlər, myxtəlif şışlerin myrəkkəb hissələri, sidik miqroelər, kif və qəçqərma gəvələkləri, Qox Basilləri, smeqma Baqterijaları, myxtəlif hejvan parazitləri və nihajət honoqoqqular təsaduf edir ki, bunlar (honoqoqqular) bytyń sidik cihazında spesifik bir iltihab kefijəti əmələ gətirirlər.

b) Sidigin qejri-mytaşəkkil cekintyləri. Sidik cekintisindən qejri-yzvi elementlərini miqroskopik cihətdən başqa bir də miqrokimjəvi cihətdən tədqiq edirlər. Başqa tə'birə, onun miqrokimjəvi ynsyrərinin myxtəlif reaqтивlərə olan nisbətərini tə'jin edirlər. Miqrokimjəvi reaqsjalarə vəsit bir reaqsjalar olub, əsas e'tibarilə bundan ibarətdir: ertyü şışənin kənarlarından preparatın ystynə lazımi kimjəvi reaqтивlərdən yüssülüçə olaraq bir damçə təkyub bundan əmələ gələn dəjişiklikləri müşahədə edirlər.

Qejri-mytaşəkkil cekintyni tədqiq etdikdə, sidigin reaqsjalarına mytləq bilməli, cunku bir coq myxtəlif qristalların cəkməsi bundan asılıbdır. Turş reaqsjalar sidikdə və r nev, qələvi sidikdə də digər bir nev qristallar əmələ gəlir.

I) **Turş reaqsjalar sidigin cekintyləri.** Uratlar (natrium-urat, qaliun - urat). Uratlar amorf (qejri-mytaşəkkil),

boz-qərgiñzbə rəngdə bir kytłe olub, coq turş reaqsjalar və məşbu sidikdə əmələ gelir. Onun bu rəngdə olması sidik pigmenti olan uroeritrin-dən asılıbdır. Sidiqi qəzdərdən uratlar ərijiirlər, sojutduqda isə jenidən məh ulə kecirlər. Sidigin ystynə məşbu sirkə turşusu ilavə edilirsə bir az kecmədən orada sidik turşusu əmələ gəlir. Miqroskop altında bunlar pigmentləşmiş birər danəciklər şəklində gerynyrlər; sidikdə silindr olursa bunlar və'zən bu silindrərə də jayrısha bilir və ja tək ezləri bir jere toplanaraq silindrə bənzər şəkillər əmələ gətirirlər (Çədvəl № 8 şəkil № 5 vəq). Bunları diaqnostik əhəmijətləri coq da vəjyk dejildir. Bu qristallar, coq vaqt qəzdərməda, yrək qsurunda (*vitium cordis*'də), turş sidik diatezində və saqlam insanlıarda da aqyr fiziki zəhmətdən və coq tərləmədən sonra əmələ gəlir.

Sidik turşusu. Sidik turşusunun qristalların boz qərgiñzbə rəngdə myxtəlif şəkillərdə, məsələn, bilev, bocqa, torraq-saat, dərz və zimnastik daşlar şəklində olurlar; bu qristallar qələvilər icərisində asanlıqla ərijbuz duz turşusun ilavə edilməsindən jenə də əmələ gəlirlər. (Çədvəl № 8 şəkil № 5 vəq). Bu qristallar da, uratlar kibisi, onlar üçün xaraqter olan Mureqsid reaqsjianı əmələ gətirirlər. Sidik turşusunun killy miqdarda ifraz edilməsi turş-sidik diatezində, qəzdərmalı xəstəliklərdə və sidik cihazında daş əmələ geldigi ittifaqlarda müşahədə olunur.

Qalsium-oqsalat (oqsalatlar). Qalsium oqsalat qristalları həm turş və həm də qələvi sidikdə təsaduf edir. Bu qristallar rəngsiz və coq zaman ıxıqə qıran (inkisari-zija qabiliyyətində olan) coq kicik kvadrat otaedrlər şəklində olurlar (convert şəklində) (Çədvəl № 8 şəkil № 6 vəq). Lakin və'zən bu qristallar bir başqa şəkildə də olurlar, qısa və ja uzun prizmalara oqşajıvə uçlarından da piramidçiklər bulunur: Belə şəh illəri miqroskop altında zahiri şəkillərindən tanlaşmaq coq cətin olur. Qalsium-oqsalat qristallarının xaraqteri çiħəti budur ki, onlar duz turşusunda asanlıqla əridikləri halda sirkə (asetat) turşusunda qətiyyən əriməjirilər. Qalsium-oqsalat qristalların saqlam adamların sidigində oqsalat turşusu ilə zəngin qıbdalar (alma, partaxal, yzym, quzu qulaqı, oqsalat, tomat, sparza, gəj İovja və sajirə) işləniləndigi zaman təsaduf olunur. Patolozi hallarda isə bunlar sidikdə diabet xəstəligində, xronik nefritdə, padaqra və turş-oqsalat diatezində təsaduf edir.

Qalsum-su fat—(gips). Qalsium-sulfat turş reaqsiyalı sidikdə təsaduf edir, mikroskop altında nazik, uzun və rəngsiz iğnələr və ja da rozet şəklində gərynyrlər. (Çədvəl № 9 şəkil № 1 vəq). Qalsium-sulfat qristallar sırkə turşusu və amonjaqda əriməjirlər. Diaqnost qa ucyn bülərləri əhəmiyyəti olub olmadıq səlli dejildir. Bu qristallar kiykirt vannaları qəbul etdikdən sonra da sidikdə əmələ gələ bilərlər.

2) *Qələvi reaqsiyalı sidigin cəkyntyləri. Fosfatlar*, (qalsium-yc fosfat və məqnezium yc fosfat duzları). Fosfatlar qələvi reaqsiyalı sidikdə aq və ja aqşımtlı boz rəngdə kicik, amorf və və'zən də kicik yığınlar halında toplanmış danəciklər şəklində təsaduf edir. (Çədvəl № 9 şəkil № 2 vəq). Sidigi qəzdərdəqda urat duzları əridikləri halda fosfatlar cəkyntisy artır. Qələvilərin ilavə edilməsindən fosfat ar, uratların əksinə olaraq əriməjirlər, sırkə turşusunda isə asanlıqla ərijirlər. Oşşa rezimi, və'zən vəqfırşaqlarıñ dızgyn işləməməsi və mə'dədə turşuluqunun həddindən artıq olmasın fosfaturijanın əmələ gəlməsinə səbəb ola bilir.

Qalsium-qarbonat (qarbonatlar). Qalsium qarbonatlar sidikdə coq zaman rəngsiz amorf danəciklər və ja kyrəciklər şəklində təsaduf edirlər; bunlar myxtəlif vəyiklikdə olub bir-birilə ikişər-iKİşər zimnastik daşları kibitmiş halda və ja da yığınlar əmələ gətirmiş halda bulunurlar. (Çədvəl № 9 şəkil № 3 vəq). Sirkə turşusunuñ ilavə edilməsində bunlar asanlıqla ərijis qəvərçəqlərlə qaz əmələ gətirirlər. Bunlara sidikdə qeyri-təbii əhənk mybadəlesi olduq zəman təsaduf edirlər.

Turş-sidik amonjaq. Turş-sidik amonjaq sidikdə qonur rəngə vojanmış və coq zaman tikanlı kyrələr şəklində təsaduf edir (bat-batın tikanlı mejvələri şəklində). (Çədvəl № 9 şəkil № 4 vəq). Bunlar duz və sırkə turşularında ərijis bir azdan sonra sidik turşusu qristallar əmələ gətirirlər. Sidik çevhəri daşıyıb pəzulduq zəman (coq zaman vəqterijaların təsirindən) bunları sidikdə tapmaq olur.

Trippelfosfat qristallar. Bu qristallar yc, dərt və altıbuçaqlı rəngsiz prizmalar şəklində olub janları hamarlanmış olurlar, bunlara təsut qaraqəs dejilir (çədvəl № 9 şəkil № 5 vəq).

Tripelfosfat qristallar sırkə turşusunda asanlıqla ərijir-lər. Sidik, sidik torbasında və ja ondan xəriçdə qələvtinqəçərməjə dutulduq zəman bu qristallara təsaduf edilir.

Nejtral qalsium fosfat qristallar. Rıjv-ajv və jaxud qruplarla xotma, dəstə, jelpik təşkil edərək, pazvarı, sıvı prizmalar formasında myşahədə edilir: bunu və'zən amorf aq toz halında dəxi gərmək mymkyndır. (Çədvəl № 9 şəkil № 6 vəq). Qəzdərdəqda ərimir, sırkə turşusunda isə ərijir.

VII FƏSİL

NƏÇİS.

1. Yumumi mə'lumat.

Həzm nəticəsində orqanizmə daxil olmuş qədaların və həzm şirələrinin artıqlarından əmələ gələn və *anus* vətəsilə xariç olunan kytllərə nəcis dejilir. Nəcisin tədqiqi həzm çihaşz va ifrazatlarla baqışsaqa daxil olan vəzilərin (qara çıjər, pancreas) xəstəliklərini dyzgyn təşxis etmək işində xysusi bir əhəmijjət kəsb edir. Nəcisin tərkibi olduq-ça müxtəlif olub fiziolozi şəraji tədqiitdə orqanizmə daxil edilən qədaların xaraqterindən və mə'də və baqışsacların həzm fəaliyyətindən asayıbdır.

Nəcisi tədqiq etmək ycyn yc əsas ysul vardır ki, o da bunlardır: maqroskopik, mikroskopik və kimjəvi ysul.

2. Nəcisin maqroskopik tədqiqi.

Nəcis adı hallarda myəjjən bir qolbas şəklində azca bərk qonsistensiyada olub, rəngi qəhvəyi və ja da qonur olur; nəcisin bu rəngdə olmasın onun icində ədyn boja maddəsi—sterqobilinin mevçud olmasındandur.

Nəcisi myajəna etdikdə 1) miqdara, 2) şəklinə və bərkliginə, 3) rənginə, 4) ijinə, 5) icindəki javanç çisimlər və parazitlər, 6) qədə qalqılarla yənən mevçud olmasına, 7) səlik, irin-cirk, qan, kristallik maddələr və sajirənin mevçud olmasına diqqət verməli. Nəcis ən jaxşırı 2—3 gyn ərzində verilən Schmidt və ja Strasbyrger nümunə dietasından sonra tədqiq edilməlidir.

a) Nəcisin miqdara. Adı hallarda nəcisin gündəlik miqdardı jeilən qədalanın cinsindən, miqdardan, baqışsaqlardan nə kibit sır'ətlə kecməsindən və həzm çihaşzında olan patolozi hallardan asayıbdır. Saqlam bir insan hər dəfədə 100—200 qram vəznində nəcis ifraz edir; yumumijjətlə həjavı qədadan nəcis az, nəvəti qədadan isə coq əmələ gelir. Fiziolozi hallarda nəcisin gündəlik miqdardı alınan

qədalanın $\frac{1}{1}—\frac{1}{8}$ -nə mysavi gelir. Bə'zi xəstəliklərdə, jeilən qədalanın çinsilə əlaqədar olmajaraq nəcisin miqdardı coq olur: bu hal xysusile Şpru xəstəligində və yumumijjətə aqyr enterit xəstəligində myşahadə edilir.

b) Nəcisin şəkli və bərkligi (qonsistensiyası). Adı hallarda, juqarlıda gəstərdigimiz kibit, nəcis kytlləri qolbas şəklində və ja qatı bir horra kibit şəkilsiz kytłə halında olur. Patolozi hallarda isə nəcis kytlləri lenta və ja nazik silindr şəklində ola bilir. (Bu baqışsaqların aşaqı qısmında spazm olduqunu və jaxud anusun daraldıqılıp gəstərir). Bə'zən adı hallarda qarın pressinin gərginligi zəiflədiyidə, jaxud açılıqda və sajirədə nəcis kytlləri ejni şəkli ala bilirlər. Baqışsaqlarda spazma olduq zaman, nəcisin joqun baqışsaqları hastralalar sahələrində uzun mydətdə qaldıqə yəcyn kicik və bərk parcalar halında Başqa tə'birlə „joqun qəqə“ və jaxud qələm şəklində xariçə cıqarıylar. Şəkilsiz və bərk nəcis yumumijjətə qəbzədə (obstipation) myşahadə edilir. İshal zamanı duru və sulu nəcisin ifraq edilməsi myşahadə edilir. Coq miqdarda sulu nəcis inçə baqışsaqların kəsgin qatara dutulduqlarında (*enteritis, cholera, typhus abdominalis*-də) gərylyr. Əksinə olaraq az miqdarda, selikli və selikli qanlı nəcis joqun baqışsaqların qatarında myşahadə edilir.

c) Nəcisin rəngi. Nəcisin rəngi adı fiziolozi şərajitdə bərkligilə, jeilmış qədalanın tərkibilə və həmcinin orqanizmə daxil edilmiş dava maddələrlə səqə surətdə əlaqədərdür. Orqanizmdə həddindən artıq əd əmələ gelirsə nəcisin rəngi də tynd qəhvəyi olur, əd jollarla dutulanda isə nəcisin rəngi qacış "axolik və ja gil nəcis" dejilən bir çyr nəcis əmələ gelir. Baqışsaqlarda həzm olunmamış piy maddələri coq olursa nəcis jenə də bu rəngdə olur. Bə'zən peritonitdə, baqışsaqlarda tbc. xəstəligində və xlorozda da nəcis hamar rəngdə olur. Qarın jatalaqlında nəcis kytlləri noxud suju kibit bir qonsistensiya və rəng ala bilir, xolerada isə nəcis dyju həlimi halına dyşyr. Nəcisdə killy miqdarda dəişilməmiş qanın mevçud olmasın ona xysus və rəng verir. Baqışsaqların juqarlı qısmında qan aqmaları hysula gəldikdə və bu qan baqışsaqlarda uzun mydət qaldıqda qanın hemoglobinini daqıqlıvə xarab olur və buna görə də nəcis kytlləri xejli tynd bir qatran rənginə bənzər rəng kəsb edirlər. Nəcisin rənginə, daxil olunan dərmanlar da tə'sir edirlər: 1) qara rəng—dəmir, bismut,

manqanez-dən 2) sarı rəng—santonin, ravend, sənajə məkidən 3) qızıl rəng—qalomeldən alınır.

d) **Nəçisin iji.** Adı halda nəçisin iji onun içində indol, squalol və nişoxygen sulfürin mevcud olmasına əlaqədardur və iji adətən coq da sərt dejildir. Baqışsaqlarda qədə coq qəç-qərdəqəv və cyrydygy zamanda və jaxud baqışsaqın ezyndə myxtəlif patolozi proseslər getdikdə bu iji daha da arta bilir. Baqışsaqlar tez boşaldıqdır (*cholera, enteritis-də*) cürymə azaldıqəv ucun nəçisin də iji azala bilir və bu iji bə'zən tamamilə jöq ola bilər. Nəçisin iji baqışsaq ximizminin dəjişməsi, həm də qədədanın nev'ilə əlaqədar olaraq, turş bir xassə ala bilir.

e) **Nəçisdə javanç çisimlər və parazitlərin bulunması.** Nəçisdə javanç çisimlərdən əd daşlarının tərəvəzəsi fərqli bir diaqnostik əhəmiyyətə malındır. Əd sançalarından sonra bu kibit daşlar coq zaman nəçisdə tapmaq olur. Arnid jedikdən sonra nəçis iə gəryən „jalancı əd daşları“ dejilən daşlar, qələvi—topraq duzları ə ərtiyim və qədə artıqdan əmələ gəlmış baqışsaq daşlarının və nihayət salolun, bismut və maqnezium sulfatının işlədilməsindən hysula gələn nəçis dəşərənin da unutmamalı. Baqışsaqlarda myxtəlif şişlər bulunduqda bə'zən bunlardan qormuş kicik-kicik parclar da nəçisdə gəryən bilir. Nəçisdə hejvan parazitlərinin, xüsusiətə baqışsaq qurtlarının bulunması xüsusi bir əhəmiyyət qazanır.

f) **Nəçisdə qədə qalçılarının bulunması.** Nəçisdə qədə qalçılar xüsusiətə seilyloz maddəsi asanlıqla təpəla bilir. Mə'də və baqışsaqlarda həzm lajiqinçə olmadıqda, mə'də və baqışsaq hərəkət funksiyası coq işiksədikdə nəçisdə birədiri və əzələ toqumlarının qızılıqlar gəryən bilir; axılıjadə (*pancreasın segresiyanın zəifləndikdə*) isə riş parcları buluna bilir. Nəçisdə „şlaq“ dejilən və qədələ təsadüfi olaraq qarışan (mejvə çə irədəkləri, jumurta qavəq və bəzəq pulu və sajirə) bə'zı şəhəri də qejd etməg lazımlı gəlir, bunları diaqnost k əhəmiyyəti joqdur.

g) **Nəçisdə səlik, irin və qanın bulunması.** Normada səlik coq az miqdarda, əzəy də bərk qonsistensiyaya malik nəçisdə bulunur. Səlik nəçisdə kicik parcasıqlar halında ishallarda gərylyr: qolit xəstəligində isə səlikin miqdardı xəjli artdıqəv olur. Dyz baqışsaqda kəşgin qatar olduqda ifrazat tamamilə səlikdən ibarət olur, buna qan da qarışmır olursa, o zaman bu dizenteriya xəstəligin mevcudluğunu göstərir.

çud olduğunu dəxi göstərə bilir. Nəçisə irin dəxi qarışa bilir. Normada nəçisədə irin olmaz. Joqun baqışsaqlarda jara prosesi getdikdə nəçisə çyz'i bir miqdarda irin qarışmır olur. Nəçisə kylli miqdarda irin qarışmır olursa, bu baqışsaqlarda absesin deşilməsini göstərir. Normada nəçisədə qan bulunmur. Nəçisədə qan və basıldı, jalarda, qan-serdə, dəzenterijada və bir də mə'də də baqışsaqlardan qan aqdbəqda müşahidə edilir. Qanın haradan aqmasının rəsədindən bilmək olur. Qan baqışsaqların juların qəsməndən aqdbəqda, qədə ilə səqqa qarışır və tamamilə qara qatran rəngini alır. Baqışsaqların aşaqı qəsməndən aqan qan isə rəngini az dəjişir və ja tamamilə əz rəngində qalır.

3 Nəçisin mikroskopik myajənəsi.

Nəçisin mikroskopik tədqiqi ucun nəçisdən təzə preparat aqazırlamaq kəfdir. Nəçisədə məqroorganizmlər aranıldıqda nəçisədən quru və vojanımış preparatlar hazırlamaq lazımdır. Bütün burada jaılınbı qliniq və xəstəxana şərajiti də xüsusi bir əhəmiyyətə olan təzə nəçis preparatlarının hazırlanması və tədqiq edilməsindən vəhş edəcəkiz.

a) **Nəçisdən jeni preparatın hazırlanma texniqası və myajənəsi.** Nəçisdən təzə prep ratiar hazırlamaq ucun onda bir damçə getryub əşya şüşəsi ystynə qojurlar, sonra bunun ystynı ə tyç şüşə ilə ərtiyəz mikroskopla baqışlar. Nəçisə vərk olunuq i tifaqlarda bir parcasının jemək duzu-nun fiziolozi mahlulunla və ja bir damçə destilat suda əşya şüşəsi y tyndə əzib syrtırılar, sonra, bunun ystynı ə tyç şüşə ilə ərtiyəz, qavaqça az vəjyd n, sonra da coq vəjydən evjeqtiv ilə mikroskopda baqışlar. Nəçisdən yz preparat hazırlamaq olar:

Birincisini juq tərəda göstərildigi kibit, vojanmamış halda myajənə edirlər, ikinci preparat Lyqol məhlulu ilə hazırlanır (ərtiyəz şüşənin altına bir damçə Lyqol məhlulu buraqıbyrlar). Nişasta danəcikləri burada avb rəngdə vojanımış olurlar; üçüncü preparat sudan III-yn 1%-li spirit məhlulu ilə vojanır. Pj damçaları burada nariçi qıymızı rəngə vojanırlar.

b) **Qırda qalçılar.** Əzəl liflərinin artıqəv mikroskopda sarı rəngdə jəqənlər və ja dyzbuçaqlı parcasıqlar halı da gərynyr. Bunlara coq vəjyd n objeqtivə

вақытъда енине çizgileri olduguşlar şərhi. (Çədvəl № 10, şəkil № 2 a, vəq).

Nəçisdə kylli miqdarda əzələ lifləri vaqyrasqların peristaltiqası qızılıtləndikdə, qıdada coq et bulunduğda və bir də nazik vaqyrasqların qatar xəstəligində şərhi.

Nəbat hycərələri. Nəbat hycərələri mikroskopda mühətəlif şəkildə: levhəvari elementlər, helezun və sajirə şəklində şərhi. (Çədvəl № 10, şəkil № 2 i vəq).

Nəbati sellyozun miqdardı qıdadanın xassəsindən və vaqyrasqların peristaltik hərəkətlərindən asılı ola bilir. Belə bir sellyozun bulunması diaqnostik nəticələr üçün bir əsas təşkil edə bilməz.

Birləşdirici toquma. Normada birləşdirici toquma nəçisidə az bir miqdarda bulunur. Kylli miqdarda hejvani qıdalar jedikdə birləşdirici toqumalanın nəçisidə miqdardı arta bilər. Bu toquma əsas e'tibarilə lifi lentalar və ja hyzəmələr və ziyanı qıran tellərdən ibarətdir. (Çədvəl № 10, şəkil № 2 və vəq). Nəçisidə birləşdirici toqumalanın kylli miqdarda şərhi mədə və vaqyrasqlarda həzmin pozulması şərhi.

Nişasta danəcikləri. Nişasta danəcikləri coq zaman nəbatat hycərələrinin icində bulunur, bunların preparata Lygol məhlulu iləvə etdiyidə coq asanlıqla (avb rənglərindən) tətbiq olur. Nazik vaqyrasqlar xəstəligində və həddən artıq nişastalı jemək jedikdə nişasta danəciklərinin miqdardı nəçisidə kylli miqdarda arta bilər.

Pij. Pij nəçisidə pij damçaları formasında və ijnə və ja ijnə topları şəklində şərhi (pij turşuları və sabun kristalları) (Çədvəl № 10, şəkil № 2 vəq). Normada pij nəcis icərisində coq az miqdarda olmalıdır. Coq miqdarda pij damçaları, sabunları və pij turşularının kristalları coq jaqlı qıdalar jedikdə təsadüf edir. Ədyn vaqyrasqlara təkyləməsinə mymanəet tərəndikdə panreas xəstəliklərində həm də vaqyrasqlarda sorulma qəbulijəti zəiflədikdə nəçisidə kylli miqdarda pij ola bilir.

c) Vaqyrasqların morfoloji elementləri. Vaqyrasqların morfoloji elementlərindən ən əvvəl bunu şərhmək lazımdır.

Epiteli hycərələri. Sağlam nəçis ifrazatında mikroskop altında vaqyrasqlardan ajryılmış tək-tək silindrvari epiteli və orificium ani-dən ajryılmış justə

epiteli hycərələri şərhi. Silindrvari epiteli adətən rəngsiz olur. Lakin vəzən sarı rəngdə də boyanmış olur. (Çədvəl № 10, şəkil № 2 c vəq). Nəçisidə kylli miqdarda silindrvari epitelinin və səlikin bulunması vaqyrasqlarda qatar olduğunu şərhədir. Justə epiteli dyz vaqyrasqları xəstəliklərində şərhi. (proctitis, cancer recti).

Aq qan kyrəcikləri. Normal nəçisidə də coq çyz'i miqdarda aq qan kyrəcikləri təsadüf edir: vaqyrasqlar qatar halında bulunduğda da bu kyrəciklərin miqdardı artmaya bilir. Nəçisidə adətə piy degenerasiyasına dutulmuş aq qan kyrəcikləri təsadüf edir. (Çədvəl № 10, şəkil № 2 d vəq.) Vaqyrasqların aşaqı qısmında jara prosesləri olduqda, aq qan kyrəciklərin miqdardı xəli artmış olur. Xalis irinli nəçis vaqyrasq boşluquna cibin jıtyıldızqda və qanlı işhalda şərhi.

Qanın qırmızı kyrəcikləri. Normada bunlar nəçisidə olmamalıdırlar. Nəçisidə qanın qırmızı kyrəciklərini coq cətin tapmaq olur, cunki onlar vaqyrasq məhtəvijiyatı icərisində coq təz daqıqları Jaleńcz vaqyrasqların aşaqı qısqımlarından qan aqda, məsələn: babasıl qan aqmalarında və dizenterijada eritrositləri mikroskopda asanlıqla tapmaq olur. Başqa ittifaqlarda nəçisidə qanın tapmaq ucun kimjəvi tədqiqat aparmaq lazımlıdır.

d) Hejvani parazitlər. Vaqyrasqlarda nəbati və hejvani parazitlər coqlu bulunur. Nəbati parazitlərin bir qısmı vaqyrasqlarda daimi olaraq bulunur və həzm şirələri vətəsilə baqlanmış həzm proseslərini davam etdir. Baqyrasqlarda bulunan hejvani parazitlər ja *Protozoa* və ja *Metazo* (*Helmintha*) qısmına ajiddırlar.

1) Protozoa. Nəçisidə protozoaları tapmaq ucun vüqud hərəkat dərəcəsində olan təzə nəçisi tədqiq etməli; əks halda əski və sojumuş nəçisidə protozoalar əz hərəkətlərini itirdikləri üçün mikroskopda tapmaq coq cətin olur. Nəçis ifraz edilən kibit tədqiq etmək mümkün olmasa, o zaman nəçisi ja termostatda 37 dərəcədə və ja və qabda isti sujun icində saqlamalı. *Protozoa* sənəfəna *Rhizopoda*, *Flagellata* və *Ciliata* (*Infuzorija*) ajiddırlar.

Rhizopoda. Buraja daxil olanlar bunlardır:

Monadina. Bunlar armad şəklindədir, jaxşır inkişaf etmiş kiprik syrətlə dal və qavaqa hərəkət edir. (Çədvəl № 11 şəkil № 1a, a' vəq).

Əlmiş monadlar myxtəlif vəjyklykdə olan girdə çisimlərdən ibarətdir. Monadlara, əvəqərsaqlarında kəsgin və xronik qatarlı olan xəstələrdə təsadüf olunur.

İnsanın nəcisinə iki çyr ameoba təsadüf edir: *entamoeba coli* və *entamoeba histolytica*.

Entamoeba coli zərərsiz olub və coq saqlam adamlarda təsadüf edir. Bunların vəjyklykları orta hesabla 10—20 mikron miqdarındadır. Protoplazmaları xejli dənəçikli olub əvəqəlsuzdur, protoplazmalarının icində nyvəcigilə əvəqəbar bir nyvə, əvəqəterijalar və sajır şejlər bulunur. Bunların daxılındə eritrositlər olmayırlar və hərəkətləri javaş və sustdur. (Çədvəl № 11 şəkil № 1 c, c', c'' əvəq).

Entamoeba histolytica. *Entamoeba histolytica entamoeba coli*-dən iri our. Bu ameoba 25—35 mikron vəjyklykdədir. Bunların protoplazmaları asan sevilən şəffaf eqtoplazma və danəçikli endoplazmadan myrakkəkdir. Enoplazmanın icində cətin sevilən bir dərə nyvə, bir neçə əytiyyəz qan kyriçikləri və 2—3 dənə də təqəlliyə əvəqolunu bulunur. (Çədvəl № 11 şəkil № 1 v, v' v'' əvəq).

Bunun hərəkətləri *entamoeba coli*-nin hərəkətlərindən daha sıyrətlidir. *Entamoeba histolytica* dizenteriya xəstəliginə əris olur; sonralar isə qara çıxardə akses əmələ getirə bilər. Nəcisdə ameobalar tezliklə tapmaq üçün 1 parca nəcisi bir damçə 2%-li eozin məhlulu ilə qarışdırmaq tevsiyə edirlər. mikroskopda az vəjydən objeqtiv ilə əvəqdə ameobalar cehraji bir fonda aq ləkələr kibitərək gərynrələr. Bundan sonra coq vəjydən objeqtiv ilə əvəqərlər. Ameobalar əldiydən sonra bunlar eozin ilə bojanırlar. Xəstəlik prosesləri səndykde *entamoeba histolytica* hərəkətlərini itirib latent (gəzli) həyat halına başqa tə'bırət sistəmələrə tə'qib olur. *Entamoeba histolytica* sistəmə diametrləri 8—5 mikron vəjyklykdə olan girdə çisimlər kibidir; bunların nazik və iki qat qışaları olub, icində tynd rəngli bir və ja bir neçə nyvələri bulunur. Protoplazmaları danəçiksiz olub coq parlaqdır. Əvəqərsaqlarla parazitin bulunduqunu tə'qib etmək üçün nəcisdə sistəmə tapmaq olduqça əhəmiyyətlidir. İslətmə (ishal gətirən) dərmanlar tə'qib etməklə, sistəmlərin nəcisdə xariç olunması işlənir. Nəcis ifraz olunduqdan bir neçə saat sonra da sistəri aqtarmaq olar. Sistəmləri tez tapmaq üçün iki qonsertrasıja ysulu tevsiyə edilir: B. V. Vosqresenski metodu, Ojropper və Rovv metodu.

B. V. Vosqresenski metodu. Bu metoda gərə 2 qram nəcisi 8 sm³ 10% li şəkər məhlulu icində əzib qarışdırılır. Həsil olan məhlulu tənzif və ja ipək ələkdən kecirilir. Əmələ gələn filtrat sentrifüqləşdirilir. Sentrifüqdan sonra alınan filtrat mysavi miqdarda 2 mixvərə təkylir və hər mixvərə 40 sm³ qədər Aq. destillat ilavə edilir. Sonra jenə də sentrifüqajə qojulub, fırladırlar. Hasıl olan cəkyntyn yystyndən suju atıb hər iki mixvərədə myvazənət əmələ nəlinçə ə qədər Aq. destillat təkvb jenə də sentrifüqada fırladırlar. Bunların yystyndən suju bir daha atdıqdan sonra cəkyntydən bir damçə gətyrub bir damçə Vejqərt məhlulu ilə qarışdırıb, mikroskopda myajənə edilir (Vejqərt məhlulu bir qr iod, 2 qr. qalium iodid və 100 qr dest sudan ibarətdir).

Ojropper və Rovv metodu. Bir qram nəcisi duzun sm³ fiziolozi məhlulu ilə qarışdırıb, sonra Schütter apparat dejilən qarışdırıb, aparatın qapalı əvəqəsə icində bunu 1/2 saat ərzində calqalalırlar. Hasıl olan məxlutu elcyil qıfa təkvb, ystynə həcmində gərə 20—30% eter ilavə edirlər. Bu majei 1/2 dəqiqə ərzində calqalalıb, durulmaqə qojurlar. Bu əməlijatdan sonra nəcisin parçaları majein yzərinə cəvqər, sistləri isə qavən dəvisinə cəkyrlər. Məxlutun maje qəsəbətə atdıqdan sonra cəkyntysyndən bir damçəsənət miqroskopla myajənə edirlər.

Flagellata (damçə qujrūq). Bunlardan ən coq gəryləni: 1) *Circomonas intestinalis*, 2) *Trichomonas hominis*, 3) *Chylomastix mesnili* və 4) *Lamblia intestinalis* nə'ləridir.

***Circomonas intestinalis*.** Bu armud formasında olaraq ajıb gərylən nyvə və 8 ədəd myxtəlif uzunluqda kipriçikləri vardır. (Çədvəl № 11, şəkil № 1 d əvəq.) Jataq, xəlerə və uzun syrən ishallarda müşahədə edilir.


***Trichomonas hominis intestinalis*.** Bu da armud formasında olur; periferijada 3 turnas (damçə) bir də dalqalanan bir pərdəsi vardır. Nəcisdə xroniq ishallarda bulunur. (Çədvəl № 11, şəkil № 1 i əvəq) Bunlarda vəzən udmuş olduqlarla eritrositlər bulunur.

***Chylomastix mesnili*.** Bunların uzunluqları 10—15 mikrondur; hərəkətləri 4 turna ilə hysula qətilir, trikomontarda olduğu kibitərək qoşostılıb və dalqalanan pərdəsi joqdur. (Şəkil № 13) jedigi əvəqəsaq əvəqəterijaları və patogen olmayan protozoalara mənsubdur. Bunların bir coq itti-

faqlarda aməv, lambliya və başqa protozoalarla birlikdə dəxi jaşadıqları gərylmışdır. Sistalar, arməd formasında olurlar.

Lamblia intestinalis. Bəyiklüyü 10—18 mikrondur. Forması arməda vənzəjir. Coq şiddətli olan hərəkətlərini 4 turnasi ilə hysula gətirir. (Şəkil №14). Coq geniş bir surətdə Azərbayçanda jaşılmışdır (vəziyərlərində 18—70%-ə qədər səyər). Sistalar oval formada olaraq vaqyrasaların aşaqqı qəstəyində insista etmişlərdir. Jaşadıqları jer inçə vaqyrasaq (duodenum), əd kisəsi və əd jolları dər. Bunları xolesistitlərə, xolanqılırlar və inçə vaqyrasaq qatarlarınpa vais olduqları zənn edilir.

Ciliata (Infusoria). *Balantidium coli* bənlərə mənsunbdur. Bu protozoa oval formada olaraq, bütyn səthi kipriçiklərlə ərtiylydyr. Bunun protoplazmasında nüvə, iki təqəlliyli vakuol, aq və qırmazlıqdan



Şəkil 13.

Giardia intestinalis (*lamblia intestinalis*):
a — Gerynyş endən, b — gerynyş jandan (Wenyon).

kyrəcikləri, nişasta daneçikləri və udulmuş qəda parçaları bulunur. (Çədvəl № 11 şəkil 1 k vəq). Bu parazit

uzun syren ishallara həm də vaqyrasılarda aqır məhəlli dəjişikliklərə vais olur.

2) **Metazoa (Helmintha).** Nəçisi vaqyrasaq qurtlar (*Helmintha*) və onlarınpa jumurtaların tərmaq məqsədilə tədqiq etməgən praktik həkim ucun coq bəyik əhəmiyyəti vardır. Qurt dərmanlı tə'jin etmədən əvvəl həkim vaqyrasılarda əyməmijjətə qurtun mevcud olduğunu və onun neviini välli etməlidir. Vaqyrasılarda olan vaqyrasaq qurtlar şybəsiz, bütyn orqanizma zərər verir, bunlarınpa vəzisi həttə həjat ucun təhlykəli hallar belə tərədə bilir, Lakin, təəssyf ediləcək hal burasıbdır ki, bu qurtlar və onlarınpa jumurtaların nəçisdə tərmaq hər vaxt mymkün olmayıb və olursa da coq cətinliklə təpəyir, buna görə də bir ədəd preparata vaqmaqla iktifa etməjib, bir necə preparat (təxminən 10 dənəsinin) myajənə etməli. Nəçisin miqrohelmintoloji tədqiqatınpnən zəruriyyəti bir də ondan nəşət edir ki, coq zaman nəçisə parazitlərin əzləri və onlarınpa parçaları dehil, jumurtaların və syrfələri xariç olunur; bunlar coq kicik olduqları ucun jaňıbz mīqrosqopla gərmək olur. Vaqyrasaq qurtlarınnpa jumurtaların təpəv tədqiq etmək ucun preparatlar və surətlə hazırlanmalı: bir parça nəçisin, ən jaşışlı səlikli jerlərindən (5 jerdən az olmamaq şətilə), kicik parçalar getyryub, həvəngdə bir qədər *Aq. destillat* ilə bir jerdə əzib, qarışdırıb, hasil olan emulsijadan bir damçə getyryub əşja şışəsi ystynə qojurlar, bunun da ystynə ərtiyç yışə ilə ərtiyç mīqrosqopla vəqflar. Qurtların jumurtaların bulunan preparat saqlanmaq lazıbm gəlirsə, o zaman nəçisdən bir qat ərtiyç şışənin ystynə syrtib, havaya qurudurlar. Bu surətlə hazırlanıb, qurudulmuş preparat uzun myddət qala bilir. Bu çyr preparat mīqrosqopla myajənə etdiğdə ərtiyç şışənin ystynə 3—4 damçə 1%-li duz məhlulu və ja 2—3 damçə qlıserin buraqub, şisənin bu tərəfi yzy aşaqqı olaraq əşja şışəsinin ystynə qojurlar: 5—10 dəqiqədən sonra qurtların jumurtaların gərynməgə başlağıb. Vaqyrasaq qurtlarınnpa jumurtaların nəçisdə tərmaq ucun bir necə ysul vardır. Burada yc ysul gestərelim.

Telemann ysulu. Nəçisin myxtəlif jerlərindən noxud bəyiklŷyndə 5 parça alıb, bir mixbərə qojurlar. Bu mixbər barabar miqdarda xalis duz turşusu və eterdən ibarət məxlut ilə doldururlar. Nəçis ərijənə qədər mixbəri jaxşırca calqalajırlar. Sonra bu məxlutu tənzifdən syzərək sentri-

Fuqada 1-2 dəqiqli ərzində fırıldabalar, bu zaman mix vərdə 3 qat əmələ gəlir: juqarş qat-eter və onun içərisində ərimiş pijlərdən, orta qat duz turşusu və onun içi də myvaz-nətlə surətdə bulunan daqqlıqlardan və aşaqş qat (ən az qat) eter və duz turşusunda əriməmiş qədə qalğıqlarından və qaçqırsaq qurtlarının jumurtaqlarından ibarətdır. Juqarş və orta qatlar təkib, aşaqş qatdan bir damçə əşja şəsəsi ystynə qoşurlar; bunun da ystynə ərtiyçə şisə 10 iş qavaqça az vəjydən sonra da coq vəjydən ovgətiv ilə miqroskopda qaçqırlar.

Fülleborn ysulu. Təxminən 10 qram nəçisi bir az məşbu duz məhlulu ($37,5\text{ NaCl} + 100\text{ sm}^3 \text{ aq destil}$) ilə qayışdırılar, sonra bunu bir çat marlıdən syzyb kicik bir qədəhi icinə təkyrlər və bunun da ystynə 5-6 sm. uçalıqında məşbu duz məhlulu iləyə edirlər. Qədəhin içindəki durulmaq vəcyn 45 dəqiqdən 5 saatə qədər (məjən yzərində ərp əmələ gəlinçəjə qədər) gəzləjirler. Sonra məjən yzərindən bu ərp qızdırılmış məftul vasitəsilə jəqəb əşja şəsəsi ystynə qoşurlar; ystyny ərtiyçə şisə ilə ərtiydkən sonra miqroskopla qaçqırlar. Gərynyş sahəsində jumurtaların sajı 15 dəfə artır.

V. A. Tarinoqradskinin ysulu. Bu ysul—qaşın damçə metodudur. Bir parça nəçisi formalinin 10% məhlulunda əşja şəsəsi ystydə 20 qəpiklik əvə da jağırlar; həvadə qurudurlar; quruşudda sonra onun ystynə 1-2 damçə Qanada balzam təkyrlər; ystynə ərtiyçə şisə qojuduqdən sonra miqroskopla miyəjnə edirlər.

Helmintha — qaçqırsaq qurtlar — şərid qurtlara (*Cestodes*) soruçu qurtla a (Trematodes) və jumru qurtlara (*Nematodes*) bəlnyrlər.

Cestodes — şərid qaçqırsaq qurtlalar. Bu qəsma ajid olub insanlarda coq təsadyf edənləri bunlardır:

Tenia solium (qarmaqlı taenia qurdut). Bu qurt 2 metro uzunluğunda olur. Bu qurdun başı sancaq, baş şəklində olub 4, dənə əmən aləti və 26 qarmaqlar olan bir dənə də xurtumu vardır. Bojnu nazikdir. Bunun yzvçikləri başlarından uzaqlaşdırılmış qadardır şəklindən cəqəv uzunsoj şəkil alırlar. Bunun bytyn boju uzunu balalıqları jerləşmişdir ki, bundan da 7-12 qədər aqəç şaxələri kibin cəqəntərlər ajryrlar. (Çədvəl № 12, şəkil № 1 v, v' vəq). Jumurtaların giridə və qaşın qışalıbdır; qışanınp ystydə də radius tərzi cizgiler gərynyr. Jumurtasının içində rysej-

min qarmaqlarla gərynyr. (Çədvəl № 11 şəkil № 2 v vəq). Bu qurt jaxş, vişməmiş donuz əti vasitəsilə insana keçə bilir.

Taeniarhynchus saginatus (*Taenia saginata*—qarmaqlı taenia qurd). Bu qurdun uzunluğu 6-8 metrodur. Bunun da başında 4 dənə əmici aləti vardır xortum və qarmaqlarla isə işdir. Bunun balalıqları *Taenia solium* kundan nazik olub, 20-30 jan cəqəntərlər vardır. (Çədvəl № 12 şəkil № 1 a, a¹ vəq)

Jumurtaların ellips şəkillidir və *taenia solium*-ün jumurtalarına bənzədir (Çədvəl № 1 i şəkil № 2 a vəq). Jaxş vəşməmiş mal əti vasitəsilə insana keçə bilir.

Diphyllobothrium latum. (*Bothriocephalus latus*) (enli şərid qurt). Bu qurt 5-10 metro uzunluğundadır. Başı uzunsoj olub, iki uzununa yarıqlarla vardır, yzvçiklərinin eni uzunundan çökdür. Yzvçikləri tək tək yzvçiklər halında dehil, vəlkə bir qədər uzun şərid halında ajryllar döşyrlər. Alalıqları rozet şəklindədir. (Çədvəl № 12 şəkil № 1 c, c', c'' vəq). Jumurtaların ellips şəkilindədir, qonur rəngdə qışasız və iri dənəcikli məntəvijatlı vardır; jumurtasının qavaq ucunda qaraqəcəq vardır. (Çədvəl № 11 şəkil № 2 d vəq). Jaxş vəşməmiş vəziyi vələqlərlər vasitəsilə insana keçə bilər.


Sair şərid qaçqırsaq qurtlarından artdıq vəhs etməjəcək, cynky onlar insanlarda geç-geç təsadyf etdikləri yəcyn xüsusi eir əhəmiyyətə malik deyildirlər.

Trematodes — (soruçular). İnsanın qaçqırsaqlarında və edilmişlərində: *Distoma hepaticum* və *Disoma lanceolatum* nisbətən nadir olaraq təsadyf edirlər.

Fasciola hepatica. (*Distomum hepaticum*). Qoşa aqərlərlə qara çiçək qurdudur 28 mm. uzunluğunda və 12 mm. enindədir; aqəç yapraqları oqşajır. Bir əmziziği başında, birisi də qarnınp ystindədir. Bunları arasında tənasıl desigi vardır. (Şək. № 15).

Bunun joluqmassı rulaşmış su və səbzəvatla hysula gələcək və ir.

Dicrocoelium lanceolatum. (*Distoma lanceolatum*). Bu qoşa aqərlərlə qurt qavaqdakından kicikdir. Bunun uzun-



Şəkil 15.

Fasciola hepatica
(*Distomum hepaticum*).

uqu 8—9 mm, eni isə 2—3 mm.-dir. Bunun qavaq ucu . dal ucundan ensizdir, *distoma hepaticum* unku isə eksinə- dyr. (Şək. № 16).


Joluqma vasitələri tamamilə mə'lum edilməmişdir.

Nematodes jumru qurtlar. İnsanlarda təsaduf edən jum- tu qurtlardan bunlarla gəstirmək olar:

Ascaris lumbricoides—Asqarida qurdur. Bunun ərkək- əri 25 sm. dişləri də 40 sm uzunluğunda olur. Bu qurt


jaqlış soqulçanına coq oqşajır. Baş və qui- ruq orta silindri qəs- tımdan nazikdirlər. (Şək. № 17)

Jumurtaların təxmi- nən jumru olub, dia- metrləri 0,06—0,07 mm- dir. Jumurtaların bərk qavşqlarla və dənəciklli- mehtəv jətlərlə vardır. Jumurtaların qavşaq qejri-mynfəzəm şəkilli, qavşaqçılbır zylal qışasla ilə ihatə olun-muşdur. Bu jumurtalar adətə ədlə vojandıçlı-



Şəkil 16.

Dicrocoelium lanceo- latum (*Distoma lanceo- latum*).



Şəkil 17.

Ascaris lumbricoides.

ycyn sarı rəngdə olur. (Çədvəl № 11, şəkil № 2 k vəq). Joluqmasa syrfələrin və jumurtaların udulması hysula gəlir.

Enterobius vermicularis. (*Oxyuris vermicularis*). Co- cuqlarda coq təsaduf edir, *anus* un ətrafında və icində gejənəmə əmələ gətirir. Erkəginin uzunluğu 3—5 mm, di- shisininkı isə 10—15 mm. dur. Başlıq, şəklində olub, yc dənə kic k əzgilivari dodqlarla və qalıq qutiqulası- vardır. (Çədvəl № 12, şəkil № 1 d, d' vəq).

Jumurtaların ellipsvari olub, iki və yc qonturlu qışa- larla vardır. Məhtəvijatlarla iri danəciklidir. Çədvəl № 1 şəkil № 2 I vəq). Joluqmasa jumurtaların udulması hysula gəlir.

Trichocéphalus trichiurus (*Trichocéphalus dispar*) tyk baş qurt. Bunun erkəginin uzunluğu 4 sm. Lışisininkı 5 sm dur. Qavaq ucu uzun və nazikdir, qurjuqu isə jo- quq və qısadır, ona görə də bu qurt şallaqa oqşajır. (Çədvəl № 12 şəkil № 1 k vəq).

Jumurtasə həmisi qəhvəyi rəngdə olur, hər iki üçün- dan basqıddır, tam mə'nasılı bir vəcəjə oqşajır. (Çədvəl № 11, şəkil № 2-n vəq). Joluqmasa jumurtaların udulma- silə hysula gəlir.

Ankylostomum duodenale. Bu parazit vəqərsaq qurt- larla icində ən xətərlisi olub, aqyr bir anemja (qansızlıq) əmələ gətirir. Hər jerdə və xysusilə tropiklərdə artıq də- rəcədə intişar tapmışdır. Azərbaycanada ankylostoma hər jerdən artıq Lənkəran rayonunda jaqlıtmışdır. Şəkili istiva- nəvidir. Erkəginin uzunluğu 8—12 mm, dişisininkı isə 10—12 mm-dir. Baş tərəfi iti olub arqa səthinə doqru əjilimşidir; vəş tərəfində aqyz boşluğunvardır ki, bunda da 4 dənə qarınaq kibi dişləri var. Erkəginin qurjuq tərəfi geniş olub yc jaxalı bir torba vənzəjir ki, bunun da icində xavlalar xaricə cıqır. Dişisinin qurjuq tərəfi qonus kibi itidir. (Çədvəl № 12, şəkil № 1 e, e' e" vəq). Jumurtaların ellips şəklində olub, hamar səthlidir, jumurtaların təxmi- nən hamısın vəlynmə halında bulunurlar. (Çədvəl № 1 şəkil № 2 m vəq) Joluqmasa dəri vəsitsilə vücuda girən və „cayıja vənzər“ formada olan syrfələrlə olur.

Trichina spiralis. İki şəkildə orqanizm ə təsaduf edir:jetişmiş halda vəqərsaqlarda və syrfə halında əzələlərdə. İcində əzələ tərixinəsə bulunan donuz ətinin jemək vəsitsilə insan bu parazitə dutulur. Erkəginin uzunluğu 1,5 mm, dişisininkı də 3 mm-dir. Erkəginin qurjuq tərəfində 2 də- nə qonus kibi şış olub, bunların da arasında 4 dənə əm- zikqvari cıqırtılar vardır. (Çədvəl № 12 şəkil № 1, I, I', I" vəq).

Juqarlıda gəstərilən vəqərsaq qurtlarla hamısın or- qanizmdə bir coq qejri-myəjjən simptomlarla zahir olan, gərək məhəlli və gərəksə yummı pozqunluqlar əmələ gə- türirlər. Bu pozqunluqlar əlamətləri bunlardır: aqyz suyunun aqması, baş giçəllənmə, ishal, qarın aqrılaşması, yrək sulan- ması, qıçavar əzyndən getmə, anemiya və qejri vəlli bir şejdır ki bu simptomlar bir coq sajir xəstəliklərdə də gəryunur; ona görə vəqərsaq qurtlarla və ja jumurtala- rınpnə nəcişdə təpəlməsi dəyizgyn diaqnoz qoymaqla və doqru myaliçə etmək imkanınpnə verə bilər.

Nəmati parazitlər. İnsanın vəqərsaqlarında adı hal- da və patolozi hallarda kylli miqdarda myxtalif mikroor- qanızmlar bulunur; bunlardan bə'zisi tənamilə zərərsizdir, bə'zisi isə coq aqyr xəstəliklər əmələ gətirir. Bə'zi hallar- da bu zərərsiz olan mikroorganizmlər də patoqen miq-

roorqanızımlar halına keçə bilirlər. Patogen olmayan nə-balı parazitlər birləşdə: kif qəbəl-kökçikləri, qıçqırma gə-balakcıkları, cyr-ve cyr bağteralar, qoqqlar və spirillumlar.

Patoqen məqroorqanızmlardan ən coq diaqnostik əhəmijəti olan Qox basılı, dizenteriya və jata aq baqtə jalaxyň və xysusən Asja xolerası vibrionlardır. Bunlaryň təjini etmek yىcyn bir tək məqroskopik tədqiqat kəfi olmajyv bir da bagteriolozi tədqiqat lazımtır.

4. Nacisin kimjavi myajənəsi.

Nəçisin kimjəvi tədqiqindən məqsəd myxtəlif qəda maddələrinin nə dərəcə mənimsən idigini tə'jin etmək və nəçisdə patolozi qatış्यqların mevcud olub-olmadığını bəlli etməkdir. Kimjavi sənamalardan praktik həkim ycsyn abamiieti olan bun ardıcıllıq.

a. Qanın aranolması. cregersen reaqsiyası. Nəçisin kicik bir parçasınp əşja şışəsi y.tynuə aşaqıda gestarılan reaqtvin 2-3 dəməlsə ilə qarşıdırıb əzirlər (*Benzidini* 0,02; *Barii hyperoxidati* 0,08; *Ac. acet glaciele* 4,0; reaktiv *ex tempore* hazırlıq edilməlidir). Sonra bu əşja şışəsinlə spirito lampası ystiyndə qızdırıllar. Nəçisə qan varsa mavi bir boia emələ qəlir.

Weber reaqsjiası. Noxud bojda bir parca nəçisi getirüb $5-6 \text{ sm}^3$ su ilə qarşılaşırmaň, bunun ystynə $3-4 \text{ sm}^3$ eter ilavə edib calxalamalăq. Məxlut durulduqdan sonra eteri ystydən atılar *Ex tempore T-rae guajaci* (*resina guajaci*-nın spirtde eridirləri), hazırlajıb eter eqstraqtıbyň ystynə $10-12$ damçă təkyrlər: sonra bunun ystynə bir neçə damçă $10\%-li$ hidrozen peroqsid ilavə edirlər. Nəçisde qan olduqu təqdirinə mavi voja əmələ gəlir.

Thevenon və Rolland reaqsiyası. 3 - 4 sm³ nəçis məhlulu (Weber sənmasındaqə kib) 3 - 4 sm³ reaktiv (piramidonun 5% li spirit məhlulu) ilə qarşıdır. Hasıl olan məxlutun ystynə 8—0 damla 30% li ac. aceticum glacialae iləvə edilir; bunu jaxşırca xaladıqdan sonra bir neçə damçə da 10% li hidrozen peroqsid təkyrlər. Bir neçə dəqiqədən sonra bənəfşəji və ja mavi bojanın əmələ gəlməsi nəçisdə qanın mevcud olduğunu göstərir.

8. Od pigmentlerinin aranymasi. Su ilə qarşasılıkta
məş 5-6 sm² nəc sin ystynə 2' sm² məşvi aqı syalimə
(hydrargyrum bichloratum) mahlulu tekyrlər. Bir necə saat-
dan sonra cəkynty myxtəlif rənglərə bojanır ki, bu da od
pigmentlerinin turşulanma dərəcəsindən asılıdır. Cəhrajı-

rəng sterqobilindəndir (norma), yaş I rəng — bilirubinindəndir. Hec bir rəngin əmələ gəlməməsi axolija əlamətidir.

c. Albumin aranılmazıs. Baqırsaqlarda jara olusqu zaman neçisinde albumini gerynyr. Albumini tə'jin etmek üçün bu reaqsjalar mevcuddur.


Aq sylimə ilə reaqsija. Bu reaqsijada ed piqmentlerinin tə'jinindəki kibitə qeyribə edilir. Nəçisədə a'bunin ol-
duqu təqdirdə həlməşik kibitə bir ləxər əmələ gəlib vətyn
sərk hissələri ezyne toqlaşır, ləxtanın ystynə isə şəffaf
bir maie jəvəlyər.

Qalium dəmir 3 sianid vas təsilə reaqş ja: Bir parça nəçisi su ilə qarşışdırıb ajdın turş re-qsıj əmələ gəlin-çəjədək *Ac. acet glacie* ilə turşulandırılar, sonra bunu jaxşırça calxalaşdırıb filtrdən kecirirlər. Filtratın ystynə 5% li qalium-dəmir 3 sianid məhl lu ilavə edirlər Nəçisd al-əsumin olduğu təqdirdə maje bulanıq olub, cəkyntı əmələ gəlir.

d. Schmidt-in qəçqərgətə sənəməsi. Sulu qarbonlar və zyləi məddələrinin vaqyr-saqlıarda həzər olmaları üçün pozulması təxəjn etmək ucun bu sənəmənin coq böyük əhəmiyyəti vardır. Bu sənəmənin təcridə etmə dən qədər xəstə 2-3 gün ərzində A. Schmidt pərhizin də (aşaqqıya vəq) bulunma-ıdbər Qəçqərgətə sənəməsi üçün təcridə etmək ucun A. Schmidtin qəçqərgətə cihazından istifadə etmək coq əlverişli olur. (Şəkil № 18).

5 qram nəcisi su ilə qarışdırılgıb əzdikdən sonra, G qə əhinə təkyrlər, qədəhi aqzınaçan su ilə doldurduqdan sonra aqzınp rezin təqəqə ilə təqajır ar. Sonra dərəcələrə bəlyntməs borunun yst müslüqunu aşıb, aşıq O borudan su ilə doldururlar; bundan sonra çəhəzətynlyklə bir gyn ərzində termostata qoşulur. Nəcəsdə

Ş kıl 18.
A. schmidt-in qəçərmiş çəhəzəz.



Şkil 18.

qəçqərməq qəbilijətində olub sorulmamış sulu qarbonlar bulunursa onlarınp qıçqırmadan əmələ gələn qazlar dərəçələnmis boruja toplanır, suju oradan eçsəq boruja qovurlar. Toplar təş qazların məqdarından nəcəsdə bulunan sulu qarbonların məqdarını təxminən bilmək olar. Nəcəsdə sorulmamış zylal maddələri olduqı təqqidirdə onlar da çihazdə cyryjyv qaz əmələ getirirlər; jeni surətdə dərəçələnmis boruja toplanan cyrymə qazlarının məqdarı nəcəsdə bulunan zylal maddələrinin məqdarını təxminən göstərir. Qəçqərma və ja cyrymə proeslərini tə'jin etmək üçün ləqəmus kaqəbzəndən istifadə olunur. Sulu qarbonlar qəçqərdəkda reaksiya turş, zylal maddələri cyrydykdə isə reaksiya qələvi olur.

A. Smidtin sənəmə dietası (nahar). Səhər $\frac{1}{2}$ litr syd və 50 qr suxarı, nahar zamanı $\frac{1}{2}$ litr cavardan sıldı aş, jemek vaxtı 20 qr jaqda yzəri azaçəq qəzələməş halda 125 qr deyiləmiş et (ətin içi cij qalmalıdır) və 250 qr qartoflu pjuresi (190 qr qartoflu, 100 qr syd, 10 qr jaq və bir az da düz), aqşam saat 6-da $\frac{1}{2}$ litr syd və 50 qr suxarı və ja quru cərək verilir, şəm dəxi naharda olduqı kibit.

VIII—FƏSİL.

EQSUDAT VƏ TRANSUDATLAR.

Bədənin vütyn boşluqları (qarın boşluqu, pleyra boşluqu, periqard, ojnaqlar, bel vejini boşluq) ja iltihabdan tərəmiş maje'lərilə eqsudatlar və ja qan dəvərənən rözuşasən nəticəsində mexaniki olaraq transudatlar ilə əla bilərlər

Eqsudatlar əzleri: 1) Seroz, 2) Seroz-irinli, 3) irinli, 4) cyryntly, 5) qanlı və 6) sydyvari olurlar.

Eqsudat və tansudatların xarakteristikasına kecmədən əvvəl nymunə üçün dəlmələr haqqında bir necə sej-ləmək lazımdır. Nymunə dəlmələrdən məqsəd myəjən boşluqda nə kibit majein olduğunu tə'jin etməkdir.

Nymunə üçün dəlmə.

Nymunə üçün dəlmədən ətry $5-10\text{ sm}^2$ -li sprisler olmalıdır. Sprisin ijnəsi adı Pravats sprisinin ijnəsindən bir qədər jöqun, uzunluğu da $5-10\text{ sm}$ olmalıdır. Bunnarın hamısı jəxş sterlizə edilməlidirlər. Plevra boşluqından maje almaq üçün adət yzər *lin. axill. posterior* ilə 7-8-ci qavşaq arasına dəlinir; ijnəni plevra boşluquna altakı qavşraqanın yst kənarılə aparmalı ki, qavşraqaların alt kənarılə gedən qan damarları jaralanmasın. Xəstəni taburet ystində dyz oturdurlar. Xəstə dəlinən tərəfdəki qolunu başına qaldırmalıdır. Dəlinən tərəfin qavşraqalar arasına nahijəsinin genişlənməsi və ijnənin rəhat girməsi üçün, xəstənin başının saqlam tərəfə əjib və halda bərk dutub, saqlamalı.

Plevra boşluqunda maje artıq miqdarda toplanmışsa nymunə üçün dəlməklə vəbabar plevra boşluqundan myalacaq majei cıqarırlar. Belə ittifaqlarda bu məqsədə ujdurulmuş xysusi Paten aparatından istifadə edirlər. Bu aparat vasitəsilə plevra boşluqunda coq maje toplanıbda $1-1\frac{1}{2}$ litr majei rahat cıqarmaq olur.

Periqardial majei almaq üçün dəlməni 5-ci qavşaq arasına nahiljəsində, kəkys gəmiginin sol kənarından $5-6\text{ sm}$

aralıq olaraq edirlər, ancaq ijnəni əjrisinə jüdaş və icəri-jə do məru jənaldırlar. Maje qarşın boşluğun a toplaşışında dəlməni hən majein xarakterini tə'jin, həm də majei qarşından boşaltımaq məqsədilə edirlər. Bu axılgırçılıq məqsəd yəcyn Şpris qət'jjən kifajət etməz; bələ ittifaqlarda qarşın boşluğun toplanmış maje'dən azad etmək yəcyn xüsusi aparatdan troaqardan istifadə edilir. Bu alet işlən, içi boş ijnədən ibarət olsun, qarşın divarını desə bilmək yən içində metalik qanulə vardır. Qarşın boşluğununu adətən *lin alba* yzər, gəvəkdən 3—4 sm aşaqında dəlirlər. Deşməkdən qavaq xəstə i işətdirirlər; bu əl verməzsə, sidigini qatetr ilə buraqırlar. Bu, xəstənin dərtləməş sidiq kisəsini jaralamamaq məqsədi yəcyn edilir. Troaqar ilə qarşın boşluqundan bir vədrə və bundan da artıq maje cəq qarınmaq mümkin olur.

Bel dəlinməsi 4—5 bel fəqərələri arasında, jən'i bel və jini olmajan jerdə edilir. Xəstə ja vəjyə ystə, beli şddətlə əjilmiş və ajaqlarla da qarnı a səqibləş halda olmalıdır, və ja jataq kənarlarında, ja taburet y-tündə ajaqlarla sallaq və gedəsi də siddi tli ənə əjilmiş vəzijjətde oturmaları. Dəlinəçək jer sol baş barmaqlı bəlli edilib, saq əlilə ijnəni *lin mediana* ilə, ja 1 sm bundan xariçə ijnəni bir qədər juqartıya və icarijə dutaraq vətərərlər. Ojnaqların dəlinməsi ojnaq boşluqlarına ən rahat giriləçək jerlərdə edilir.

Bədən boşluqlarından cəqarışın bytyn maje'lərdən xarici gərynyış e'tibarilə seroz eqsudatlı transudatdan ajyrılmaz, hər ikisi sarı - lim in rəngində şaffəl maje olduqlarından, olduqça cətin olur, amma bunlar həm xüsusi cəkiləri həm də iclərindəki zylala çərə biri-biriindən fərqlidirlər. Eqsdudatlı xüsusi cəkisi 1.018-dir, zylal bunlarda 3%-dən artıq olur, transudatların xüsusi cəkisi isə 1002-dən 1015 qədər olur; zylalisi isə 0.05% dən 3% qədərdir. Bəzən iltihabi proses və ədəm və rəjdə ola bilər, onda bunların xüsusi cəkilərində o xüsusijjət olmayıb.

Eqsudatlar tansudatlardan ajyrımaq yəcyn Rivalta reaksiyasını etməli.

Rivalta reaksiyası. — Hyndry şişə vər qava, 200 sm² su alaraq, onu 2 damçə buzlu sirkə turşusu ilə turş etməli və sonra vuna dəlinmə ilə alıb-qəbələz maje'dən damçə-damçə aqxtımlaş. Eqsudatlarda qavşın dibinə dvşən damçə təsty kibi dutqun jerlər tərədəçək, transudatla isə dutqunluq olmajaqdır. Dəlinmə vasitəsilə alınpəş

majein qaraqterini tə'jin etmək yəcyn miqrosqop altında majein morfolozi elementlərini myajənə etmənin, jən'i sitoskopijənə vəjyək əhəmiyyəti vardır.

2. Sitoskopija—morfolozi elementlərin myajənəsi.

Sitoskopija vasitəsilə transudatlar seroz eqsudatdan ajyrımaqdən başqa myxtəlif seroz eqsudatlarınpə nəşətini də tə'jin etmək mümkin olur. Miqrosqop altında myajənə etmək yəcyn dələnmə vasitəsilə alınpəş maje'lərdən təzə və quru preparatlar hazırlanmaq olar.

Təzə preparatlarla npə həzırlanması. Dələnmə vasitəsilə alınpəş majei sentrifuqa mixbərlərinə təkyub bir neçə (5—10) dəqiqli sentrifuqada fırladırlar. Sonra ystəki maje hissəsini aqşəbbə cəkyntydən bir damçə əşja şışəsi yzərinə salıb ystyny ərtiyk şışəsilə ərtərək miqrosqop altında vəqərlər. Təzə preparat həzırlajanda ərtiyk şışəsinin altına Methylen blau-nün 1% su məhlulundan bir damçə aqxtımaq olar. Bu voja hycəjrəvi elementləri tədricən vojağıb.

Quru vojanməş preparatlarla npə həzırlanması. Maje cəkyntysyndən quru vojanməş preparatlar, quru vojanməş qan preparatları kibə həzırlanır. Jaxmalar ha, zırlaşdır havada qurudurlar, metilalqohol ilə təssib edərək Gimza yzər vojağırlar. Sentrifuqada fırın laxtalılar hycərə elementlərini syrykləməməkələri yəcyn, qavaqça majei fırından azad etməyi məsləhət gəryrlər. Transudat miqrosqop altında bir coq endotelial hycəjrələrin, qırmızı qan kyrəciklərinin, limfositlərin və tək-tək lejpositlərin olmasına qaraqterize edilir.

Streptoqoqq, stafiloqoqq, pnejmoqoqqlardan tərəmis seroz eqsudat bir coq lejposit və eritrositlərin olmasına qaraqterize edilir. Burada limfosit və endotelial hycəjrələr ja hec olmayıb, ja olsa da coq az olur.

Tuberquljozdan nəşət etmiş eqsudat miqrosqop altında coq miqdarda limfosit və az miqdarda eritrosit və lejpositlər verir.

Plevra boşluqunda pis xasijjəli şislər (xərcənk ja sarqoma) olduqda miqrosqop altında vəzən xüsusi, olduqça vəjyək protoplazmalaş iri və xırda vaquollarla havi nyvəçikli və nyvəli hycəjrələr də tapmaq olur.

3. Baqteriolozi myajənə.

Ajlı-ajlı seroz eqsudat şəkillərinin nəş'ətini tə'jin etmək məsələsində baqteriolozi myajənə ysulların vəjyik əhəmiyyət qazanır. Bu ysul eqsudatda myxtəlif miqroorganizmlərdən hansılarının olduğunu tə'jin etməgə imkan verir. Burada əvvəlcə eqsudat cəkyntisyndən quru preparatlar hazırlanmaq və hansı miqroorganizmi axtarmaq zənn edildigindən asılı olaraq bunların myxtəlif ysulları ilə (Qram, Ziehl-Neelsin yzrə) boylamaq mümkinidir. Amma buraşın sejəmək lazımdır ki, coq vaqt seroz eqsudatlar olduqça az miqroorganizmləri havi olurlar və ja bunlarda hec miqroorganizm olmayırlar. Bunun yeyin seroz eqsudatlar myxtəlif qədə myhitlərinə baqteriolozi qəjdalarla istinadən, əkmək, tevsiyə edilir. Bə'zən seroz eqsudatlar myxtəlif hejvanlara şürgənqə etmək də lazımlıdır. Seroz eqsudatın tuberquljozlu qaraqterini tə'jin etmək yeyin dəniz donuzunun qarətin boşluquna $1-10 \text{ sm}^3$ centrifugoda fırlatmadan alınpəşeqsudat cəkyntisyndən şürgənqə edirlər. 2-3 həftədən sonra bu dəniz donuzunda tuberquljoz peritoniti və ja limfadeniti müşahədə etmək olur. Equsudatın streptoqoq ja stafiloqoqq qaraqterini tə'jin etmək istənilirsə, şürgənqənə ada davşanıının qarətin boşluquna edirlər; eqsudatın pnejmatoqoqq qaraqterində olmasına şübhə gedirsə, səcənən qarətin boşluquna şürgənqə edirlər.

4. Başqa eqsudatların myxtəsər qaraqteristiqası.

Seroz eqsudatdan başqa, oejri eqsudat şəkillərindən aşağıda kılardır: **Əvvəlcə, seroz-irinli və xalis irinli eqsudati** — getyrəlim; seroz irinli eqsudatdan xalis irinli eqsudata qədər myxtəlif kecidər ola bilər. Equsudat seroz irinli isə bulanlıq olur və belə eqsudat durduqda irinli kyrəçiklər cəkyntisy əmələ gəlir, cəkyntynyn ystiyində isə şəftaf zərdab maje' qatı durur. Xalis-irinli eqsudatlar nisəsən daha bulanlıq gərynyr, bə'zən də qan pigmentlərindən boz və ja qırmızı-boz rəngə bojanmış olur. Miqrosqop altında seroz-irinli eqsudatda olduqça coq irin kyrəçikləri gərynyr; irinli; eqsudatda isə bytyn gərgy sahəsi tamamilə irin kyrəçiklərilə dolmuş olur; ancaq bunlarda myxtəlif dərəcədə dəyişikliklər müşahədə olunur: byzyşmiş piy və danəçikli degenerasiya halında olurlar.

Qanlı (hemorragijalı) eqsudat. Bu eqsudat bulanlıq və bundan başqa, qan qarışqasından qırmızı olur. Qanın varlığı həm kimjəvi reaqsiya ilə, həm də miqrosqop altında təzə eqsudat preparatının myajənə vasitəsilə işbat edilir. Miqrosqop altında eritrositlərdən başqa hər dəfə lejqositlər və ejni suratlı endotelial hycəjələr də tapmaq olur. Qanlı eqsudat tbc-də, travmatik plevritlərdə, sqortbutda və şışlər əmələ gələndə müşahədə olunur.

Cyryntly eqsudat. Cyryntly eqsudatın voz-jaşlı rəngi və olduqça pis indol və sqatol qoqusu olur. Miqrosqop altında hədsiz irin kyrəçikləri, coq xollesterin və piy turşuların kristalların və hədsiz baqterilər gərynyr.

Sydvarlı eqsudatlar. Bu eqsudatlar zahiri gərynyşə gərə limfaja bənzədir. Miqrosqop altında hədsiz piy damçalar və bir qədər lejqositlərə təsaduf olunur. Bunlar iki hissədə bəlynır. Xiljoz və xilusvarlı. Xiljoz eqsudatlar piy damçaların emulsiasından ibarət olub limfa jolları (damar) partlajanda meydana çıxar. Xilusvarlı eqsudatlar isə lejqositlərin, endotelinin və şışlər hycəjələrinin piy degenerasiyasına natiqəsində əmələ gəlir. Təbii ki, miqrosqop altında bu elementləri myxtəlif piy degenerasiyası devrlərində gərmək olur.

ÇƏDVƏL №3.

Qan (A. Schittenhelm'a görə).

Aq qan kyrəcikləri.

1. Mijeloblastlar.
2. Promijelositler
3. Mijelositlər:
 - a) nejtrofil mijelosit
 - b) eozinofil " "
 - c) bazofil " "
4. Göç lejqosit
5. Cubuq nyvəli lejqositlər
6. Segmentli lejqositlər
7. Bazofil
8. Eozinofilər
9. Monositlər
10. Limfositlər
11. Plazmatik hycəiro
12. Vaquolu nejtrofil
13. Togzik danəvi nejtrofil

ÇƏDVƏL №4.

Qan (malarijada) (V. Je. Predtecsnkiyə görə).

Səkil № 1. Malaria tertiana-da qanın preparatı. Göç və qoça parazitlər. Aşağı və saqda sporulasiya səkli. Gimza yusulılı bojanıssı: 700 dəfə bejdylımsıdır.

Səkil № 2. Malaria tropica-da qanın preparatı. Bular xaraqterə ajpara səklində olurlar (qametlər). Gimza yusulılı bojanıssı: 700 dəfə bejdylımsıdır.

Səkil № 3. Malaria tertiana parazitlərinin inkişaf devirleri. Göç parazitin tədrici olaraq sporulasiya səkli kecməsi. Gimza yusulılı bojanıssıdır.

Səkil № 4. Malaria quartana parazitinin inkişaf devri; ilk 4 həlqə göç səkinin tədrici olaraq sporulasiya səkli kecməsini göstərir; son 2 həlqələr isə qametləri, solda—idisi və saqda isə—erkek qametləndir. Gimza yusulılı bojanıssıdır.

Səkil № 5. Malaria tropica parazitinin inkişaf devri.

ÇƏDVƏL №5.

Bələqəm (V. Je. Predtecsnkiyə görə).

Səkil № 1. Bələqəmin təzə preparatı. Sxematiq səkil. Gerynyrlər: nyvəli irin kyrəcikləri (a), pjj degenerasiya devrində (a'), komyr parcaçəqlər ilə (a''); qırmızı qan kyrəcikləri (b); jastı, epitel (c); silindrvari epitel (d); alveola epitelisi (e), hamam epitel pjj degenerasiya devrində (e'); toz komyr parcaçəqlər (e'') və hematoidin qristalları ilə dolu halında (e'''); mijelin səkilləri (i); corpora amylacea (k); sarbəst qara piqment (l); yırık qysurluq (vitium cordis) hycərələri (m); 350 dəfə bejdylımsıdır.

Səkil № 2. Irin bələqəmin təzə preparatı (*gangraena pulmonalis*). Pozulmanlı myxtalif devrilerində irin kyrəcikləri və alveola epitelisi; bir coq myxtalif baqtelialar; pjj damllarlar; və pjj turşusu qristallar; xolesterin qristallar (aşağı və saqda); hematoidin qristallar və aq cigerin olmıs qara səkilda parcaçəqlər (*Lungenschwarz*); 350 dəfə bejdylımsıdır.

Səkil № 3. Bələqəmdə elastiki liflər. Jugurda elastiki liflər alveoljar vazir-jədo gerynyr; aşaqında solda tək-tək elastiki liflər, aşaq və saqda—daha kobut səkildə kətən dəsmalıñ lifləri gerynyr, 480 dəfə bejdylımsıdır.

ÇƏDVƏL № 1.

Qan (V. Je. Predtecsnkiyə görə).

Səkil № 1. Normal qanın təzə preparatı. Qırmızı qan kyrəcikləri təxminən bir bojda olub 6,5—8,5 miq. bojukiyindədir; eksəriyət manat sytunu şəklinədir, tək-tək kyrəciklərin mərkəzlərində cuqurluq vardır və jáxud kyrəciklər bisqvit şəklindədir. İki aq qan kyrəciklərində biri figyru nyvəsi və dausıkli protoplazmaya, digəri isə kicik dajrəvi tak bir nyvəsi və nazik protoplazma tabaqasına malikdirlər. Səkilde *Bizzozero*-nın bir meca qan levhəcikləri dəstəsilə nazik fibrin telleri gerynyr. 480 dəfə bejdylımsıdır.

Səkil № 2. Pernisioz (pis xasiyyəti) qansızlıq xəstəliyində qanın təzə preparatı. Kicik və az miqdarda manat sytunları (2—3 qan kyrəciklərindən ibarət), qot'i pojkozitos və anizastoz, aq qan kyrəciklərinin əddi artırılmışdır; 480 dəfə bejdylımsıdır.

Səkil № 3. Normal qanın bojası preparatı. Qırmızı qan kyrəcikləri eozin ilə intensiv suradə bojanıssıdır. Dört aq qan kyrəcikləri: saqda aşkar ehtiraş dausıkli protoplazmala eozinofil; bunun solunda, kicik bənəfşəvi dausıkli nejtrofil və daha solda—limfosit; aşaqında monositin kecid devri. Qırmızı qan kyrəcikləri arasında bənəfşə rangda *Bizzozero* levhəcikləri gerynur. *Eosin-Methylenblau* ilə Gimza yusulılı bojanıssıdır. 480 dəfə bejdylımsıdır.

Səkil № 4. Gəmik ilji lejgomiasında bojanıssı qan preparatı. Nøjrofil və eozinofilərin hesabına olaraq aq qan kyrəciklərinin miqdardıñ xəjli artması; nejtrofil və eozinofil mielositlərinin mevcudiyətləri coq əhəmiyyətlidir; bu axşayıncılar xüsusi rangda malik olub, protoplazmalarında iki qırmızı bənəfşəvi dausıkliklər vardır. Aşaqıda solda kicik eozinofil; onun saqında—iki bazofil; jugularda saqda—iki tək nyvəli və bazofil protoplazmala lejqositlər; iki, nyvəli qırmızı qan kyrəcikləri və bir coq qan levhəcikləri. *Eosin-Methylenblau* ilə Gimza yusulılı bojanıssıdır. 480 dəfə bejdylımsıdır.

ÇƏDVƏL № 2.

Qan (A. Schittenholm'a görə).

1. Normoblastlar
2. Megaloblast
3. Zoli cisimləri
4. Qabot həlqələri
5. Polixromatosif
6. Retikulosit
7. Bazofil nəqtəli eritrosit
8. Megalositolar
9. Normositlər
10. Pojkilositorlar
11. Aşaqı rəngli (solmuş) eritrositorlar.

Səkil № 4. Bronxial astma xəstəliyində bələdəmin təzə preparatı. Aşkar mərkəzi lili Qursman (Qutschmann) spirali; daçiyılıq, röngsiz, iti uclu qətadedral kibi Charcot—Leyden kristalları. İrin kyracıkları arasında protoplazmalarla boyik danavı bir coq iki danacıklı lejositlər (ezinofil danacıklar). 275 dəfə böyjdilmişdir.

Səkil № 5. Ezinoqoq kisəsinin molitviviatı. Gəryunyrlər: bir coq kisa qur-dunun qırmaqlar, pərdə parçalar, əhənglaşmış scolex; bu axıtgışlı qırmaqlar və emziklər basdırıb olub, kisə şəklinde olan arqa qışmə qabaq qışmından həlqəvari kopyryçyk tək ağırlıqlıdır. 350 dəfə böyjdilmişdir.

Səkil № 6. Aqtinomiqoz danələri. Juqarlıdakı danələrin kənarlarında qol-bavari cıqırtılar və alt hissədə jerləşən danələr isə budaqlı tellərlər ihata olunurlar. Aqtinomiqoz danələri arasında daçiyılıq şəkildə aşıy-aşıy qolbalar və irin kyracıkları gəryuny. 480 dəfə böyjdilmişdir.

ÇƏDVƏL № 6.

Bələdəm (V. Je. Predtecenkskijə görə).

Səkil № 1. Bələdəmdə varəm cəpləri. Tək-tək və ya jəqalyılıq şəklinde qırmızı cəplər. Başqa mikroblar mavi rəngə bojanmışlar, Ziehi-Neelsen-Qabot ysulılıq bojanmış. 700 dəfə böyjdilmişdir.

Səkil № 2 Fränkel diploqoqlar. Qırtımlar sahə yzərində bir coq tynd-bənəfəs rəngində qoqlar gəryuny; bunlar iki-iki olyb, coq vaxt qapsula ilə ərtelydyrlər; bəzən bunlar uzun zəncir hysula gətirilirlər. Qıram ysulılıq bojanmış. 700 dəfə böyjdilmişdir.

AŞQZ, BURUN, BOĞAZ İFRASATI.

Səkil № 3. Aşqz boşluqunun ifrazatı (təzə preparat). Gəryunyrlər: Jastı epitieli (a); qismən piy degenerasiyası halında aq qan kyracıkları (b); spirochata buccalis (c); leptothrix buccalis (d) və mikroorganizmların başqa formalaları cəplər və qoqlar (e). 350 dəfə böyjdilmişdir.

Səkil № 4. Syt gebeləji (*Oidium albicans*). Epitieli hycərələri və irin kyracıkları arasında, uzun, budaqlı, qejri-miyntəzəm yzvili lillər şəklinde; bəzən jerlərdə gebeləjin sporları jumurta şəklinde gəryunyrlər. Təzə, bojanılmış preparatdır. 350 dəfə böyjdilmişdir.

Səkil № 5. Badamçıq vəziləri yzərindən alınan ortakdə difteri basilləri. Irin kyracıkları arasında miyntəzəm, uçları bir az iuvarlaq olaraq difteri basilləri jerləşmişdir. Spesifik difteri cəplərindən başqa, digər mikroblarda bulunur-lar, streptocoq, diploqoq və stafiloqoqlar. Roux mavisi bojanmışlar. 700 dəfə böyjdilmişdir.

Səkil № 6. Vincent basilləri. Bu-lar uzun cəplərdən ibarət olub, uçları iti, ortaları isə qalınlıq. Bunlardan başqa spiril və qoqlarda gəryunyrlər. Roux mavisi bojanmışlar. 700 dəfə böyjdilmişdir.

ÇƏDVƏL № 7.

Sidik (Cəkyntisy) (V. Je. Predtecenkskijə görə).

Səkil № 1. Vagina və sidik kisəsi epitelsisi. Vagina epitelsi boyik, qejri-miyntəzəm, coq kynçlı, xırda danacıklı protoplazmalar və kicik oval nyvəli jastı epiteli hycərəsi şəklinde; əksəriyyət təbəqə şəklinde qurulmuşdur. Sidik kisəsi epitelsi—boyik qolba şəklinde dajirəvi hycərələr olub, bəzən cıqırtılar vardır.

Səkil № 2. Bojräk lajanın epitelsisi. Bu hycərələr myxtəlif şəkildə və boyiklikdə olub bir ja iki cıqırtıja malikdirlər; qismən bunlar kiromid şəklinde ierloşmişlər (qujruqlu hycərələr).

Səkil № 3. Bojräk epitelsisi. Bunnar poligonall (coq bucaqlı) dajirəvi və oval şəkildə hycərələrdən ibarət olub, olduqça boyik dajirəvi nyvəje malikdir-lər; bozlu hycərələrin piy degenerasiyası devrində protoplazmalarında dajirəvi şəffaf danacıklar bulunur, nyvaları isə olmayırlar.

Səkil № 4. Qırtımlar qan kyracıkları. Qismən tək, qismən qan silindri şəklinde qurulmuşlar. Hycərələrin bəziləri normal olaraq bojanmışlar, digərləri isə röngsiz həlqə şəklindədirler (hemiglobinləri içerdilər, blütschaltsalar).

Səkil № 5. Irin kyracıkları. Bozən tək-tək və bəzən irin silindrələri şəkildə qurulmuşlar. Juqarlıda lejositlər piy degenerasiyası devrində, aşağıda-kular isə sıidikdə uzun myddat icrasında qaldıqlarıdan səffallanmışlar.

Səkil № 6. Epitieli silindrələri. Mərkəz və saqda bir tək bojräk epiteli dərəndən iki silindr; bunlara epitieli borusu deñilir. Solda, yzərində bojräk epitelsi olaraq həlalin silindri və daçiyılıq halda bojräk epitelsi gəryuny.

ÇƏDVƏL № 8.

Sidik (cəkyntisy) (V. Je. Predtecenkskijə görə).

Səkil № 1. Danacıklı silindrələr. Kicik və boyik danacıklı silindrələr. Bəzən jerlərdə bunları yzərində degenerasiya devrində bulunan epiteli hycərələri vardır.

Səkil № 2. Müümə benzər silindrələr. Bunlar dutqun-parlaq bir cinsli, qatlı hydudlanmış, kənarları basqı bir silindrəldir.

Səkil № 3. Piy silindrələr. Bunlar boyik və kicik piy kyracıklarından və habələ piy qrisṭallarından ibarətdirlər. Saqda piy degenerasiyalı tiki bojräk epiteli, onları arasında piy turşusularının inələri gəryuny. Aşağıda—yzərində piy degenerasiyalı bojräk epitelsi olan həlalin silindri gəryuny.

Səkil № 4. Həlalin silindrələri. Bunlar ensiz və geniş olub, təmiz və ja yzərləri aq qan kyracıkları və bojräk epitelsilər ortılydyrlər.

Səkil № 5. Sidik turşusu cristallar. Bunlar sarı-boz rəngdə myxtəlif (məsələn: bilev, bəcəq, topraq saatı, dərz, xac, kyt bucaqlı) şəkillərdədir; qrisṭallar arasında sarıymtraq, kicik—danavı urat jəcmaları gəryuny.

Səkil № 6. Qalsium oqsalat qrisṭalları. Bu qrisṭallar rəngsiz, kicik qavdırat oqadərləri şəkildədir; bəzən qrisṭallar prismalara oqsalib, nəclarında piramodçikləni vəndir, bəziləri isə zimnastik daş və coq kicik qrisṭallardan ibarətdir, əksəriyyət qoşa piramid şəklinde olurlar.

ÇƏDVƏL № 9.

Sidik (cəkyntisy) (V. Je. Predtecenkskijə görə).

Səkil № 1. Qalsium-sulfat. Uzun, rəngsiz iğnə; nadir olaraq tablet şəklinde və bəzən nəclar kəsikdirlər.

Səkil № 2. Fosfatlar (qalsium və magnezium və fosfat duzları). Rəngsiz danacık, juvarlaq şəkilde, myxtəlif belyklykdə bəzən isə qejri-miyntəzəm silindrələrdir.

Səkil № 3. Qalsium carbonat (qarboonatlar). Zimnastik daşları formasında və rəngsiz danacıklar olub, myxtəlif belyklykdə bir Jerdə toplanmışlar.

Səkil № 4. Turş Sidik amonijaks. Qonur, sarıymtraq rəngdə bəzən ikonalı kyracıklar silindirdə, bəzən isə zimnastik nəclar və hax... silindirdədir.

Səkil № 5. Trippel fosfat qrisṭallar. Bunlar yc, dert və alıq bucaqlı rəngsiz prizmalar şəkildədirler (balıq, qapaoq, şəkli). Bozən bu qrisṭallar, qar danacıkları, qayışçıq şəklini alırlar.

Səkil № 6. Nejtral qalsium fosfat qrisṭalları. Ağlıy-aşırı və ya qrupularla xotima, dəstəjə, içtipk təqib edirlər; bəzilər isə amort duzları isə aq toz halında-dirlər.

Ç Ö D V Ö L № 10.

Mədə məhtəviliyət (V. Je. Predtecsenkijə gərə).

Şəkil № 1. Mədə məhtəviliyət үmumi gərynyşy. Əzələ lifləri (a); qarxamal danışıkları (b); piş damçalarla və piş ijanlor (c); nobati hycərələr (d); aq qan boşluğunun justi epitelisi (e); silindrvari epitel (i); tam aq qan kyrəçikləri (k); ancaq nyəvələri (k'); *sarcinæ ventriculi* (l); qəsçürtmə gəbələkçikləri (n); sıt turşusu qəsçürtməsini cəpləri (n); 480 dəfə bejydylməşdir.

Nəçis (V. Je. Predtecsenkijə gərə).

Şəkil № 2. Nəçis kytłasının үmumi gərynyşy. Əzələ lifləri (a); bürkədiricili toquma (b); epitel (c); aq qan kyrəçikləri (d); piş damçalarla və piş qristallar (e); myxtozif nobati hycərələr (f); spiral liflər (k); qutiquşlar maddələr (m); xolesterin (n); *Charcot-Leiden* qristallar (o); qəsçürtmə gəbələkçikləri (p); 480 dəfə bejydylməşdir.

Ç Ö D V Ö L № 11.

İnsan əvərsəsaqdan protozoa (V. Je. Predtecsenkijə gərə).

Şəkil № 1. İnsan əvərsəsaqında təsadüfi olunan protozoa. I R h i z o - p o d a: diri (a) və oly a') mənadlar; *Entamoeba histolytica* (b' b'') və *Entamoeba coli* (c, c', c'') II. I n f u s o r i a. *Cercamonas intestinalis* (d); *Megastoma entericum* (e); *Trichomonas intestinalis* (i); *Balantidium coli* (k). 480 dəfə bejydylməşdir.

Baçılıq qurtularının jumurtaları. (V. Je. Predtecsenkijə gərə).

İnsan əvərsəsaqında bulunan qurtuların jumurtaları (myqajisə etmək üçün tir jerde çəkilmişdir). *Taenia saginata s. mediocanaria* (a); *Taenia solium* (b); *Taenia nana* (c); *Bothriocephalus latus* (d); *Distoma hepaticum* (e); *Distoma lanceolatum* (i); *Ascaris lumbricoides* (b); *Oxyuris vermicularis* (l); *Ankylostomum duodenale* (m); *Trichocephalus dispar* (n); 480 dəfə bejydylməşdir.

Ç Ö D V Ö L № 12.

İnsan əvərsəsaqdan metazoa (Helmintha) (V. Je. Predtecsenkijə gərə).

Şəkil № 1. İnsan əvərsəsaqında ən coq təsadüfi olunan qurilar-metazoa; *Taenia saginata seu medicinellata*: baş (a), yuzvi (a'); *Taenia solium*: baş (b), yuzvi (b'). *Bothriocephalus latus*; baş (yan qoşulmuş) (c), başla justi, torafidən (c') və yuzvları (c''); *Oxyuris vermicularis*: dişisi (d), erkəgi (d'); *Ankylostomum duodenale*: dişisi (e), ergəgi (e'), baş (e''), erkəgin arqa hissəsi (e'''); *Anguillula intestinalis*: dişisi (i), erkəgi (i'); *Trichocephalus dispar*: dişisi (k); baçılıq *Trichina spiralis*-i erkəgi (l), erkəjinin arqa hissəsi (l'), dişisi (l'').

Kİ TABƏN İCİNDƏKILƏR.

Myqəddəmə

I-FƏSİL.

QAN.

1. Ymumi mə'lumat	.	.	.	5
2. Qan almaq (gəlyitmək) texniqası	.	.	.	6
3. Hemoqlobin (<i>Hb</i>) miqdərini tə'jini	.	.	.	6
a) myajənə yolu.	.	.	.	7
4. Rəng gestariçisinin (<i>Farbe index'in F. I.</i>) tə'jini	.	.	.	7
5. Qanın formalı elementlərinin (kyrəçiklərinin) sajılıması.	.	.	.	8
a) Thoma-Zeiss qamerəs	.	.	.	9
b) Bürker qamerəs	.	.	.	10
c) Qarışdırıcı məhlullar	.	.	.	11
d) Qırgırmızı və aq qan kyrəçiklərinin sajılıma texniqası	.	.	.	11
e) Qırgırmızı və aq qan kyrəçikləri miqdərini artıb əksilmesi	.	.	.	12
6. Təzə qan preparatının hazırlanması və myajənəsi	.	.	.	14
a) Hazırlama texniqası	.	.	.	14
b) Təzə preparatda qanın mikroskopik şəkli	.	.	.	14
7. Quru, vojanmış qan preparatlarının hazırlanma və myajənəsi	.	.	.	15
a) Qan jaxmasının hazırlanması	.	.	.	16
b) Qan preparatlarının vojanməsi	.	.	.	15
c) Qan preparatlarının hazırlanma və vojanməsi	.	.	.	17
8. Qalın damçanın hazırlanması	.	.	.	18
9. Qan levhaçıklarının trombositlərinin sajılıması	.	.	.	18
10. Retikulositlərin sajılıması	.	.	.	19
11. Eritrositlərin (qırmızı qan kyrəçiklərinin) normal və patolozi morfolozisi.	.	.	.	20
12. Aq qan kyrəçiklərinin normal və patolozi morfolozisi.	.	.	.	22
13. Plazmotik hycərələr— <i>Türkin</i> qısqırma hycərələri	.	.	.	24
14. Lejpositar formula	.	.	.	24
15. Malaria plazmodijaları: 6n qanda aranılması	.	.	.	26

II-FƏSİL.

BƏLQƏMƏM

1. Ymumi mə'lumat	.	.	.	28
2. Bəlqəmin magroskopik myajənəsi	.	.	.	28
a) Bəlqəmin gündəl k miqdər	.	.	.	28
b) " ijii	.	.	.	29
c) " qonsistensijasb	.	.	.	29
d) " rəngi	.	.	.	29

Səhifə
4

3. Bəlqəmin mikroskopik myajənəsi	29
a) Təzə bəlqəm preparatının hazırlanma və myajənəsi	29
b) Quru və bojanma bəlqəm preparatının hazırlanma və myajənəsi	32
1) Hazırlanma və təsəll	32
2) Tuberquitjor basillərinin tapşaq üçün quru bəlqəm preparatının hazırlanma və myajənəsi	33
3) Frenzel diploqoqların tapşaq üçün quru bəlqəm preparatının hazırlanma və myajənəsi	36

III-FƏSİL.

AQIZ, UDLAQ VƏ BURUN BOŞLUQLAR BİFRAZATI.

1. Yumumi mə'lumat	38
2. Soor (odium alsiqans)	38
3. Difteriya basili	38
4. Vensan (vincent) basili	39

IV-FƏSİL.

MƏ'DƏ ŞİRƏSI.

1. Yumumi mə'lumat	40
2. Mə'də şirəsinin cəqarmaq yolu	40
3. Mə'də şirəsinin mikroskopik myajənəsi	44
a) yumumi miqdar	44
b) Mə'də şirəsinin rəngi	45
c) qoqusu	45
d) reaqsiyasi	45
4. Mə'də şirəsinin kimjəvi myajənəsi	45
a) Sərəbst duz turşusunun (HCl) tə'jini Gunburq reaqsiyası	45
b) Syd turşusunun tə'jini Uffelann reaqsiyası	46
c) Mə'də mehtəvijatında turşuların miqdarda tə'jini	46
1) vənu ni turşuluğun miqdarda tə'jini	46
2) Sərəest duz turşusunun	47
3) Baqlı duz turşusunun	47
5) Fermentlərin tə'jini	47
6) Mə'də şirəsinin mikroskopik myajənəsi	48

V-FƏSİL.

(12 BƏRMƏQ BAQYRSAQ) DUODENUM ŞİRƏSİ

1. Yumumi mə'lumat	50
2. Duodenum şirəsinin alənnəma texniqası və myajənəsi	50

VI-FƏSİL.

SİDIK.

1. Yumumi mə'lumat	53
2. Sidigin fiziki və kimjəvi xassələri	53
a) Sidigin rəngi	53
b) şəffaflılıq, aşıqlılıq	54
c) qoqusu	54

d) " bir gynlyk miqdar	55
e) xysusi cəkisi	55
c) reaqsiyasi	56
3. Sidigin kimjəvi myajənəsi	57
a) Zylalın tə'jini	57
b) Alıvumozun "	59
c) Qapıları "	60
d) Əd turşularının "	61
e) Əd pişmentlərinin tə'jini	62
i) Urobilinin "	62
k) Urozininoqenin "	63
l) Indicandin "	64
m) Sulu qarbonatların "	64
1) Yzym şakəri - qlygoza	64
2) Mejuş şakəri - levuloza	66
3) Syd şakəri - laqtoza	67
4) Pentoza	67
n) Asetonın tə'jini	67
o) Aseto-sirkə turşusunun tə'jini	68
p) B-oqsi-jaç turşusunun tə'jini	68
g) Ehrlich diazo reaqsiyasi	69
4. Sidigin mikroskopik myajənəsi	69
a) Sidigin myətəkkili cekyntylieri	70
1) Epiteli hycəjrələri eritositlər	70
2) Qərməzə qan kyrəçikləri	71
3) Aq qan kyrəçikləri lejqsilər	72
4) Sidiq silindrləri	72
e) Sidigin qejri-myətəkkili cekyntylieri	74

VII FƏSİL.

NƏÇİS

1. Yumumi mə'lumat	78
2. Nəçisin məqroskopik tədqiqi	78
a) Nəçisin miqdarı	78
b) şəkli və vərkligi (qonsistensiyası)	79
c) " rəngi	80
d) " iji	80
e) Nəçisədə javanç çimşilər və parazitlərin bulunması	80
i) " qoca qalğınlarının bulunması	80
k) " selik, irin və qapıları bulunması	80
3. Nəçisin mikroskopik myajənəsi	81
a) Nəçisədən jeni preparatın hazırlanma texniqası və myajənəsi	81
b) Qida qalğınları, əzələ lisi	81
c) Baqyrsaqların morfoloji elementləri	82
d) Hejvani pərazitlər	83
1) Protozoa	83
2) Metazoa. (Helmintha)	87
e) Nəvəlli pərazitlər	91



4. Nəçisin kimjəvi myajənəsi	92
a) Qanın aranılmış Gregersen reaqsjası	92
b) Əd piromentlərinin aranılmış	92
c) Albumin aranılmış	93
d) Schmidt-in qəçqərima sınaması	93

VIII- FƏSİL

EQSUDAT VƏ TRANSUDATLAR.

1. Nymuna ycyn dəlmə	95
2. Sitoskopija—morpholozi elementlərin myajənəsi	97
3. Bakteriolozi myajənə	98
4. Başqa eqsudatların mxtəsər qaraqərisliqası	98
Çədvəllər	100

ÇƏDVƏL № 1








Redaktoru: Əfəndijev M. Ə.
Texredaktoru: Z. Rəq. Jev.
Buraqçı: H. Rəhimov.



Baş Mətbuat Mədirliyi Myvvakkilliği №5357. Sifariş №1372. Tiraz 3000. İstehsalata verilmiş 1/33 Cəpa verilmiş 19/III-3 Cap II-ti 6 $\frac{3}{4}$. Kağız formatsı 62×94. Azərnəşr mətbəəsinində basıldı. 26-lar adına Kitab səraji.
Bakı, Əli Bajramov kycəsi.











Ar $\frac{1934}{683}$